



**NAZİM ƏHMƏDOV
İNDİRƏ ƏHMƏDOVA**

AZƏRBAYCAN DİLİ

I hissə

(Ali məktəblərin rus bölmələri üçün dərs vəsaiti)



Əhmədov Nazim Hüseyn oğlu 1933-cü ilde
anadan olub, ADU-nun filologiya fakultosunu,
N.Tusi adına Pedaqoji Universitetin aspirantu-
rasını bitirib. Məktəbsünas - professordur. 25 kitab
və kitabçanının, 120-dən çox elmi möqalənin
müəllifidir.



ÖN SÖZ

Ali məktəblorun rus bölmələri üçün Azərbaycan dilindən dörs vəsaitinin hazırlanması ali məktəblordə rus bölməsində təhsil alan tələbələrin Azərbaycan dili dörslikləri və dörs vəsaitlərinə olan emtiyaclarının zoruriliyindən ixtiyyatlıdır. Belə bir vəsaitin hazırlanması xüsusi tədqiqatların aparılmasını tələb edir. Bu məqsədlə Mingeçevir Politexnik İnstitutunun rus bölmələrində Azərbaycan dilinin tədrisi əsas tədqiqat obyekti kimi seçilmişdir.

Tədqiqatda müşahidə, müşahidə, yazılı materialları təhlili, testləşdirmə, qrammatik materialların elmi təhlili, qabaqcıl təcrübənin öyrənilməsi, eksperiment, alınan nəticələrin tətbiqi kimi pedoqoji tədqiqat üsullarından geniş istifadə olunmuşdur.

Dörs vəsaiti tədqiqat prosesində əldə edilən elmi nəticələrə əsasən hazırlanmışdır. Həmin elmi nəticələr dörs vəsaitinin hazırlanması ilə əlaqədar əldə edilən yeniliklərlə bağlıdır. Yeniliklər aşağıdakılardır:

1. Vəsaitdə ayrı-ayrı dörsler müəyyən mötnər zəminində qurulur.
2. Mötnər mövzu və jant rəngarəngliyinə, müxtəlif mənə çəalarlarına malikdir.
3. Nəzəri biliklərin toplusu cədvəllər şəklində öyanılışdırılır.
4. “**Yadda saxla**” rubrikası altında həm qrammatik materiallar, həm də mədəni danişq dilinə xas olan müraciət formaları, nozakotlı rəftar üçün ifadə tərzləri vardır.
5. Hər dörsdə institut fakültələrinin profillərinə uyğun ixtisas terminlərinin öyrənilməsinə yol verilir.

Dörs vəsaiti üçün hazırlanmış mötn, çalışma növləri, cədvəllər və praktik iş nümunələri Mingeçevir Politexnik İnstitutun rus qruplarının Azərbaycan dili dörslərində bir neçə ildir ki, tətbiq edilir.

Aparılmış tədqiqatların nəticəsi kimi meydana gəlmiş bu vəsaitin başqa ali məktəblərdə də tətbiqini faydalı hesab edirik.

Vəsaitdə qrammatik materialların müəyyən mötnər üzərində iş prosesində öyrənilməsi nəzərdə tutulmuşdur. Program materiallarının bölgüsü nəzəri materiallar üzərə verilsə də hər bir dörsin konkret mötn üzərində aparılması planlaşdırılmışdır.

Vəsaitin hazırlanmasında Mıngəçevir Politexnik İnstitutunun "Dillor" kafedrasının sabiq müəllimləri Ələsgər Quliyev və Sərdar Bəkirovun topladığı materiallardan da istifadə olunmuşdur.

AZƏRBAYCAN DİLİNİ NECƏ ÖYRƏNƏK?

Hər hansı başqa dili yaxşı öyrənmək üçün ona gərgin maraq oyatmaq və bütün diqqəti səfərbər etmək lazımdır.

Əgər sən Azərbaycan dilini ikinci bir dil kimi öyrənirsənsə buna nə qədər vaxt sərf edəcəyin sənin həmin dili öyrənmək arzundan asılıdır. Bunun üçün vacib olan bir sıra məsələlərə riayət etməyə çalışmalısan.

İmkan oldu-olmadı Azərbaycanca danış, Azərbaycan kitablarını oxu, Azərbaycanca fikirləş. Bu dildə gündəlik tərtib elə, müəllimlərin mühazirəsini Azərbaycanca yazmağa təşəbbüs göstər, Azərbaycanca radio və televiziya verlişlərinə qulaq as, bax, dublyaj edilməmiş Azərbaycan filmlərinə baxmağa çalış, Azərbaycan davranışını, hərəkət tərzini mənimsemə, Azərbaycan xörəkləri ilə maraqlan.

Bir dəfəyə öyrənəcəyin və ya əzbərləyəcəyin dozanı özün müəyyənləşdir. Yadda saxla ki, normadan artıq da, az da pisdir.

Çalış ki, tam, məqsədə müvafiq parçaları yadda saxlayanın. Parçaların böyüklüyünü isə təcrübəyə əsasər özün təyin et. Götürülmüş parça daha kiçik hissələrə də ayrıla bilər. Ancaq bir gün ərzində öyrənilməli olan parça fikir etibarilə bütöv və əlaqəli olmalıdır. Yaddaşına bu cür parçanı daxil edərkən qoy o, yaddaşda yer tutsun, bərkisin. Bir neçə saat müddətində yaddaşını daha heç bir şəylə yükləmə. Yorulduğunu biss edən kimi əzbərləmədən əl çək. Nəzərini başqa yera istiqamətləndir. Açıq havada gəzin.

Təkrarlama mümkün qədər çox aparılmalı, lakin ürək bulandırana qədər olmamalıdır. O, hər 15-20 dəqiqədən, bütövlükdə 8-9 saatdan bir və o biri gün həm də mexamiki yox, fikirlə, ağılla, ardıcıl, axşam yatmadan qabaq, səhər isə yuxudan duran kimi aparılmalıdır.

Yadda saxlamaq fərdi xarakter daşıyır. Birisi yaza-yaza, digəri oxuya-oxuya, üçüncüsü eşitdiyini, dördüncüsü gördüğünü, beşinciisi həzin musiqi altında dinlədiyini, altıncısı başını daraya-daraya diqqət yetirdiyini və s. yaşlı yadda saxlayır. Əgər sən öz yaddaşının fərdi xüsusiyyətini bilmirsənsə, bu göstərilənlərdən birini seçib öz fantaziyanı əsasən bir az da zənginləşdir və həmin qaydanın üzərində dayan.

LÜĞƏT

Maraq oytmaq - интересовать, возбуждать интерес
Gərgin - глубокий
Səfərbər etmək-mobilizovatъ
Həmin - этот, тот
Riyayət etmək - соблюдать
İmkən - возможность
Gündəlik - дневник
Tərtib etmək - составлять
Təşəbbüs göstərmək - проявлять инициативу
Davranış - поведение
Hərəkət tərzi - образ действия
Mənimsəmək - усваивать
Yaddaş - память
Ürəkbulandırana qədər - до тошноты
Fərdi xüsusiyyət - индивидуальная особенность

Yadda saxla: Salam! Sabahınız xeyir! Gecəniz xeyrə qalsın!
Yuxunuz şirin olsun!

Çalışma 1. Mətni lügətdən istifadə edərək ifadəli oxumağa çalışın.

Çalışma 2. Aşağıdakı söz və ifadələri düzgün oxuyun.

Hər hansı, gərgin maraq oyatmaq, səfərbər etmək, riayət etmək, imkan oldu-olmadı, təşəbbüs göstər, hərəkət tərzini mənimsə, Azərbaycanca danış, təkrarlama ağilla aparılmalıdır.

Çalışma 3. İkinci çalışmada verilmiş sözlərin arşından tərkibində Azərbaycan dilinin spesifik səsləri olanları seçib yazın. Spesifik səsləri ifadə edən hərfləri göstərin.

Yadda saxla: ئ، ئى، ئۇ، آزىزىيەن دىلىنىڭ سېزىك سايتلەridir.
G, H, C, ڭ آزىزىيەن دىلىنىڭ سېزىك سايتلەridir.

Çalışma 4. Mətndən tərkibində Azərbaycan dilinə məxsus spesifik səslər olan sözləri seçib dəftərinizə yazın. Həmin söz-

ləri ~~səs~~ tərkibinə görə təhlil edin, sait və samitləri göstərin.

Çalışma 5. Ə, Ö, Ü, G, H, E səsləri ilə başlanan sözlər düşünüb yazın. Həmin sözləri rus dilinə tərcümə edin.

Rus dilindəki spesifik hərflər: й, ң, я, ё, щ, ә, ю. Bu hərflər Azərbaycan dilində aşağıdakı kimi yazılırlar:

e=y+e (ye)	щ=ş+a (şa)
ң=s (tse)	ә=e
я=y+a (ya)	ю=y+u (yu)
ё=y+o (yo)	

Специфические буквы в русском алфавите: Й, Ц, Я, Ё, Щ, Э, Ю. Эти буквы по-азербайджански пишутся вышеуказанным виде.

Çalışma 6. *Avadanlıq, bazar iqtisadiyyatı, vergi, qapanma* sözlerini səs tərkiblərinə görə təhlil edin, sait və samitləri ayrı-ayrı sütunlarda yazın. Həmin sözləri cümlə içərisində işlədin. Bu sözlərin ixtisas terminləri olduğuna diqqət yetirin. Tərtib etdiyiniz cümlələri rus dilinə tərcümə edin.

DİALOQ

- Salam, Nərgiz xanım!
- Salam, Akif bəy!
- Necəsiniz?
- Yaxşıyam, sağ olun!
- Bu il sən hansı ali məktəbə qəbul olunmaq istəyirsən?
- Mən Mingəçevir Politexnik İnstytutuna qəbul olunmaq isteyirəm.
- Həmin institutda hansı fakültələr var?
- Institutda elektroenergetika, iqtisadiyyat və idarəetmə fakültələri var.
- Sənədlərini hansı fakültəyə vermisən?
- Mən sənədlərimi elektroengetika fakültəsimə vermişəm.
- Sənə ugurlar arzulayıram!
- Cox sağ ol!

Çalışma 7. Dialoqu rollar üzrə oxuyun. Onu rus dilinə tərcümə edib dəftərinizə yazın.

Çalışma 8. Suallara rus dilində cavab verin.

1. Sən hansı ali məktəbdə oxuyursan?
 2. Hansı fakültədə və neçənci kursda oxuyursan?
 3. İnstytutun yarandığı tarixi bilirsənmi?
 4. Sən hansı ixtisasa yiyələnəcəksən?
 5. Siz hansı fənləri keçirsiniz?
 6. Qrupunuzda neçə tələbə var?
 7. İnstytutunuzun yataqxanası varmı?
 8. Təqaüd alırsan?
- Tərkibində spesifik səslər olan sözləri seçib yazın.

Çalışma 9. Tərcümə edin.

Я студент Мингечаурского Политехнического Института. Учусь на электроэнергетическом факультете. Эта наша группа. Она состоит из 20 человек. Мы учимся на хорошо и отлично, все получаем стипендию.

Это Земфира, а это Бекир. Земфира-наша староста. Она спортсменка. Бекир тоже занимается спортом они члены сборной команды института. Оба кандидаты в мастера спорта. Мы гордимся ими. Они занимают честь и славу нашего института.

Yadda saxla: Yeni-latın qrafikalı Azərbaycan əlifbasında 32 hərf var.

Cədvəl 1.

AZƏRBAYCAN ƏLİFBASI

adi	çap şəkli	əlyazma şəkli	adi	çap şəkli	əlyazma şəkli
а	Aa	Аа	гे	Qq	Җ
бे	Bb	҂	ел	Ll	Ӆ
ҹе	Cc	҂	ем	Mm	Ӎ
ҹе	Ҫҫ	҂	ен	Nn	Ҥ
де	Dd	҂	о	Oo	Ӫ
ө	Ee	Ҽ	ө	Ӯ	Ӫ
ә	Әә	Ҽ	пе	Pp	Ӫ
фө	Ff	Ҽ	ер	Rr	Ҽ
кө	Gg	Ҽ	се	Ss	Ҽ
ғе	Ӯ	Ҽ	ше	Şş	Ҽ
хе	Hh	Ҥ	те	Tt	Ҭ
хе	Xx	Ҥ	у	Uu	Ѹ
ы	Ii	Ҽ	Ү	Üü	Ѹ
и	İi	Ҽ	ве	Vv	Ѷ
же	Jj	Ҽ	је	Yy	ڱ
ке, ка	Kk	Ҥ	зе	Zz	Ӡ

Azerbaycan və rus əsindəki hərflerin oxşar və
fərqli cəhətləri

Şəkilcə ve səsləndirilməsinə görə olan hərfər

Şəkilcə eyni səsləndirilməsinə
görə müxtəlif olan hərfər

Azerbaycan
əlifbasi

Rus əlifbasi

Azerbaycan
əlifbasi

Rus əlifbasi

Aa	Аа (a)	Aa	Аа (a)	Bb	҂ (b)	Bb	(ve)
-e	-- (e)	-e	- e (e)	Cc	҂ (ce)	Cc	(se)
Xx	Ҥ (xe)	Xx	Ҥ (xe)	H-h	Ҥ (he)	Hh	(en)
Kk	Ҥ - (ka)	Kk	Ҥ - (ke)	Jj	-j (je)	Jj	(ye)
Oo	Ӫ (o)	Oo	Ӫ (o)	--	-n (em)	--	(te)
Mm	Ӎ (em)	Mm	Ӎ (em)	--	-n (en)	--	(pe)
Tt	-- (te)	Tt	-- (t)	Pp	Ӫ (pe)	Pp	(er)
				--	Ҽ (er)	--	(ge)
				--	Ҭ (te)	--	(ye)
				--	Ѹ (u)	--	Ѹ (ü)
				Ee	Ҽ (e)	Ee	(ye)
				-y	ڱ (y)	Yy	(y)

AZƏRBAYCAN

Azərbaycan Respublikası 1991-ci ildə öz milli müstəqilliyinə nail oldu. Onun ərazisi $86,6 \text{ km}^2$, Əhalisi 7 milyondan çoxdur. Respublikanın paytaxtı Bakı şəhəri özünəməxsüs zəngin milli ənənələri ilə məşhurdur. Doğma respublikamızda müxtəlif xalqların və milletlərin nümayəndələri mehriban yaşayırlar. Bu ölkəni haqlı olaraq odlar yurdu, şücaotlı qəhrəmanlar, məşhur şairlər, alimlər, müsiqiçilər, xeyirxah insanlar, gözəlliklər məskəni adlandırırlar.

Azərbaycan əlverişli təbii şəraiti, müləyim iqlimi, zəngin sərvəti olan bir diyardır. Yer kürəsinin 11 iqlim şəraitindən 9-nun Azərbaycanda olması bu torpağın nemətini, bərəkətini artırıb, şöhrətini dünyaya yayıb.

Respublikamızda 4100-dən çox bitki növü var. Heyvanlar aləmi de zəngin və müxtəlifdir. Bu qədim diyarın meşə, dağ və düşənliklərində 97 növ heyvan, 346 növ quş, sularında isə 95 növ balıq məskən salmışdır. Xəzərin qızıl balığı və qara kürüsü respublikadan kənarda məşhurdur.

Azərbaycan xalqı bu günə asanlıqla gəlib çıxmamışdır. Bu xalq tarixin imtahanlarından vuruşa-vuruşa, döyüşə-döyüşə, düşmənləri diz çökdürə-çökdürə azadlığa can atmış və ona nail olmuşdur. Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi, Həcər kimi qəhrəmanları ilə fəxr edən xalqımız düşmən qarşısında diz çökməmiş, onu ölümə məhkum etmişdir.

İndi respublikamızın müəssisələrində hazırlanan 360-dan çox sənaye məhsulu dünyanın 100-ə qədər ölkəsinə göndərilir. Sənətkarlarımızın, alımlarımızın, incəsənet xadimlərimizin sorağı neçə neçə ölkədən gəlir.

Azərbaycanlıların ana dili Azərbaycan dilidir. Bu dildə respublikamızda təqrübən 6,5 milyon, İranda (Cənubi Azərbaycanda) 23 milyon, İraqda və bə'zi başqa ölkələrdə yaşayan (təqrübən 36 milyon) azərbaycanlı danışır. Azərbaycan dilinin çoxesrlik tarixi var. "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi xalq ədəbiyyatı abidələri bu dildə yaradılmışdır. Həsənoğlu, Nəsimi, Xətai, Füzuli, Vəqif, M.F. Axundov, M.Ə. Sabir, C. Məmmədquluzadə, C. Cabbarlı, S. Vurğun, Şəhriyar kimi qüdrətli sənətkarlar ölməz əsərlərini Azərbaycan dilində yazmışlar.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Respublikada yaşayan digər xalqların nümayəndələri bu dilə hörmətlə yanaşır və onu maraqla öyrənirlər.

LÜĞƏT

Milli müstəqillik - национальная независимость
Nail olmaq - добиться
Ərazi - территория
Paytaxt - столица
Özünəməxsus - специфический
Xeyirxah - благородный
Təbii şərait - природные условия
Diyar - край
Yer kürəsi - земной шар
Bərəkət - благодать, изобилие, плодородие
Diz çökdürə-çökdürə - ставя на колени
Ölümə məhkum edilmişdir - приговорил к смерти
Çoxəsrlıq tarixi - многовековая история
Abidə - памятник

Yadda saxla: Xoş gördük. Necəsən? (necəsiniz?)
Nə var, nə yox? Sağlığın (sağlığınız.)

Çalışma 10. Mətni oxuyub onun məzmununu öyrənin. Aşağıdakı söz və söz birləşmələrini düzgün oxuyun.

Ərazi, milli müstəqillik, özünəməxsus, milli ənənələr, məşhur, odlar yurdu, musiqiçilər, gözəlliklər məskəni, müləyim iqlim, heyvanlar aləmi, qədim diyar, düzənliliklər, Xəzərin qızıl balığı, diz çök-dürə-çökdürə, azadlıqca atmiş, müəssisələr, incəsənət xadimləri.

Çalışma 11. Mətndəki aşağıdakı cümleləri rus dilinə tərcümə edin.

1. Respublikanın paytaxtı Bakı şəhəri özünəməxsus zəngin milli ənənələri ilə məşhurdur. 2. Azərbaycan əlverişli təbii şəraiti, müləyim iqlimi, zəngin sərvəti olan bir diyardır. 3. Respublikamızda 4110-dən çox bitki növü var. 4. Azərbaycan xalqı bu günə asanlıqla gəlib çıxmamışdır. 5. Sənətkarlarımızın, alımlarımızın incəsənət xadimlərimizin sorağı neçə-neçə ölkələrdən gəlir.

Çalışma 13. Suallara cavab verin:

1. Azərbaycan Respublikası nə vaxt milli müstəqilliyyinə nail olub?
2. Azərbaycanım əhalisi nə qədərdir?

3. Respublikamızda neçə iqlim şəraiti mövcuddur?
4. Azərbaycanda nə qədər bitki və hevan növü var?
5. Azərbaycan xalqı azadlığa necə nail olmuşdur?
6. Azərbaycanın sənaye məhsulları haralara göndərilir?
7. Azərbaycan dilində nə qədər azərbaycanlı danişir?

Çalışma 13. Azərbaycan əlibasını əzberləyin. Mətndən əlibə sırası ilə sözlər seçib yazın. **Azərbaycan, zəngin, məşhur-dur, nümayəndələr** sözlərini səs tərkibinə görə təhlil edin.

Çalışma 14. Mətndən əvvəlcə qalın, sonra isə incə saitli 10 söz seçib yazın. Həmin sözləri səs tərkibinə görə təhlil edin.

Çalışma 15. **Bahalaşma, qiymətləndirmə, qığılçım, dəyişən cərəyan.** Bu sözləri səs tərkibinə görə təhlil edin. Saitlərin növlərini göstərin. Həmin sözləri cümle içorisində işlədin.


Yadda saxla: Azərbaycan dilində 9 sait səs var: a, ı, o, u, e, ə, i, ö, ü. Onlardan 4-ü qalın, (a, ı, o, u), 5-i incədir (e, ə, i, ö, ü). o, ö, u, ü dodaqlanan a, ı, e, ə, i dodaqlanmayan saitlardır.

Çalışma 16. **Bakı, müxtəlif, millət, şöhrət, dünya, təhsil** sözlərini fonetik təhlil edin. Saitlərin növlərini göstərin. Əvvəlcə yalmz qalın, sonra isə yalnız incə saitlər işlənmiş **10** söz (hərəsinə 5 söz) düşünüb yazın.

Çalışma 17. Aşağıdakı sözləri oxuyun hansı saitlərin uzun tələffüz olunduğunu deyin.

Aləm, alma, Niyazi, şərait, məlumat, məhəbbət, şəhid, şahid, məruzə, musiqi, armud, nümunə, mətəbər, mövzu.

Çalışma 18. Mətndən əvvəlcə yalnız dodaqlanan, sonra isə yalnız dodaqlanmayan saitlərdən ibarət olan 20 söz (hərəsinə 10 söz) seçib yazın. Həm dodaqlanan, həm də dodaqlanmayan saitlərdən ibarət olan 5 sözü tapıb oxuyun.



Çalışma 19. Aşağıdakı sözləri düzgün tələffüz edin. Onların yazılışına diqqət yetirin. Həmin sözləri cümlə içorisində işlədib dəstərinizə yazın.

Maarif, caməat, bədii, təbil, müəllim, təəssüb, ailə, müalicə, müəssisə

Çalışma 20. Oxuyun, məzmununu danışın, sonra tərcümə edin.

Kamil orta məktəbdə üç qiymətli oxuyur, müəllimlərin, sınıf rəhbərinin diqqətini o qədər də colb etmirdi. Elə buna görə də orta təhsili başa vurduğandan sonra kənddə qalıb işləməyi qərara aldı. Bir qədər pəmbiqdə suçu işlədikdən sonra onu texniki-peşə məktəbinə göndərdilər.

Pəmbiqyığan maşın üzrə mexanizator peşəsinə yiyələndi. İndi Kamil adlı-sənli mexanizator kimi hər yerdə hörmətlə qarşılanır.

Qara hərillərlə verilmiş sözlərdə işlənmiş saitlərin növlərini göstərin.

Çalışma 21. Mətni oxuyub tərcümə edin, məzmununu azərbaycanca danışın.

Завтра встанем, как обычно, в 7 часов утра. Сделаем зарядку. После зарядки примем водные процедуры. Позавтракаем и отправимся в институт. Занятия у нас на факультете

начинается в 9 часов. Выйдет профессор и прочитает лекцию. Потом ассистент проведет семинарские занятия. Сегодня у нас будет также практические занятие по азербайджанскому языку. Преподаватель объяснит нам новый материал и расскажет, как лучше организовать самостоятельную работу. После занятий мы пообедаем в студенческой столовой, а затем немножко отдохнем и пойдем в читальный зал. У библиотекаря получим для подготовки к семинару необходимую литературу.

Вечером пойдем на тренировку в спортзал. После тренировки поужинаем, посмотрим телевизор, потом ляжем спать.

Çalışma 22. Oxuyun, sait soslorin yazılışı və soslöndürilməsinə diqqət yetirin. Saitlornın ovoz edilməsi ilə yaranan mənə forqlorını izah edin.

Sahid, şohid, qalib, qolib, Cabir, cəbr, Sabir, sabir, alim, alom, moskon, maskun.

MÜƏLLİMİM

Oziz müəllimim, mənə dünyada
Hər gözəl adı tərəfən
Bağlı qapıları açıb üzümə
Elmə soyahəti son öyrətmisen,

Hər gözəl arzunu, hər xoş niyyəti,
Vəfəni, ilqarı, səmimiyyəti,
Könül toxluğunu, halal zəhməti,
Xalqa məhəbbəti son öyrətmisen.

Qartal tək zirvədə qanad çalmığı,
Qaranchı yerlərə işiq salmağı,
Əməkdon, hünərdən, ilham almayı,
Sənətə hörməti son öyrətmisen.

Dağlar çeşməsi tək tomiz olmayı,
Kukroyon, çağlayan donuz olmayı,
Mehriban olmayı, oziz olmayı,
Hörməti, izzəti son öyrətmisen.

Qeyrot qızıldan nə sañmagı.
Forqaga, insana arvalanmağı,
Haraya çatmağı, dördə yanmağı.
Insañ, müryot sən oyrotmison.

Rasim Karimli

LÜGƏT

Soyahöt - пугающее
Niyyat - намерение, замысел
Vəfa - верность
İlqar - слово, обед, верность
Səmimiyyət - искренность, чисто сердечность, задушевность
Konul xoşluğu - душевное благство
Halal zəlimət - честный труд
Zirvə - вершина
İlləm almaq - вдохновляться
Çəşmə - родник
Kukroyon, çağlayan dəmiz - бушующее море
Izzət - уважение
Qeyrot - честь
Mürvət - милосердие, гуманность.

Çalışma 23. Lügətdən istifadə edəcək şəri ifadəli oxumağa çalış.
Şairin müəlliminə münasibətinizi öz sözlərinizdə damşın.

Çalışma 24. Suallara cavab verin

1. Səmin ilk müəllimin kim olub?
2. Orta məktəbdə oxuyarkən sonə dərs deməş müəllimlərən kimləri xatırlayırsan?
3. On çox sevdiyin müəllimin kim olub, onun haqqında nə deyo bilərsən?
4. İndiki müəllimləriniz haqqında nə danışa bilərsiniz?

Çalışma 25. Şerdən qoşa samitlı sözləri seçib yazın. Həmin sözləri sos tərkibinə görə töhlək edin.

Çalışma 26. Aşağıdaki sözləri fonetik təhlil edin. Kar samitlərin altından bir, cingiltili samitlərin altından iki eizgi çökün.

Əziz, öyrətmisən, dünyada, səyahət, çeşmə, hörmət, qeyrət, torpaq, bağlı, insaf, mürvət.

Çalışma 27. Serdən tərkibində sonor samitlər olan sözləri seçib oxuyun. Həmin sözlərdən onunu dəftörünüzə yazın və tərkibinə görə təhlil edin.

Yadda saxla: Azərbaycan dilində 23 samit səs var. Onlardan 9-u kar, 14-ü cingiltlidir. Cingiltili samitlərdən 4-ü (l, m, n, r) sonor samit adlanır.

В азербайджанском языке 23 согласных звука. Из них 9 глухих, 14-звонких. 4 звонких (л, м, н, р) называются сонорными

Çalışma 28. Aşağıdaki sözlərin yazılışında buraxılmış səhvlorı düzəldin:

Əvəl, adım, izət, milət, məhəbət, qüvət, müəsisə, zən, zid, sir, xət, his,

adəm, millət, müəssisə, sözlərimi cümlə içərisində işlədin.


Çalışma 29. Aşağıdaki sözləri oxuyun. Onların yazılışı ilə deyilişi arasındaki fərqə izah edin:

Səkkiz, doqquz, tappılıt, diqqət, mürəkkəb, məqsəd, dəstə, qənd, dörd.

Çalışma 30. **Qoruyucu, əngəl, zay, iqtisadi, ip, iş günü** sözlərini fonetik təhlil edin. Samitləri növlərinə ayırib ayrı-ayrı sıtunlarda yazın. Cingiltili samitlərin kar, kar samitlərin isə cingiltili qarışığını göstərin. Verilmiş ixtisasa aid sözləri cümlələrdə işlədin.

Çalışma 31. **Papaq, çiçək, torpaq, külək, barmaq, çorək** sözlərini ismin adlıq halından başqa digər hallarda cümlə içərisində işlədin. Həmin sözlərin son samitlərində baş verən dəyişiklikləri izah edin

Cədvəl 3.



Çalışma 32. Mətni oxuyun. Sonu q və k ilə bitən sözləri seçib yazın. Hallanarkən həmin sözlərin son samitlərində baş verən dəyişikliyi izah edin.

YORĞUNLUĞU ARADAN NECƏ QALDIRMALI.

Hər bir ağır zəhmətdən sonra adamda müəyyən yorğunluq əmələ gelir. Bu **yorğunluğu** aradan qaldırmadan adam yenidən səmərəli əməklə məşğul ola bilməz. Elə buna görə də əmək sahəsində çalışan hər bir adam üçün hem qura, hem də

uzunmüddətli istirahət hüququ müəyyən edilmişdir. **Ancaq** istirahəti hərə bir cür başa düşür. Bəziləri yorgunluğu aradan qaldırmağın çarəsini **təkcə** yatmaqdə, bəziləri isə aramsız olaraq nörd, şahmat və s. oynamaqda görür. Əslində isə belə deyil. Yorgunluğu aradan qaldırmaq üçün ən yaxşı vasitə rahat yerdə əyləşib çay və qəhvə içmək, **açıq** havada gəzmək, konsertə, kino və ya teatra getmək, çay qırığı, meşə, dağ və dəniz kənarında gəzintiyə çıxmışdır.

Çalışma 33. Qara hərflərlə yazılmış sözlərdə cingiltili samitləri tapıb, onların kar qarşılığını göstərin.

Mətndən deyilişi ilə yazılışı arasında fərq olan sözləri seçib oxuyun.

Çalışma 34. Mətnin tərkibində sonor samitli sözləri seçib yazın. Həmin sözləri səs tərkibinə görə təhlil edin.

Çalışma 35. Aşağıdakı suallara rus dilində cavab verin.

1. Ağır zəhmətdən sonra adamda nə əmələ gəlir?
2. Səmərəli əməklə məşqul olmaq üçün nə etmek lazımdır?
3. Yorgunluğu aradan qaldırmaq üçün istirahəti necə təşkil etmək olar?
4. Sən istirahət saatlarını necə keçirirsən?
5. Uzunmüddətli istirahətlə qısa müddətli istirahət arasında nə fərq var?
6. Sən uzunmüddətli istirahətini necə təşkil edirsən?

Çalışma 36. Dialoqu tərcümə edib rollar üzrə oxuyun.

- Закир, ты живешь в общежитии?
- Да. Я живу в комнате №40.
- А как туда пройти?
- Для этого нужно подняться по леснице на третий этаж, потом пройти по коридору налево.
- Комната ваша уютная?
- Да. Это большая и светлая. В ней много мебели: две кровати, две тумбочки, круглый стол, несколько стульев, книжный шкаф, два письменных стола и платяной шкаф.
- А где вы занимаетесь?
- Мы занимаемся в комнате за письменным столом.

- Где вы готовите еду?
- На каждом этаже имеется кухня.
- А где расположена комната отдыха?
- Комната отдыха находится внизу. В ней можно отдохнуть, поговорить с друзьями, послушать радио.

Yadda saxla: Təşəkkür edirəm! Sağ olun! Çox sağ olun!
Minnətdaram.

Çalışma 37. Verilmiş söz və söz birləşmələrini düzgün oxuyun.

Vətən həsrəti, milli qəhrəman, təəssüf hissi, elmlər doktoru, təcili yardım, maarif xadimi, hədii rəhbər, diqqət, məruzə, ziddiyət.

Sözləri səs tərkibinə görə təhlil edin. Uzun tələffüz edilən saitləri göstərin. Qoşa samitli sözlərin deyilişinə diqqət yetirin.

DOST

Qoyun sürüsü yamaca yayılmışdı. Qoşqar tütek çalır, hərdən bir mahni oxuyurdu. O, **birdən** səs eşidib diksindi. Arxaya boylananda çiynində **qoşalülə**, belində kəmər bir ovçu gordü. Ovçu qoşqara yaxınlaşdı:

- Oğlum, burada neyləyirsən?
- Əmi, **camaatin** qoyununu otarıram.
- Bayaq **mahnı** oxuyurdun. O, şerləri haradan öyrənmişən?
- Bu kitabdan-deyə Qoşqar **Səməd Vurğunun** şerlər kitabını ovçuya göstərdi.
- Səməd Vurğunu çoxmu sevirsən?
- Lap çox! Səməd Vurğun bizim dağların dostudur. Bizim daqlara gözəl şerlər yazıb.

Birdən ovçunun gözləri Qoşqarın **cırıq** paltarına sataşdı:

- Dostum, atan nəqidir?
- Atam davadan gəlməyib.
- Qoşqar gəl dost olaq.
- Lap yaxşı! Olaq, əmi!
- Mən adımı yazıb bu daşın altına qoyacağam. Söz ver ki, onu bir saatdan sonra götürəssən.
- Söz verirəm.

Ovçu ne isə yazdı və daşın altına qoydu. Onlar aşağı endilər. Ovçu vidalaşıb getdi. Qoşqar deyilən vaxtda daşın altından həmin kağızı çıxarıb açdı. Məktubda pul var idi. Qoşqar məktubu oxudu: "Oğlum Qoşqar! Biz dost olduq. Bu pulu dostundan hədiyyə kimi qəbul et, açıqlanma. Ataları davadan qayıtmayanlara kömək etmək borcumuzdur. Pulu anana ver, sənə paltar alsın. Yaxşı oxu, məktəbi bitirən kimi Bakıya gəl. Məni unutma! İmza: "Səməd Vurğun". (M. Namazdan)

LÜĞƏT

Qoyun sürüsü - баранье стадо

Yamac - луг

Yayılmışdı - рассыпались

Hərdənbir - иногда

Diksindi - вздрогнул

Boylanı - оглянулся

Qoşalılı - двустволка
Kəmər - ремень
Şerlər kitabı - книга стихов
Davadan - с войны
Vidalaşıb getdi - попрощавшись ушел
Hədiyyə - подарок
Unutma - не забывай
İşim düşər - может быть обращусь к тебе

Çalışma 38. Mətni ifadəli oxumağa çalışın. Lügətdə verilmiş sözlərin mənasını öyrənin.

Çalışma 39. Aşağıdakı suallara cavab verin:

1. Qoşqar yamacda nə edirdi?
2. Qoşqar arxaya boylananda kimi gördü?
3. Qoşqar oxuduğu mahnının sözlərini haradan öyrənmişdi?
4. Ovçu Qoşqarin atasını soruşanda o nə cavab verdi?
5. Qoşqarın rast gəldiyi bu ovçu kim idi?
6. Şair oğlana niyə kömək etdi?

Çalışma 40. Qara hərflərlə yazılmış sözləri ayrı-ayrılıqda səs tərkibinə görə təhlil edin. Bu sözlərdə saitlərin bir-birini necə izlədiyinə diqqət yetirin.

Çalışma 41. Mətndən damaq ahənginə uyğun olan sözləri seçib yazın. Həmin sözləri fonetik təhlil edin.

Çalışma 42. Mətndən dodaq ahənginə tabe olan sözləri seçib yazın, onları səs tərkibinə görə təhlil edin.

Çalışma 43. Mətndən damaq və dodaq ahəngi pozulan sözləri seçib yazın. Həmin sözlərin səs tərkibinə diqqət yetirin, saitlərin bir-birini izləməməsi hallarını aydınlaşdırın.

Yadda saxla: Xüdahafız! Hələlik! Sağlıqla qalın! Görüşənədək!
Gələn görüşlərədək!

Çalışma 44. Birdən, yamac, tütək, belində, qoyun, Vurğun, bizim dağlar, dava, qoyacağam söz və söz birləşmələrində samitlərin bir-birini neçə izlədiyini söyləyin. Samitlərin ahənginə diqqət yetirin.

Çalışma 45. Mətndən samitlərin ahəngi pozulan 10 söz seçib oxuyun.

Çalışma 46. İpaçan, icarə, yük, keçid dövrü, kömrük sözlərinin rus dilində mənalarını öyrənin. Həmin sözləri səs tərkibinə görə təhlil edin, onların hansının ahəng qanununa tabe olub olmadığını söyleyin. Kar və cingiltili samitləri müqayisə edin.

Çalışma 47. 46-cı çalışmada verilmiş ixtisas terminlərini ayrı-ayrı cümlələrdə işlədin.

Yadda saxla: Rus dilindən fərqli olaraq Azərbaycan dilində ahəng qanunu mövcuddur. Sözdə eyni növlü səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir.

В отличие от русского языка в Азербайджанском языке существует закон гармонии. Уподобление однородных гласных в слове называется законом гармонии.

Çalışma 48. Aşağıdakı şeri dəftərinizə köçürün, sonra iki şəkildə yazılış şəkilçilərinin altından xətt çəkin.


Adam var qapılıb düşüncələrə,
Hər işi özünə bir nöqsan sayır.
Lakin adam da var, ildə bir kərə,
Düşünüb alını qırısdırmayırl.
Adam var, başında bəzən bir fikir,
Sığışmur, sığışmur heç kainata,
Adam var başından qarnı ağırdır,
Qarnının gözüyle baxır həyata.
Bir curdur, hərenin dərdi, əzabı,

Hər quş, hər böcək də bir cür yem yeyir,
Bəzən gül bülbülü, tar da mizrabı,
Xəncər də qınıni tapa bilməyir.

(B. Vahabzadə)

- Çalışma 49.** Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyyə ayırtib yazın. Hansı şəkilçilərin neçə cür yazıldığını izah edin, şəkilçilərin ahəng qanununa tabe olub olmalarını göstərin.
- Çalışma 50.** Əvvəlcə dörd cür, sonra isə iki cür yazılan şəkilçilərə aid nümunələr yazın. Ahəng qanununa tabe olmayan -bir cür yazılan şəkilçilərə aid misallar düşünüb söyləyin.
- Çalışma 51.** **Narazı**, **yoldaş**, **davakar**, **kütləvi**, **namərd**, **vətəndaş**, **tələbkar**, **inqilabi** sözlərini kök və şəkilçilərə ayırin, hansı şəkilçilərin ahəng qanununa tabe olduğunu və hansıların tabe olmadığını söyləyin.

Cədvəl 4



Qeyd: Azərbaycan dilindəki bir cür yazılan şəkilçilər ahəng qanununa həm tabe olur, həm də tabe olmur.

Məsələn:

Tabe olur:

narazı

yoldaş

Tabe olmur:

namərd

vətəndəs

davakar
kütləyi

tələbkar
inqilabi

Çalışma 52. Aşağıdaki sözlərə - lar, -lər, şəkilçilərindən uyğun gələnini artırın.

tələbə, alim, dərəcə, maşın, boru, həftə, mühazirə, yiğincaq, dil, diş, üzüm, armud.

Çalışma 53. -dı, -di, -du, -dü; -lı, -li, -lu, -lü şəkilçilərini münasib sözlərə artırıb cümlə içərisində işlədin. Həmin sözləri səs tərkibinə görə təhlil edin.

Yadda saxla: İki cür yazılan şəkilçilərdə a və ə saiti işlənir. Kökün son hecasında a, o, u, i səslərindən biri olduqda şəkilçidə a; e, ə, i, ö, ü şəkilçilərindən biri olduqda isə şəkilçidə ə səsi işlənir.

Dörd cür yazılan şəkilçilərdə i, ī, u, ü saitlərindən biri işlənir. Kökün son hecasında a və ya ı səsi olduqda, şəkilçidə ı, kökdə o və ya u olduqda, şəkilçidə u, kökdə e, ə, i səslərindən biri olduqda, şəkilçidə ī, kökdə ö və ya ü olduqda, şəkilçidə ü səsi işlənir.

Çalışma 54. Aşağıdaki parçanı tərcümə edin.

ХЛОПОК

Там, где тепло, растет замечательное растение хлопок.

Хлопок созревает, когда на кустах появляются коробочки. Коробочки раскрываются, и на них показывается мягкая, пушистая вата.

Хлопковое поле в это время бывает белое, будто покрыто снегом.

Хлопок-очень полезное растение. Из хлопка делают нитки. Из ниток ткут бязь, ситец. Из семян хлопка получают масло.

LÜĞƏT

Замечательное - qəribə

Растение - bitki

Созревает - yetişir

Куст - kol

Коробочка - qoza

Пушистая - yumşaq

YANASAN GƏRƏK

Biganənin payı biganelikdir,
Anılmaq istəsən anasan gərək.
Özgə sevincini, özgə qəmini
Öz qəmin, sevincin sanasan gərək.

Dağ var qüdrətim duyan olmayıb,
Bağ var söhrətini yayan olmayıb.
Şamm işığından doyan olmayıb,
Yananda günəş tək yanasan gərək.

Palıd da bar verir, bari yeyilmir,
Yazlıq o kəsə ki, vari yeyilmir,
Hər quru vücuda insan deyilmir,
İnsan olmaq üçün qanasan gərək.

Zərbəsiz buraxma zərbə vurani,
Qarşında diz çökdür hiylə qurani.
Ərit nəfəsinlə qarı, boranı,
Əridə bilməsən, donasan gərək.

Yaxşının qeydinə qalan da eldir,
Yamanı gözündən salan da eldir,
Rasim, bəxş edən də, alan da eldir,
Uçsan da, torpaga qonasan gərək.

Rasim Kərimli

LÜĞƏT

Biganə - безразличный
Anılmaq - вспоминаться
Anasan gərək - должен вспомнить
Özgə - чужой
Sanasan gərək - должен считать
Qüdrət - мощь, могущество
Duymaq - почувствовать
Şöhrət - слава
Bar - урожай, плод
Var - богатство, состояние
Vücud - тело, существо
Yanasan gərək - должен гореть, сиять
Zərbə - удар
Diz çökdür - постал на колени
Hiylə quran - хитрец
Ərit - топи
Qeydinə qalan - заботливый
Yaman - плохой, скверный

Çalışma 55. Şeri ifadəli oxuyun, onu əzbərləyin.

Anılmaq istəsən, özgə sevinci, yanasan gərək, bar verir,
zərbə vuran ifadələrini başqa cümlələrdə işlədib rus dilinə tərcümə edin.

Çalışma 56. Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırin.

Şəkilçilərin ahəng qanununa uyğun olub olmadığını söyleyin.

Çalışma 57. Payı, biganəlikdir, anasan, qüdrətinə, işığından,
insan, qarşında, yaxşının, gözündən, torpağa sözlərini hecalara ayırin. Hər sözün necə hecadan ibarət olduğunu qarşısında yazın.

Yadda saxla: Tələffüz zamanı sözün asanlıqla ayrıla bilən hissəsi heca adlanır.

Части слова, легко распадаемые при произнесении на части называются **слогами**.

Bir sözdə neçə sait varsa, o qədər də heca olur.

В слове столько слогов, сколько в нем гласных.

Çalışma 58. **Kömrükxana, lifli, maddi nemət, məftil** sözlerini ayri-ayri cümlələrdə işlədin. Həmm sözləri hecalara ayırın, onların hər birinin neçə hecadan ibarət olduğunu söyləyin.

Çalışma 59. Aşağıdakı parçanı dəftərinizə köçürün. Hər sözün üstündə onun neçə hecadan ibarət olduğunu rəqəmlərlə göstərin.

Bir istirahət günü fizika müəllimimiz bizi Şamaxı rəsədxanasına ekskursiyaya aparmışdı. Qayıdan baş Çuxuryurda çatanda avtobusumuz qəflətən xarab oldu. Sürücü maşını sazlamaqda gecikdiyi üçün müəllimimiz də işə qarışdı. Sürücübən icazə alıb motoru, yanacaq tənzimləyicisini yoxladı. Birlikdə maşının texniki qüsurunu düzəldib onu işə saldılar. Biz maşına doluşub evə qayıtdıq.

Rəsədxanasına, Çuxuryurda, avtobusumuz, sazlamaqda, maşma sözlerini hecalara ayırib sətirdən-sətirə köçürün.

Çalışma 60. Mətni rus dilinə tərcümə edin. **Rəsədxana, motor, yanacaq tənzimləyicisi**, söz və söz birləşmələrini başqa cümlələrdə işlədin.

Yadda saxla: Xahiş edirəm, lütfən, rica edirəm, buyurun, əyleşin, sizi dinləyirəm.

Çalışma 61. Ekskursiya, aparmışdı, istirahət, qəflətən, üçün, müəllimimiz, işə, evə, saldılar, dördlükdə, kənd-dən sözlərini hecalara ayırin. Əvvəlcə hər sözün neçə hecadan ibarət olduğunu, sonra isə hər hecanın neçə səsdən ibarət olduğunu söyləyin. Açıq və qapalı hecaları fərqləndirin.

Çalışma 62. Aşağıdakı cümlələri rus dilinə tərcümə edin.


1. Bacım toxuculuq kombinatında övirici işləyir.
2. Montyor vintburanla elektrik saygacanı açıb nəyi isə qurdaladı, az keçmədi ki saygac işə düşdü.
3. Sürücü maşını işə salmaq istədi, lakin mühərrik hərəkətə gəlmədi, çünki yanacaq tənzimləyicisi benzini buraxmırı.
4. Iqtisadi əlaqələrin pozulması müəssisəmizi maliyyə çətinlikləri qarşısında qoymuşdur.
5. Tikinti meydançasında toplaşan inşaatçılar üzlük materiallarının, daş, sement, gəcin çatışmadığından gileyənirdilər.

Altından xətt çəkilmiş sözləri hecalara ayırin. Açıq və qapalı hecaları fərqləndirin. Həmin sözlərdə vurğunun hansı hecanın üzərinə düşdüyünü deyin.

Yadda saxla: Hər hansı bir sözdə hecalardan birinin qüvvətlə tələffüz edilməsinə vurgu deyilir. Azərbaycan dilində vurgu əsasən sözün sonuncu hecasının üzərinə düşür.

Произношение одного из слогов слова с повышенной силой называется ударением. В азербайджанском языке ударение большей частью падает на последний слог.

Cədvəl 5.



Çalışma 63. Aşağıdakı atalar sözlərini düzgün oxuyun, onların rus dilində ifadəsinə diqqət yetirin.

1. Özün bir inəkli olanda, qonşunu iki inəkli istə (Нам дай, а ему вдвое дай).
2. Quyuya su tökməklə quyu sulu olmaz (В лес дров не возят, в колодец воды не льют).
3. Dəli dostdan ağılli düşmən yaxşıdır (Лучше умный враг, чем глупый друг).

Cümleklerdəki sözləri hecalara ayırın, vurgulu hecaların altından xətt çəkin. Əvvəlcə bir, sonra iki, üç, və dörd səsdən ibarət olan hecaları seçib ardıcılıqla yazın.

Yadda saxla: Bəzi hallarda sözdə vurğunun yerini dəyişdikdə məna dəyişir. (В некоторых случаях при изменении места ударения слово меняет свое значение).

Çalışma 64. Verilmiş cümlelerdə altından xətt çəkilmiş sözləri hecalara ayırin, vurgulu hecaları göstərin. Vurğunun yerinin dəyişməsi ilə sözün mənasında yaranan dəyişikliyi izah edin.

1. Fəridəni bu evə gəlin gətirdilər. 2. Gəlin bu barədə bir də danışmayaq. 3. Xörəyini soyutma, ye! 4. Ev sahibi qonağ soyutma təklif etdi. 5. Yaxşısı olmasa alma alma! 6. Müəllimimiz bu kənddə gəlmədi. 7. Müəllim kəndə gəlmədi.

Mətni Azərbaycan dilinə tərcümə edin.

В КОВРОВОЙ МАСТЕРСКОЙ

Однажды мы пошли посмотреть ковровую мастерскую. Она была открыта недавно. В мастерской работают женщины. Они составляют ковровую артель. В мастерской есть новые станки. Они очень удобны для работы и дают хорошие и прочные ковры. В ковровой артели работает до ста женщин: одни моют шерсть, другие чешут ее, трети приготовляют пряжу, четвертые красят пряжу, пятые ткут.

В артели своя красильня; здесь красят пряжу в красный, черный, желтый, коричневый, синий, розовый и зеленый цвета.

Ковры получаются очень красивые. На коврах яркие узоры.

Çalışma 65. Altından xətt çəkilmiş söz və söz birləşmələrinin azərbaycancasını hecalara ayırin, vurgulu hecaların digər hecalardan nə ilə fərqləndiyini aydınlaşdırın.

HEYVA

Heyva orta boylu ağac bitkisidir. Onun ağ çiçekleri ve nəzəri cəlb edən sarı meyvəsi vardır. Heyvanın içərisində qırmızı-qonur rəngli, dadlı selikli toxumlar olur. Heyva ağacı cənub rayonlarda - Zaqafqaziya və Orta Asiyada çoxdan becəritir. Azərbaycanın bir çox rayonlarında heyva geniş miqyasda yetişdirilir.

Yeməli və ləzzətli olan heyvanın çox böyük müalicə əhəmiyyəti var.

Qədim Qərb ölkələrinin əksər həkimləri heyvadan və onun müxtəlif məhsullarından mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə etmişlər. Azərbaycan xalq təbabətində də heyvadan çox istifadə olunur. Məsələn, suda bişirilmiş heyvadan quru öskürəkdə sinə yumşaldan, tənəffüs yollarının iltihabını aradan qaldıran vasitə kimi istifadə edilir. Heyvadan hazırlanan rical, mürəbbə qan azlığında, boyrək xəstəliklərində, öd kisəsi iltihabında şəfa-verici dərman kimi işlədir. Soyuqdəymə zamanı onun toxumlarından çay dəmləyib içirlər. Bu toxumlardan mədə xoralarının müalicəsində də istifadə olunur.

(I. Dəmirov)

LÜĞƏT

Orta boylu - среднегого роста

Ağac - дерево

Bitki - растение

Nəzəri cəlb edən - привлекающий внимание

Qırmızı-qonur - красно-бурый

Selikli-слизистый

Becərilmək- выращивать

Miqyas - масштаб

Müalicə əhəmiyyəti - лечебное значение

Əksər - большинство

Quru öskürək - сухой кашель

Sinə - грудь

Çalışma 66. Mətni oxuyun, onun məzmununu öz sözlerinizle danışmağa çalışın. Lüğətdəki sözləri əzbərləyin.

Çalışma 67. Mətndən 30 ədəd ümumişlək söz seçib əlifba sırası ilə yazın. Həmin sözlərin leksik mənalarını izah edin.

Çalışma 68. Mətndəki orta boylu ağac, nezəri cəlb edən, müalicə əhəmiyyətli, mədə-bağırsaq, xəstəliklərinin müalicəsi, tənəffüs yollarının iltihabı, səfaverici dərman ifadələrini rus dilinə tərcümə edib cümlə içərisində işlədin.

Yadda saxla: Dildəki sözlərin hamısı birlikdə dilin lügət tərkibini, yəni leksikasını təşkil edir. Hər bir sözün ifadə etdiyi məna onun leksik mənası adlanır.

Çalışma 69. Mətndə altından xətt çekilmiş sözləri elə sözlərlə əvəz edin ki, cümlələrin məzmunuda dəyişiklik əmələ gəlməsin. Bu sözləri əvəz etdiyiniz sözlərlə qarşı-qarşıya qoyub leksik mənalarını müqayisə edin.

Çalışma 70. 69-cu çalışmada müəyyənləşdirdiyiniz sinonim sözlərin rusca qarşılığını tapıb cümlələrdə işlədin.

Çalışma 71. Verilmiş sözlərin sinonimlərini tapıb, onları cümlələrdə işlədin: **yekə**, **yemiş**, **qaçmaq**, **yüksək**, **arzu**, **adam**, **dünya**, **istedad**.


Çalışma 72. **Adamhaşına**, **qırılma**, **dolaq**, **ehtiyac** sözlərini cümlələrdə işlədin və həmin cümlələri rus dilinə tərcümə edin. Verilmiş sözlərin sinonimlərini tapıb, onları ayrı-ayrı cümlələrdə işlədin.

Çalışma 73. Aşağıdakı cümlələrdə nöqtələrin yerinə işlədilməsi mümkün olan sinonimlər tapıb yazın:

1. Müəllimin göstərişi ilə uşaqlar düzüldülər.
2. Əməkhaqqı tez-tez artsa da adamların ödəmir.
3. Ağac bar başını aşağı
4. O çox lakin bir qənaətə gələ bilmədi.
5. Yaşar tapdığı əşyanın o tərəfinə, bu tərəfinə baxdı və kənara.....

Yadda saxla: Bir-birinə yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir. Onlar eyni nitq hissəsinə aid olur.

Çalışma 74. Verilmiş sxemlərdəki smonimlərin hansı nitq hissəsinə aid olduğunu söyleyin, onlara münasib sözlər seçib cümlə içərisində işlədin.



Çalışma 75. Əvvəlcə sinomim isimləri, sonra, sinonim sifətləri, daha sonra isə sinonim felləri seçib yazm.

Qısa, külək, qaçmaq, gödək, meh, yuyurmək, yel, böyük, adam, nəhəng, insan, istəmək, arzulamaq.

Yadda saxla: Hələlik! Sabaha (axşama) qədər! Sağ olun!
Sağlıqla qalın! Gələn görüşlərədək!

Çalışma 76. İkilikdə oxuyun və tərcümə edino

DİALOQ

Как ты провел воскресенье?

- Хорошо. Я был в музее и отдыхал дома. Послушал музыку. Тебе, подружески советую тоже пойти туда.
- Я недавно был там с товарищами по группе. На другой день пошел туда один, обошел еще раз все залы.
- И картины какого художника тебе больше всего понравились.
- На меня произвели большое впечатление картины Саттара Бахлулзаде.
- Да, мне тоже нравится его картины.

Tərcümə etdiyiniz cümlələrdə sinonimlərdən istifadə etməyə çalışın.

Çalışma 77. Altından xətt çəkilmiş sözlərin rus dilində sinonimlərini tapmağa çalışın.

Cadval 6

Sinonimlər				
	Sifət	Fel	Zərf	Say
dünya aləm	высокий hündür uca	одламаq yandırmag alısdırmag	жечь yatmaq yuxulamaq mürkülmək	хeyli çox öncə
cahan				
kainat				
adam insan	человек böyük iri yeço			qəsən bile-bilə bilerəkden
əmək zəhmət	труд nəm yaş	esitmək dinləmək	слушать irəli qabağa	əvvelə öncə

Çalışma 78. Mənasına görə sözdən düzgün istifadə etməyə çalışın. Mötərizədəki sözlərdən uyğun gələnini artırıb aşağıdakı parçanı köçürün.

Siz soyuducunun nə olduğunu (yaxşı, gözəl, qəşəng, gøyçək) bilirsiniz. Bu qurğu (qida, yemək, ərzaq) məhsullarını bir müddət xarab olmaqdan (saxlayır, qoruyur, mühafizə edir, güdür). Budur, (indi, hazırda, bu saat) soyuducunun sorbin turşusundan ibarət (yeni, təzə) bir (rəqib, düşməni) (meydana çıxmışdır, yaranmışdır, əmələ gəlmışdır, düzəldilmişdir). Bu turşu (xoş, yaxşı) iyi üzvi maddədir. Təxminən 100 il bundan əvvəl quşarmudu bitkisinin meyvəsindən (alınmışdır, götürülmüşdür, qəbul edilmişdir). Bu maddənm istehsalı əvvəller ağır zəhmət tələb edirdi. Belə ki, bir kilogram sorbin turşusu (almaq, götürmək) üçün 500-600 kilogram quşarmudu (toplayıb, yihib, cəmləyib) emal etmək lazımlı gəlirdi.

Kimyaçılar sorbin turşusunun yeni bir xassəsini-zərərverici mikrob və göbələklərə öldürəcü tə'sir göstərməsini (aşkarılmışlar, aydınlaşdırılmışlar, müəyyənləşdirmişlər, kəşf etmişlər). Onlar müəyyən etmişlər ki, üstünə sorbin turşusunun (zəif, gücsüz, cansız) məhlulu çilənən kağıza (bükülmüş, qatlanmış) çörək, pendir, ət, balıq və digər məhsulları xarab olmadan saxlamaq mümkündür.

Çalışma 79. Mətndəki sinonimləri nitq hissələrinə görə qruplaşdırıb yazın.

Çalışma 80. Çahşma mətninin məzmununa uyğun olaraq aşağıdakı suallara cavab verin, həmin cavabları rus dilinə təcümə edin.

- Soyuducu nədir?
- Bu qurğu nəyə gərəkdir?
- Soyuducunun hansı yeni növü meydana gəlmışdır?
- Sorbin turşusu nədir və o nə vaxt nədən alınmışdır?
- Kimyaçılar sorbin turşusunun hansı yeni xassəsini kəşf etmişlər?
- Üstünə sorbin turşusu çilənmiş kağızdan nə məqsədlə istifadə etmək mümkündür?

Yadda saxla: Bəzən eyni bir əşya, eyni bir əlamət, eyni bir hərəkət, eyni bir kəmiyyət dildə müxtəlif sözlərlə ifadə olunur. Məsələn: **qovun**, **yemiş**, **yeni**, **təzə**; **əvvəlcə**, **qabaqcə**, **öncə**; **qaçmaq**, **yüyürmək**; **çox**, **seyli**. Sinonimlər eyni mənani ifadə etsə də, onların nitqdə işlənməsində ince fərqlər var. Məsələn, **cavangənc**, sinonimləri eyni əlaməti bildirsə də, bunnardan birini (**gənc**) **təbiətçilər** sözünə, ikincisini (**cavan**) isə **ağac** sözünə aid etmək mümkün deyil.

EYLƏMƏ

Qadir allah, budur səndən diləyim,

Yaxşını yamana möhtac eyləmə.

Konül sevincini, toyu, düyünnü

Həsrətə, bicrana möhtac eyləmə.

Qəlbimə bəzəkdir elin sevinci,

Yarımçıq kəslərdən nə küs, nə inci.

Apar hu dünyadan məni birinci,

Qocaldıb cavana möhtac eyləmə.

Xəbisdən sən vəfa gözləmə belə,

Fürsət tapan kimi quracaq tələ.

Aqili nakəsə, düzü qozbelə,

Əvəzi nadana möhtac eyləmə.

(Əvəz Mahmud Lələdag)

LÜĞƏT

Qadir - всемогущий

Dilək - мечта, желание

Yaman - плохой (человек)

Möhtac - нуждающийся,

Möhtac eləmək - довести до нужды

Könül - сердце, душа

Düyün - узел, свадьба, веселье

Həsrət - тоска, кручина, скорбь

Hicran - разлука
Qəlb - душа, сердце
El - общество, народ, племя; страна
Yarımçıq - недоконченный, недоделанный; неполный
Kəs - лицо, личность
Küsmək - рассорится, разобидеться,
İncitmək - обижаться
Xəbis - мерзавец, злодей; гнусный, коварный
Vəfa - верность, преданность
Fürsət - удобный случай, подходящий момент
Aqıl - мудрец; мудрый, умный
Nakəs - глупый, безрассудный, безумный; безумец
Nadan - несведущий, невежда, непросвѣнnyй, несознательный, неуч, темный.

Çalışma 81. Şeri ifadəli oxuyun, lügətdəki sözlərin mənasını öyrənin. **Qadir Allah, könül sevinci, möhtac eyləmə** ifadələrini rus dilinə tərcümə etinəklə cümle içəri-sində işlədin.

Çalışma 82. Şerdə işlənmiş sinonim sözləri seçib başqa cümlələrin tərkibində işlədin. Həmin cümlələri rus dilinə tərcümə edin.

Çalışma 83. Şerdə işlənmiş aşağıdakı sözlərin qarşılıqlarını tapıb qarşısından yazın:

dilək-

el-

dünya-

cavan-

vəfa-

aqıl-

nadan-

fürsət-

Qruplaşdırığınız sinonimləri ayrı-ayrı cümlələrdə işlədin.

Çalışma 84. Altından xətt çəkilmiş sözləri seçib yazın. Həmin sözlərin cümlələrdə ifadə etdiyi mənalara diqqət yetirin. Bu sözlərin daha hansı mənalarda işlənə biləcəklərini araşdırıb onları başqa cümlələrin tərkibində işlədib dəftərinizə yazın.

Çalışma 85. Oxuyun, eyni cür səslənən sözləri göstərin. Onların mənaları arasındaki fərqi izah edin.

1. Keçək Kür çayını, Araz çayını,
İçək Lənkəranın novbar çayını.
Xoşdur bu dağların sərin havası,
Qoy qarışın ona gürcü havası. (S. Vurgun).

2. Yarımçıq kəslərdən nə küs, nə inci. (Ə.M. Lələdag)
3. İnci İlkinə məktub yazdı.
4. Müharibə alovları söndükçə toy, düyün vaxtı yaxınlaşır.
5. Taxta parçasındaki düyün onu kəsməyə imkan vermədi.
6. Açıldı yazım,
Söhbətim sazım.
Sən hünər göstər,
Mən şer yazım.

Yadda saxla: Deyilişi və yazılışı eyni olan, lakin leksik mənalara görə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.

Azərbaycan dilində omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Eyni nitq hissəsi: çay (чай) - çay (река), топ (мяч) - top (пушка), ay (луна) - ay (месяц).

Müxtəlif nitq hissəsi: yaz (весна) - yaz (пиши), qaz (гусь) - qaz (капай), üz (лицо) -üz (плавай).

Çalışma 86. Şerdə qara hərflərlə verilmiş sözlərin mənalara diqqət yetirin, onların ifadə etdikləri məna fərqlərini izah edin. Şerdəki toy, sevinc, yarımcıq, düz sözlərinə əks mənalı sözlər tapıb cümlə içərisində işlədin.

Çalışma 87. Artım, bazar münasibəti, bahalıq, vəsait, qurğu, dəyər sözlərini cümle içəriində işlədin və həmin cümlələri rus dilinə tərcümə edin.

Çalışma 87. Verilmiş sözlərin antonimlərini tapıb qarşısından yazın. Həmin antonimləri cümlələrdə işlədib rus dilinə tərcümə edin.

artıq-
bahalıq-
dəyər-
qaranlıq-
əyri-
çətin-
ağır-
susmaq-
yazmaq-
durmaq-

Yadda saxla: Bəli. Hə. Doğrudur. Düz buyurursunuz. Düz deyirsiniz. Əlbəttə. Tamamilə düzdür. Elədir. Həqiqətən belədir.

Çalışma 88. Verilmiş cümlələrdə antonimləri göstərin, onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.

1. Əyrinin dünyada kimə nə xeyri,
Düzlərə həmişə ehtiyac olur.

Bes nədən meşədə yaşıyır əyri,
Kesilən həmişə düz ağac olur.

2. Əyri oturaq, düz danışaq. 3. Yol böyüyün, su kiçiyindir. 4. Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir. 5. Toxun acdan nə xəbəri. 6. Şər deməsən xeyir gəlməz.


Yadda saxla: Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir.

Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.

Çalışma 89. Rusca verilmiş aşağıdakı suallara azərbaycanca cavab verin.

- В какой аудитории мы занимаемся?
- На каком этаже находится наша аудитория?
- Сколько окон в нашей аудитории?
- Куда выходят окна нашей аудитории?
- Какая мебель находится в нашей аудитории?

Cədvəl 7.



Çalışma 90. Verilmiş sözləri omonim mənalarda müxtəlif cümlələrin tərkibində işlədin; Onların hansı nitq hissəsi yerində işləndiyini izah edin.

Qat, qarşı, axır, sıfət, aman, düz, doğru, sarı, aqsaqal.

Çalışma 91. Şirin, nazik, xeyir, ağ, dərə, pis, gözəl, dəli, minmək, qalxmaq, tərs, irəli, cavan sözlərinin antonim qarşılıqlarını təpib ayrı-ayrı cümlələrdə işlədin. Onların hansı nitq hissəsi ilə ifadə olunduğunu izah edin.

Antonimlər			
İsim	Sifət	Zərf	Fel
sevinc - qəm	şirin - acı	yuxarı - aşağı	ölmək-dirilmək
dərd - sevinc	nazik - yoğun	irəli - geri	qalxmaq-enmək
son-başlangıç	ağ - qara	içəri - çöl	gülmək-ağlamaq
dərə - təpə	yaxşı - pis	arxa - qabaq	yazmaq-pozmaq

ALIM VƏ BOSTANÇI (rəvayət-ixtisarla)

Rəvayətə görə Nəsirəddin Tusi **isti** bir yay gündündə bir neçə atlı ilə Marağaya gedirmiş. Yolda o, bərk susayır, susuzluğununu yanındakılara **bildirir**. Bu yerləri yaxşı tanıyanlardan biri **deyir**: - Qarşidakı bu **kiçik dağdan** o tərəfə **dərə** boyunca bostanlıqdır. Bu yerlərin **qarpızı** çox məshhurdur. Atları bərk sursək oraya **tez** çatarıq.

Onlar atları çaparaq bostanlığa çatırlar. Bostanın qırğındında **başına** ağ dəsmal bağlamış, **üzü** günəşdən **yansa** da, çox nurani gorunən bir qoca qabağa gəlib salam **verdi**. Nəsirəddin Tusi salamı alıb deyir:

- Qoca, bir neçə **dadı** qarpız gətir. Bir qədər **sərin** olsalar daha yaxşı olar.

Bostançı atlıların görkəmindən hörmətli şəxslər olduqlarını bilərək, **əlini** döşünə qoyub hörmətlə **baş əyih** deyir:

- Hörmətli ağalar, atdan **düşün**, dincəlin. Sizi elə qarpıza qonaq edəcəyəm ki, **dadi** damağınızda qalsın.

Nəsirəddin və yoldaşları atdan düşüb atlarını yoncalığa buraxıb, özləri bostançının komasına **yollandılar**. Qoca tağ altında hələ **axşam** sərinliyini **saxlayan** bir neçə qarpız seçib gətirdi. Onları Tusinin qabağında yere **qoyub** dedi:

- Hörmətli ağa, bu, **sarı** qarpızdır. Bir o qədr də, şirin olmaz. Ancaq susuzluğu **tez** **yatırır**. Bu, tünd qarpızdır. İçi şerbətdən də şirindir. Bu isə çəhrayıya çalmalıdır. Bu birisi də sarıdır. Bu da yenə qırmızı...

- Nəsirəddin təecübə qocaya baxır, qarpızları bir-bir **kəsir**. Qocanın dedikləri tam **düz çıxır**. O, doyana qədər qarpızlardan **yevir**. Sonra da qocanın əlindən tutub bostana aparır. Sanki öz peşəsinin kamil ustası olan bu qocanı sınayır, bir məktəbli kimi imtahan etmək istəyir. Tusi ucu-bucağı görünməyən bostanın bir **yerində** ayaq **saxlayıb** qarpızı bostançıya göstərib soruşur:

- Qoca, bu qarpızın dadi necədir, nə rəngdədir?

- Qurban, o tünd-sarıdır, həm də çox şirindir.

Tusi dərhal qarpızı ortadan bölüb dadır. Qoca sanki qarpızı dadmış imiş. Nəsirəddin başqa qarpızı göstərərək:

- Bəs bu qarpız?

- Bu da indi kəsdiyimiz kimidir.

- Bəs bu?
- Bu da ağlı-qırmızılıdır, yaxşı yetişmədiyindən hələ şirinləşməyib.
- Bəs bu, bəs bu?...

Nəsirəddin qarpişları kəsdirə-kəsdirə bostanın ortasına qədər gedir. Sonra dayanıb qocanı süzərək deyir:

- Qoca, başın yaxşı başdır, heyf ki, qarpiza sərf edirsən.
- Qurban, qarpirz da təbiət nemətidir-deyə qoca cavab verir.
- Tusi kəsdirdiyi qarpişların haqqı olaraq bostançıya pul vermək istəyir. Lakin o nə qədər təkid etsə də qoca almir.
- Qurban, bizlərdə yoldan ötən yolçudan pul almaq ən pis iş sayılır.

Alim bir müddətdən sonra qocanı xahişlə Marağaya rəsədxanasına apartdırır və öz elmi işlərində onun təbiətlə bağlı müşahidələrindən istifadə edir.

LÜĞƏT

Rəvayət - предание, версия, молва

Nurani - с благородным лицом

Tağ - куст

Təəccübə - с удивлением

Ustad - мастер

Nemət - дар

Rəsədxana - обсерватория

Müşahidə - наблюдение

Süzərək - наблюдая

Dərhal - сразу

Ağlı-qırmızılı - бело-красный

Sərf edirsən - используешь

Təbiət - природа

Məşhur - известный

Çalışma 92. Mətni ifadəli oxumağa çalışın. Lügətdəki sözlərin mənalarını əzbərləyin. Mətnin məzmununu öz sözlərinizlə nağıl edin.

Çalışma 93. Mətdən mənası sizə aydın olan ümumişlək sözləri seçib yazın. Onların mənalarına diqqət yetirin. Hansıların neçə məna ifadə etdiklərini söyleyin.

Çalışma 94. Kara hərflərlə verilmiş sözləri nitq hissələrinə görə qruplaşdırıb yazın, onların ümumişlək sözər olduğunu şərh edin.

Çalışma 95. Altından xətt çəkilmiş sözləri seçib yazın, onların ifadə etdikləri mənaları aydınlaşdırın. Bu sözlərin daha hansı mənalarda işlədirilə biləcəyini söyləyin.

Yadda saxla: Dilimizdəki sözlərin bir qismi hamı üçün məlum olan sözlərdir. **Çörək, su, ağ, isti, uzaq, tez, oxumaq, gəlmək** və sair. Belə sözlər ümumişlək söz adlanır.

Çalışma 96. Mətndəki omonim, antonim və sinonimləri seçib, ayrı-ayrı sütunlarda yazın. Onları cümlə içərisində işlədirib rus dilinə tərcümə edin.

Çalışma 97. Rəvayətə görə, isti bir yay günü, bərk susayır, hərk sürərək, atlarını çaparaq, üzü günəşdən yansa da, salamı alıb, qonaq edəcəyəm, dadı damağınızda qalsın ifadələrini rus dilinə tərcümə edin. Onların ifadə etdikləri mənaları təhlil edin və həmin mənaları saxlamaqla ifadələrdəki sözərə uyğun gələn başqa sözərlə əvəz etməyə çahşın.

Çalışma 98. Mətndə işlədilmiş **baş, sərin, düşmək, yer, düz, çıxməq** sözərəni ayrı-ayrı cümlələrdə müxtəif mənalarda işlətməyə çalışın.

Çalışma 99. Aşağıdakı sözləri müxtərif cümlələrin tərkibində işlədirib həmin cümlələri rus dilinə tərcümə edin: **birsəz, ayırma, alışma, bölgü, qəza, dövrə**.

Yadda saxla: Xahiş edirəm! Rica edirəm. Bağışlayın. Üzr istəyirəm. Narahat etdiyim üçün üzr istəyirəm.

Çalışma 100. Aşağıdakı sözləri göstərilən nümunə əsasında müxtərif cümlələrdə işlədin.

Gəlmək, gəy, göz

qol (bədənin bir üzvü)

qol (dastanın qolu)
qol (qol atmaq)
qol (qol qoymaq)
qol (qol çəkmək)
qol (çayın qolu)

Çalışma 101. Cümlekleri rus dilinə tərcümə edin.

1. Braziliya palmasının yarpağının uzunluğu 22, eni 12 metrə çatır.
2. Bir neçə damcı limon şirəsi ilə süfrədən çay ləkəsini götürmək olar.
3. Axşamlar yatmadan əvvəl bir alma yedikdə insan rahat yatır.
4. Amerika alımları 400 nəfəri müayinədən keçirdikdən sonra belə fərz ediblər ki, insanın qan qrupu ilə xarici körkəmi arasında əlaqə mövcuddur.

Çatmaq, çay, götürmək, axşam, keçirmək sözlerini ayrı-ayrı mənalarda müxtəlif cümleklerdə işlədin, həmin mənaları izah edin.

Yadda saxla: Azərbaycan dilində eyni səs tərkibinə malik sözlerin bir çoxu bir sıra mənaları ifadə edir. Bunlara çoxmənalı sözler deyilir.

Sözün əsas ilk mənası onun müstəqim mənasıdır, başqa mənalara məcazi mənalardır. Əsas məna sözün ayrılıqla ifadə etdiyi lügəvi mənadır. Digər mənalalar əsas mənadan törəmədir. Məsələn, **baş** sözünün aşağıdakı əsas və törəmə mənaları var:

Baş (insanın başı-əsas məna) **törəmə mənalalar**

baş müəllim
baş soğan
baş tutmaq
baş-başa keçmək
dağın başı

Çalışma 102. Aşağıdakı suallara mətnin əsasında cavablar hazırlayıb yazın.


1. Nəsirəddin Tusi bir yay günündə haraya gedirmiş?
2. Qarşidakı dağdan o tərəfə nə yerləşirdi?
3. Nəsirəddin Tusi nuranı qocadan nə istoyır?
4. Bostançı hörmətlə baş əyib nə deyir?
5. Nəsirəddin Tusi atlarını haraya buraxırlar?
6. Nəsirəddin Tusi nəyə təccublənir?

Çalışma 103. Cümlələri azırbaycancaya tərcümə edin. Tərcümə olunmuş cümlələrdə çoxmənalı sözlərdən istifadə etməyə çalışın.

1. Шаляпина “из-за отсутствия слуха” не приняли в консерваторию.
2. Салтыков Шедрин, написав сочинение за дочь, получил двойку.
3. Учителя уверяли Дарвина, что их сын безнадежен, что из него ничего толкового не выйдет.

Cədvəl 9

Çoxmənalı sözlər
(многозначные слова)



ELEKTRİK STANSİYASI

Gecə və gündüz məftillərlə axıb gedən elektrik cərəyanı həyatımızın hər sahəsində zəruridir. Bəs elektrik enerjisi necə alınır? Onu elektrik stansiyalarında xüsusi maşınlar - generatorlar hasil edir. Generatorlar müxtəlif olur. Bəzisi lap kiçik otagi işıqlandırmak üçün çatır. Nəhəng generatorlar isə böyük bir şəhərə, ölkəyə elektrik enerjisi verə bilir. Generatorun elektrik cərəyanı verməsi üçün onu firlatmaq lazımdır. Əlbəttə, bütün generator deyil, yalnız onun rotoru firlanmalıdır.

Boyluk generatorlarda rotorun çəkisi yüz tonlarladır və onu xüsusi maşın - turbin firladır. Hər turbində kürəkli yaxud pərlə işlək çarx var. Buxar, qızdırılmış qaz, yaxud su şırnağının işlək çarxlarının pərlərinə güclü təzyiqi nəticəsində turbin, onunla birlikdə isə generatorun rotoru da firlanır.

Əgər turbini su firladırsa, onda belə turbin hidravlik, belə turbinlərin qurulduğu elektrik stansiyası işə su elektrik-stansiyası yaxud ixtisarla SES adlanır. İstilik elektrik stansiyalarında (IES) turbini buxar, qaz-turbin elektrik stansivalarında isə qızdırılmış qaz sırnağı fıldırıd.

Su-elektrik stansiyaları adətən, çox sulu çayların, yaxud da dəniz çaylarının izerində tikilir. Azerbaycanda Kür çayı izerində Mingəçevir SES, Varvara SES və Şamxor SES tikilmişdir. İstilik Elektrik Stansiyaları (IES) üçün bənd və su ambarı lazım deyil. Onu hər yerdə tikmək olar. Lakin SESin suyu qızdırıb buxara çevirməsi üçün çoxlu yanacaga ehtiyacı var. Respublikamızda Əli Bayramlı və Mingəçevir Dövlət rayon elektrik stansiyaları fəaliyyət göstərir. Onların enerji mənbəsi mazutdur.

Elektrik stansiyalarının yaradılmasında başqa enerji mənbələrindən də istifadə olunur. Yerin dərin çuxurlarından qaynayıb çıxan geotermal su və ya buxardan, atom reaktorunda nüvə reaksiyasından, külək gücündən, dəniz qabarma və çekilmələrindən, güneş işığından elektrik enerjisi mənbəli kimi istifadə olunur. Beləliklə də geotermal elektrik stansiyaları (GES), atom-elektrik stansiyaları (AES), qabarma-elektrik stansiyaları (QES) və sairlər yaranır.

LÜĞƏT

Məftil-проводка
Elektrik cərəyani-электрический ток
Zəruri-необходимый, обязательный
Hasil etmək-производить
İşıqlandırmaq-освещать
Nəhəng-огромный, большой
Fırlatmaq-крутить
Kürək-лопата, спина, лопатка
Pər-пропеллер
İşlək-рабочий
Çarx-колесо
Buxar-пар
Su şırnağı-водяной поток
Təzyiq-напор, давление
Adətən-как правило
Bənd-плотина
Mənbə-источник
Su ambarı-водохранилище
Qabarma-прилив
Çəkilmə-отступление
Yaranır-создаются

Çalışma 103. Mətni ifadəli oxumağa çalışın. Lügətdəki sözlərin mənasını əzberləyin. Lügətdən istifadə edərək mətnin məzmununu öyrənib dərinləşdirin.

Çalışma 104. Mətnin əsasında aşağıdakı suallara rus dilində cavab yazın.

- Elektrik enerjisi necə alırmış?
- Elektrik cərəyani nə ilə axır?
- Elektrik enerjisi harada hasil olur?
- Elektrik enerjisini hasil edən maşınların adı nədir?
- Generatorların hansı növləri var və onlardan haralarda istifadə olunur?
- Böyük generatorlarda rotorun çekisi nə qədər olur?
- Respublikamızda hansı istilik elektrik stansiyaları var?

Çalışma 105. Altından xətt çəkilmiş söz və ifadələrin mənalarını izah edin və onları başqa cümlələrin tərkibində işlədib yazın.

Çalışma 106. Mətndən sinonimi omonim və antonimi ola biləcək sözlər yazın və onları ayrı-ayrı cümlələrdə işlədin.

Çalışma 107. Mətndən bir neçə təkmənalı və çoxmənalı söz seçib yazın. Çoxmənalı sözləri müxtəlif cümlələrdə işlədin.

Çalışma 108. Mətndən elektroenergetikaya aid sözləri seçib yazın, onları cümlə içərisində işlədib rus dilinə tərcümə edin.

Çalışma 109. Aşağıdakı terminləri cümlələrdə işlədib həmin cümlələri rus dilinə tərcümə edin: Düymə, əmanət, əmlak, əmsal, asılılıq.

Yadda saxla: Azərbaycan dilində müxtəlif ixtisas və peşə sahibləri ümumişlək sözlərlə yanaşı öz ixtisas və peşələrinə aid sözlər də işlədirilər. Belə sözlərə ixtisas sözləri və ya terminlər deyilir

Çalışma 110. Aşağıda sadalanan sahələrlə əlaqədar ixtisas sözləri seçib yazın:

- 1) Pambıqçılıq -
- 2) Xarratlıq və dülgərlik -
- 3) Elektroenergetika -
- 4) İnşaat -
- 5) İqtisadiyyat -
- 6) Hərbi sənaye

Çalışma 111. Verilmiş sözləri aid olduqları elm sahəsi, peşə, və ixtisasa görə qruplaşdırın. Sinonim, rəndə, mişar, antonim, əruz, beyt, rədif, sait, imla, bündə, smeta, zərf, bağlayıcı, generator, rotor, naqıl, qoruyucu, lirika, novella, kalium, katalizator, azot, benzol, sement, beton, əhəng, kürə, təndir, fətir, yuxa, lavaş, fəsəli.

Çalışma 112. Tərcümə edin.

Termin adı altında xüsusi işlədilmə sahəsi olan söz və ya söz birləşməsi başa düşülür. Terminlər aid olduğu sahənin formallaşması və inkişafında mühüm rol oynayır.

Azərbaycan dilində işlədilən terminləri mənşəcə iki yerə bölmək olar: milli və alınma terminlər. **Tutum, ödəniş, yargın, veriliş, qaynaq, örüş, yataq** kimi sözlər milli terminlər hesab olunur. **Fonem, morfem, sintaqm, sinonim, rotor, generator, lirika, komediya** kimi sözlər alınma terminləridir.

Elmin, texnikanın, incəsənətin hər bir sahəsinin özünəməxsus terminalogiyası var. Terminlər adətən təkmənalı olur. İşlənmə yeri-nə görə terminlər iki yerə bölünür. Ümumişlən və xüsusi terminlər.

Çalışma 113. Mətni tərcümə edin.

ЭНЕРГИЯ БУДУЩЕГО


XIX век нередко называют веком пара и электричества. Это верно. XX век может называться веком атомной энергии или веком завоевания космоса, веком полимерных материалов или веком радио и телевидения, веком электроники и кибернетики.

Изучение строения материи, изучение атома началось в первые десятилетия XX века.

Атомы оказались сложными системами, состоящими из положительно заряженного ядра и окружающей его отрицательной оболочки, состоящей из электронов.

Çalışma 114. Tərcümə etdiyiniz mətnin həm ruscasında, həm də azərbaycancasında işlənmiş terminlərin altından xətt çəkin. Həmin terminlərin hansı sahələrə aid olduğunu izah edin.

Yadda saxla: Ay yoldaş, vətəndaş, cənab, cənablar, cavan oğlan, qəşəng qız, xanım qız, xalacan, əmican, dayıcan, bibican, babacan, nənəcan, Həsən bəy, Zenfira xanım.



Çalışma 115. Mətndə ifadə olunmuş fikri dialoq şəklində yazın.
 Uşaqlar dəstə-dəstə toplaşib nahar edirdilər. Səfər tək oturmuşdu. Zəki müəllim ona yaxınlaşış onun yemək istəyib-istəmədiyini soruşdu. Səfər ərzaq çantasını havaya qaldıraraq yeməyi olduğunu bildirdi. Onda Zəki müəllim Səfərə dedi ki, ona qonaq olacaqdır. Müəllim bir gəy istiot götürüb ağızına qoydu. Acılığına görə təriflədi və dedi ki, belə acı istiotu Abşerondan başqa heç yerde tapmaq olmaz. Qəribə torpaqdır. Üzülmü qənd kimi, istiotu ağız yandırır. Səfər bildirdi ki, bu istiot onun babasığının həyətindəndir. Zəki müəllim təəccübə Səfərin Abşeronun hansı kəndindən olduğunu soruşdu. Səfər dedi: "Qızıl vətəgədənəm... Babam orada yaşayır". Zəki müəllim dedi: "Bəs niyə demirsən, belkə qorxdun ki, birdən babana qonaq gedərik? Sənin burada olduğundan babanın xəbəri varmı? Səfər bilirdi ki, babasının xəbəri yoxdur" Zəki müəllim məsləhət bildi ki, Səfər gedib babası ilə görüşsün. Lakin, Səfər babasığının evini tanımadığını bildirdi. Zəki müəllim təəccübləndi. Səfər dedi: "Qızıl vətəgədə lap uşaqlıqda olmuşam. Atam tez-tez məni buraya getirərdi. Sonralar Bakıda az yaşamışıq." Zəki müəllim: "Görünür, baban yaxşı adamdır. Payınızı kəsmir" - deyə səhbəti yekunlaşdırıldı.

(C. Əlibəyovdan).

LÜĞƏT

Toplaşmaq - собираться
Nahar edirdilər - ужинали
Tək oturmuşdu - сидел в одиночку
Ərzaq - продукт
Havaya qaldıraraq - поднимая в воздух
İstiot - перец
Açı - горький
Qoribə - интересный
Tərifləmək - похвалить
Təəccübələ - с удивлением
Birdən - вдруг
Görünür - видимо

Çalışma 116. Hazırladığınız dialoqu rollar üzrə oxuyun. Dialoqa ad verin. Dialoqun məzmununu oxuyun.

Çalışma 117. Mətndə heç bir şəkilçi qəbul etməmiş sadə sözlərin altından xətt çəkin. Həmin sözlərin mənalarını rus dilində izah edin.

Çalışma 117. Mətndən ancaq sözdəyişdirici şəkilçi qəbul etmiş sözləri seçib kök və şəkilçiyə ayırin. Şəkilçilərin növlərini aydınlaşdırın.

Çalışma 118. Mətndə sözdüzəldici şəkilçi qəbul etmiş söz ləri tapıb yazın. Onları kök və şəkilçiyə ayırin.

Çalışma 119. Altından xətt çəkilmiş sözləri seçib yazın. Onları tərkib hissələrinə ayırin. Həmin sözlərin quruluşca növünü göstərin.

Yadda saxla: Azərbaycan dilində sözlər quruluşca 3 növ olur: Sadə sözlər, düzəltmə sözlər, mürəkkəb sözlər.
Sadə sözlər söz kökləri və sözdəyişdirici şəkilçilərdən ibarət ola bilir.
Düzəltmə söz sadə sözlərə sözdüzəldici şəkilçi artırmaqla düzəlir.
Mürəkkəb söz iki və daha artıq sözün birləşməsindən əmələ gelir.

Çalışma 120. Verilmiş cümlelerde düzeltmə sözləri seçib yazın. Onları kök və şəkilçiyə ayırin. Söz kökləri ilə düzeltmə sözlərin mənə fərqini izah edin.

1. Azadlığı və həqiqəti sevmeyən adam qüdrətli ola bilər, lakin, heç vaxt böyük insan ola bilməz. (F. Volter).
2. Dili doğruçı olan adamın ağlinin xətası az olar. (M.T. Sıdqi).
3. Günəş öz ışığını natəmiz ımsanın üstünə könülsüz salar. O kəs xoşbəxtdir ki, ülfət bağladığı adamın ürək dostudur. O söz səmimi səslənir ki, ürəkdən deyilmiş olsun. ("Avesta"dan).
4. Deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülənni və ötmüş ömrü geri qaytarmaq olmaz. (M.T. Sıdqi).
5. Dörd şey bədbəxtlik nişanəsidir: tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik. (M.T. Sıdqi).

Çalışma 121. Borc, boşalma, qızma, dəllal, dövr, əmtəə sözlərini (terminləri) cümlə içerisinde işlədin.

Çalışma 122. Tərcümə edin və şəkilçiləri göstərin.

Бакинец, братство, нефтяник, дружба, разведчик, писатель, читатель, переводчик, слышатель, тракторист, солёный, умный, гражданин, водитель, всадник.

Çalışma 123. Verilmiş sözlərə uyğun gələn sözdüzəldici şəkilçilər artırmaqla yeni mənə kəsb edən sözlər düzəldin, həmin sözləri cümlə içerisinde işlədin.

Yadda saxla: Allah rəhmət eləsin. Axır qəminiz olsun. Dərdinizə şərik oluruq. Qəbri nurla dolsun. Allah əcr versin.

Çalışma 123. Verilmiş cümlelərdəki mürəkkəb sözləri seçib yazın. Onları tərkib hissələrinə ayırib mənalarını izah edin.

1. Tokio yanğındanqorunma məktəbində 100 metr məsafədən idarə olunan kiçik ölçülü yanğınsöndürən maşın yaradılmışdır.
2. Dünya əhalisinin 17 faizində sağ qol sol qoldan bir-iki santimetr uzun olur.
3. İtburnunun tərkibində qlükozoidlər, vitaminlər, şəkəraşılıyıcı maddələr, limon turşusu, alma turşusu, efir yağı, kalium duzları, dəmir, marqans, fosfor, kalsium, maqnezium vardır.

4. Şöhrət uca qayadır. İlən oraya sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla çıxır. (Abay Kunanbayev).

Cümłelərdə rast gəldiyiniz terminləri göstərin.

Çalışma 124. Tərcümə edin.

МИРНЫЙ АТОМ

Энергия во всех формах играет огромную роль в нашей жизни. Люди давно уже научились использовать её. В древнейшие времена они открыли огонь. Они научились превращать скрытию топливную энергию в свет и тепло. Человек смог плавить металлы, использовать металлические орудия труда. Но техника развивалась медленно. Только в XVIII веке человек научился превращать топливную энергию в механическое движение. Это была промышленная революция, которая дала возможность развивать и совершенствовать производительные силы.

В XX веке, на наших глазах, человечество нашло скрытую энергию в атомном ядре. Это великое открытие. Теперь человечество может непрерывно совершенствовать средства производства.

Ядерное топливо постепенно будет вытеснять уголь и нефть. Химия и атомная энергия дадут возможность превращать уголь в воду и сахар, жиры и белки.

Altından xətt çəkilmiş sözlərin tərcüməsinə diqqət yetirin. Onların ifadə etdikləri mənaları və məfhumları şərh edin.

Çalışma 125. Suallara cavab yazın.

1. Enerji insanların həyatında nə kimi rola malikdir?
2. İnsanlar gizli istilik enerjisini nəyə çevirə bilmişlər?
3. Atom nüvəsində gizli enerji mənbəinin kəşfi nə vaxta təsadüf edir?
4. Kimya və atom enerjisi nə kimi yeni imkanlar yarada bilər?

Çalışma 126. Verilmiş sözləri azərbaycancaya tərcümə edib cümlə içərisində işlədin: подсолнух, перец, тыква, роза, обувь, прачка, поутру, медленно, день и ночь, пятдесят пять, организовать, побеждать.


Bu sözlərin həm rusca, həm də azərbaycancasının quruluşca növünü şərh edin.

Çalışma 127. Nümunə əsasında verilmiş sadə sözlərdən mürəkkəb sözlər düzəldib cümlə içərisində işlədin:

Gün	ağ	gündüz	Nümunə:
isti	qoy	yarı	ağ+daş=Ağdaş
ayaq	yumaq	tez	əl+üz+yumaq=əlüzyuyan.
qab	çay	gec	
əl	paltar	iyirmi	
daş	gecə	bir	

Yadda saxla: Mürəkkəb sözlər üç cür yazılır: bitişik-çoxmərtəbəli, üçbücaq, ağsaqqal; defislə-tək-tək, birdən-bire, altüst, oğul-uşaq; ayn-təşkil etmək, Qara dəniz, razi qalmaq.

Cədvəl 11.



ELEKTRİK

Gözqamaşdırın qığılçım, səmada ildirimin odlu qövsü, göy gurultusu.

Min illər boyu adamlar təbiətin bu qorxunc hadisələrini müşahidə etmiş, onları başa düşməmiş və qorxmuşlar. İldirimi öyrənmək cəhdleri çox halda faciə ilə qurtarırdı. Məsələn, 1753-cü ildə təcrübələr zamanı ildirim vurması nəticəsində rus fiziki Rixman həlak olmuşdur.

Adamlar elektrik haqqında nə bilirlər?

Təbiətdə yüklü zərrəciklər mövcuddur. Zərrəciklərin bir qismi müsbət yüklü, bir qismi isə mənfi yüklüdür. Mənfi yüklü ən kiçik zərrəciklər elektronlardır. Elektronlar metal naqillərin içində hərəkət edə bilir. Yüklü zərrəciklərin bir istiqamətdə axınıni alımlar elektrik cərəyanı adlandırmışlar.

Siz evə daxil olarkən elektrik açarının düyməsini basırsınız və elektrik lampası otağı gur işığa qərq edir. Niyə? Çünkü açarın düyməsini basmaqla siz naqilləri birləşdirirsiniz, bu zaman onlardan lampaya elektrik seli axır.

Lampadakı nazik məftildən volfram spiralı açılmışdır. Spiraldan elektrik seli keçdikdə elektronlar volframin atomlarını itələyir. O dərhal qızır və közərib işiq verir.

Adamlar elektrikdən maşınları hərəkətə gətirmək üçün də istifadə edirlər. Maşinist xüsusi elektrik açarının dəstəyini dartır və güclü elektrik mühərrikləri elektrovozun təkərlərini hərəkətə gətirir.

Milyonlarla elektrik lampasının işıqlanması, dəzgah və maşınları, tramvay və elektrik qatarlarını hərəkətə gətirən mühərrikləri elektrik cərəyanı ilə təmin üçün çox böyük miqdarda elektrik enerjisi tələb olunur. Bu enerji elektrik stansiyalarında yaradılır və elektrik ötürən xətlərlə şəhər və kəndlərə verilir.

Elektriksiz nə radio nə telefon, nə televizor, nə də teleqraf işləyir. Elektrikin köməyi ilə metal əşyaların içərisinə nazik örtük çəkilir. Elektrikin tətbiq edildiyi sahələrin sayı getdikcə artır.

LÜĞƏT

Gözqamaşdırın - ослепительный

Qığılçım - искра

Səma - небо

İldirim - молния

Odlu qövs - огненная дуга
Göy gurultusu - гром
Cəhd - старание, усердие, рвение
Faciə - трагедия
Naqıl - электрический провод
Cərəyan - ток
Elektrik açarı - электровключатель
Düymə - кнопка
Işığa qərq edir - освещает
Elektron seli - электронный поток
Dəstək - ручка
Mühərrik - мотор, двигатель
Elektrik ötürən xətlər - электропроводные линии
Örtük - покрытие

Çalışma 127. Lügətdə verilmiş sözlərin mənalarını öyrənin. Onları cümlə içərisində işlətməyə çalışın.

Çalışma 128. Mətni ifadəli oxumağa çalışın və aşağıdakı suallara cavab verin:

1. İldirimdan adamlar niyə qormuşlar?
2. Rus fiziki Rixmanın ölümünə nə səbəb olub?
3. Elektronlar harada hərəkət edə bilir?
4. Elektrik cərəyanı nədir?
5. Siz elektrik açarının düyməsini basdıqda nə hadisə bas verir?
6. Elektrik lampasının işiq verməsi prosesini təsvir edin.
7. Adamlar elektrikdən daha harada istifadə edirlər?
8. Elektrik enerjisi harada hasil olur?

Çalışma 129. Mətndən terminləri seçib yazın, onların hansı elm sahəsi və ya peşəyə aid olduğunu aydınlaşdırın.

Çalışma 130. Yüklü zərrəciklər, ildirimin odlu qövsü, təbiətin qorxunc hadisələri, ildirimi öyrənmək cəndləri, qatarları hərəkətə gətirən birləşmərindəki sözləri kök və şəkilçiyə ayırin. Hansı şəkilçinin sözün mənasını dəyişdiyinə diqqət yetirin. Belə şəkilçilərin necə adlandırılacağını söyləyin.


Çalışma 131. Verilmiş sözlərə mötərizədəki şəkilçilərdən uyğun gələnini artırıb yazın və mənasını izah edin. (*çı⁴, liq⁴, daş, dan, siz⁴, dar, çə², lı⁴*)

Neft, əmək, vətən, dad, buz, daş, çay, döşək, duz, kitab, dəftər, Bakı, dağ, təyyarə.

Yadda saxla: Azərbaycan dilində şəkilçilər vəzifələrinə görə iki növ ayrılır. Bir qrup şəkilçilər artırıldıqı sözün mənasına uyğun yeni məna əmələ gətirir ki, bunlara sözdüzəldici şəkilçi deyilir.

Çalışma 132. Verilmiş sözdüzəldici şəkilçiləri söz köklərinə artırmaqla, mümkün qədər çoxlu yeni söz düzəldin. -çı(-çi, -çu, -çü), -lı(-li, -lu, -lü), -lıq(-lik, -luq, -lük), -siz(-siz, -suz, -süz).

Nümunə



Çalışma 133. İcarəci, ictimai, məhsul, yiv, yiğim, kəsir sözlərini ayrı-ayrı cümlələrdə işlədin. Onların hansı ixtisas sahələrinə aid olduğunu göstərin.

Çalışma 134. Cümlələri ifadəli oxuyun, onları rus dilinə tərcümə edib yazın.

1. Yer üzündə uşaq qığlıtlısından təntənəli himn yoxdur (V. Hüqo).
2. İslək adama ən böyük cəza bikar qalmaqdır (M.T. Sidqi).
3. Dəliliyin əvvəlinci dərəcəsi özünü ağılı bilməkdir (M.T. Sidqi).
4. Yalançılıq insanın vücudunda bir qısa və ensiz örtüyə benzer, çünki bir tərəfini örtəsə də, bir tərəfi örtülməz, açıq qalar (M.T. Sidqi).
5. Uşaqlıqda öyrənilən elm daş üstündə yazıya, ahilliqda öyrənilən isə su üstündə yazıya bənzər. (Həzrəti Məhəmməd Əleyhissalamının söylədikləri).

Bu cümlələrdə işlədilmiş düzəltmə sözləri seçib yazın.
Onları kök və şəkilçiyyə ayırib məna fərqlərini izah edin.

Yadda saxla: Möhtərəm hakimlər, hörmətli cənablar, əzizim Dilşad, möhtərəm qonaqlar, yoldaş sədr!

Çalışma 135. Dialoqu Azərbaycan dilinə tərcümə edin və rollar üzrə oxuyun.

- Как называется эта птица?

- Это орел.
- А как называется эта птица?
- Эта чайка.
- Знаешь ты птиц плавающих на озере?
- Да, это лебеди и журавли.
- Посмотри, какая красивая птица!
- Да эта павлин.
- А эта что за птица?
- Это дятел.
- Это ласточка, а та - голубь
- Видишь ты птиц в клетке? Как они хорошо поют.
- Вижу, это соловьи.
- Этих птиц мы знаем. Они домашние птицы.
- Пойдем посмотрим на диких животных.
- Пойдем. Это для меня очень интересно.

LÜĞƏT

Орел - qartal

Чайка - qayağı

Лебедь - qu quşu


Журавли - durna

Павлин - tovuz quşu

Дятел - ağacdələn

Çalışma 136. -bi-, na-, ba-, anti- öн şəkilçiləri vasitəsilə yeni mənə kəsb edən sözlər düzəldib cümlə içərisində işlədin.

Cədvəl 12



İSTƏMƏ

Gərəndə köksünü tufanlara gər,
Havayı gülləyə gərmək istəmə.
İynə batırana sən də biz batır,
Özgə bostanına girmək istəmə.

Hərə bu dünyaya bir gözlə baxar,
Biri könül tikər, biri ev yıxar.
Yeyər çörəyini naxələf çıxar,
Süfrəni namərdə sərmək istəmə.

Anla öz gücünü, iqtidarıni,
Çıxma öz adına özgə varını,
Sənət, söz əhlinin ixtiyarını
Dilbilməz əlinə vermək istəmə.

Satılmış alasan şöhrət, məhəbbət,
Yaxşıya hörmət var, yamana nifrət,
Nə ətir duyarsan onda, nə ləzzət,
Qönçə açılmamış, dərmək istəmə.

Rasim, oyünmə ki, torpaq yetirir,
Dünən tapdığını bu gün itirir.
Təbiət qanqal da, gül də bitirir,
Özünü özgədə görmək istəmə.

Rasim Kərimli

LÜĞƏT

Gərmək - выпячивать руд вперед

Köks - грудь

Tufan - гроза

Havayı - впустую

İynə - игла, иголка

Bız - шило

Bostan - бахча, огород

Nəğə - каждый

Könül - душа, сердце
Naxələf - изменник, предатель
Namərd - подлый, низкий, коварный
Sərmək - расстелять
Anlamaq - понимать
İqtidar - сила способность
Yaman - злой, плохой, дурной, страстный
Öyünmək - хвастаться

Şeri ifadəli oxuyub əzbərləyin. Lügətdəki sözlərin mənasını öyrənin, onları müxtəlif cümlələrin tərkibində işlədin.

- Çalışma 137.** Altından xətt çəkilmiş sözləri kök və şəkilçiye ayırın, onların quruluşca növlərini müəyyənləşdirib neçə əmələ gəldiklərini söyləyin.
- Çalışma 138.** Şerin birinci üç bəndində şəkilçi qəbul etmiş sözləri seçib yazın. Həmin sözləri kök və şəkilçiye ayırın. Şəkilçilərin sözlərin mənasına nə dərəcədə təsir etdiyini göstərin.
- Çalışma 139.** Şerin son iki bəndindəki sözləri tərkibinə görə təhlil edin. Sözlərin mənasında deyil, yalmız formasında dəyişiklik əmələ getirmiş şəkilçiləri müəyyənləşdirin. Həmin şəkilçilərin növlərini aydınlaşdırmağa çalışın.
- Çalışma 140.** Möhtəkir, mühəndis, mühərrik, naqıl sözlərini müxtəlif cümlələrin tərkibində işlədin. Həmin cümlələrdə şəkilçi qəbul etmiş sözləri kök və şəkilçiye ayırib şəkilçilərin növlərini göstərin.
- Çahşma 141.** Kütlə, qəliz, gərginlik, günəmuzd, məzənnə sözlərinə müxtəlif sözdeyişdirici şəkilçilər artırmaqla cümlə içərisində işlədin.

Yadda saxla: Sözlər arasında əlaqə yaratmağa xidmət edən şəkilçilərə sözdəyişdirici şəkilçilər deyilir. Belə şəkilçilər sözdüzəldici şəkilçilərdən fərqli olaraq söz kökünün mənasına heç bir təsir göstərmir. Məsələn, **dəmir** sözünə ardıcıl olaraq -lər, -imiz, -in artırıldığda sözün kökü **dəmir** (metal) mənasını saxlayır. Artırılan şəkilçilər sözün ancaq formasını dəyişir.

Çalışma 142. Verilmiş sözlərə mümkün olan sözdəyişdirici şəkilçiləri artırın: **tufan**, **güllə**, **istə**, **ıynə**, **bostan**, **qız**.

Nümunə:



Çalışma 143. Havayı güllə, özgə bostanı, bir gözlə baxar, könül tikər, ev yıxar, naxələf çıxar, çıxma öz adına, söz əhli, yamana nifrət, özünü özgədə görmək birləşmələrini rus dilinə tərcümə edin.

Yadda saxla:

- Bağışlayın, saat neçədir?
- Saat dördə on dəqiqə qalır.
- Lütfən söyleyin, qatar saat neçədə gəlir?
- Elə bilirom ki, qatar saat beşdə gəlir.

Çalışma 144. Cümələleri ifadəli oxuyun, onlarda ifadə olunmuş ibrətamız fikirləri aydınlaşdırın.

1. Həqiqət doğruya zidd ola bilməz.

2. Səhyo doğru minlərlə yol, həqiqətə doğru isə yalnız bir yol gedir (J.J. Russo).
3. Bir adam yalan deyəndə özgəsinin zərərini və öz xeyrini axtarır, amma özünə hamidən artıq zərər toxunur. (M.T. Sidqi).
4. Adamı aldatmağın ən doğru və ən sadə üsulu özünü ona dost kimi qəlembə verməkdir. (Ovidi).
5. İnsanların yaxşısına pislik eyləyen şəxs Günəşə tüpürən adama bənzər çünkü tüpürdüyü Günəşə yetişməz, yenə axırdı öz üzünə düşər. (M.T. Sidqi).

Altından xətt çəkilmiş şəkilçilərin sözdəyişdirici və ya sözdüzəldici olduğunu söyleyin.

Çalışma 145. Dialoqu göstərilən nümunə əsasında tərcümə edib yazın.

В поезде

- Товарищ проводник, покажите мое место.
- Ваш билет?
- Пожалуйста.
- Второе купе, верхнее место слева.
- Сколько времени осталось до отхода поезда?
- Полчаса,
- Поезд не опаздывает?
- Нет, поезд идет точно по расписанию.
- Где вагон-ресторан?
- В 9-ом вагоне.
- Принесите мне, пожалуйста стакан чаю.
- Пожалуйста.

Qatarda

- Yoldaş bələdçi, mənim yerimi göstərin.

Tərcümə etdiyiniz cümlələrdə işlədilmiş sözlərdəki şəkilçiləri təhlil edin. Sözdəyişdirici şəkilçilərin neçə cür yazıldığına diqqət yetirin.

Çalışma 146. Dialoqu ikili oxuyun.

- Allo, allo, kimdir danışan?
- Mənəm, Səbinəyəm.
- Səbinə, evinizdə səndən başqa kim var?
- Həç, kim, təkəm.
- Sənin neçə yaşın var?
- Beş.

ÇERTYOJ ALƏTLƏRİ

Siz Mingəçevir Politeknik İnstitutunun tələbəsiniz. Təhsil alığınız müddətdə bir sıra fənlər keçəcəksiniz. Riyaziyyat, fizika, elektrotexnika, kimya, informatika, Azərbaycan tarixi, Azərbaycan dili, xarici dil, iqtisadi nəzəriyyə, rəsmxət, və sair. Yəqin bir çox fənləri keçərkən mütləq çertyoj alətlərindən istifadə edəcəksiniz. Bunlar xətkeş, üçbucaq, sirkul, lekal, transportyor, karandaş, ölçü cihazı, qalın kağız, çertyoj taxtası və sairlərdən ibarətdir.

Xətkeş düz xətləri çəkmək üçündür. Xətkeşdən çertyoj taxtasında işləyərkən daha çox istifadə olunur. O, çertyojda üfüqi və paralel xətlər çəkərkən lazımlı olur.

Çertyoj taxtası çertyojun çəkilməsi üçün vacib olan hir alətdir. Onun yuxarı hissəsi düz və hamar olmalıdır. Kağızı onun üstünə knopka ilə bərkidib onun üzərində işləyirlər.

Üçbucaqlar paralel və perpendikulyar xətlərin çəkilməsində lazımlı olur. Üçbucaqlar müxtəlif cür olur: bərabərtərəfli və düzbucaklı.

Sirkuldan çevrə və qövs çəkmək üçün istifadə olunur. Sirkulla çəkilməsi mümkün olmayan əyri xətlər çəkərkən lekaldan istifadə edilir.

Ölçü cihazları məsafəni ölçmək üçün tətbiq edilir.

Bu deyilənlərdən ali məktəb tələbələri tez-tez istifadə edirlər. BDU-nin, ATU-nin tələbələri, Azərnəftin mühəndisləri, Azərnəşrin bir çox işçiləri çertyoj ölətlərinin nə dərəcədə lazımlılığını daha yaxşı bilirlər.

LÜĞƏT

Siyasi iqtisad - политэкономия

Təhsil alığınız müddətdə - во время учебы

Bir sıra - некоторые

Yəqin - наверно

Mütləq - обязательно

Çertyoj alətləri - чертежные инструменты

Düz xətt - прямая линия

Çertyoj taxtası - чертежная доска

Üfüqi - горизонтальная

Vacib olan - важный, необходимый

Hamar - гладкий, ровный, плоский
Üçbucaq - треугольник
Düzbücaqlı - прямоугольник
Bərabərtərəfli - равносторонний
Qövs - дуга, дуговой

Mətni ifadəli oxuyun. Lügətdə verilmiş sözlərin mənalarını ezbərləyin, həmin sözləri başqa cümlələrin tərkibində işlətməyə çalışın.

Çəhşəma 147. Mətnə istinad edərək, aşağıdakı suallara cavab verin:

1. Siz hansı institutda təhsil alırsınız?
2. Siz hansı fənlərdən dərs keçirsiniz?
3. Bəzi fənlərin öyrənilməsində hansı çertyoj alətlərindən istifadə edirsiniz?
4. Xətkəş nə üçündür? O, nəyə lazım olur?
5. Çertyoj taxtası necə olmalıdır?
6. Sirkuldan necə istifadə olunur?
7. Ölçü cihazları nədə tətbiq edilir?
8. Çertyoj alətləri və ölçü cihazlarından daha çox kimlər istifadə edirlər?

Çalışma 148. Altından xətt çəkilmiş sözləri dəftərinizə ayrılıqda köçürün. Onların quruluşca növlərini müəyyənləşdirin. Mürəkkəb sözlərin yazılışına diqqət yetirin.

Çalışma 149. Mətndən terminləri seçib yazın, onların hansı ixtisas və ya peşə sahəsinə aid olduğunu söyləyin. Həmin ixtisas sahəsinə aid olan terminlərdən daha hansıları bildiyinizi göstərin.

Çalışma 150. Mübadilə, mülkiyyət, odlanma, ödəmə, ötürüçü terminlərini ayrı-ayrı cümlələrdə işlədin. Bu terminlərin hansı ixtisas sahəsinə aid olduğunu söyləyin.

Çalışma 151. Üçbucaqlar, bərabərtərəfli, düzbücaqlı, çəkilməsi, çəkərkən, deyilənlərdən sözlərim kək və şəkilçiyə ayırrın. Onlarda işlədilmiş şəkilçilərin növlərini göstərməklə onların vəzifələrim şərh edin.

Yadda saxla: Mənə elə gəlir ki, Sizə elə gəlmirmi ki, Sizə görə necə ola bələr, Mənə görə, Ola həlsin ki, Bizə görə, Mənim başa düşdүйүмә görə.

Çalışma 152. Aşağıdakı sözləri rus dilinə tərcümə edin. Onları ayrı-ayrı cümlelərdə işlədin və həmin cümlelərə rus dilinə tərcümə edin: *göydələn*, *doqquzlılık*, *bərabəryanlı*, *təktərkibli*, *özfəaliyyət*, *çoxmənab*, *suiti*, *balıqqlağı*, *ayaqyabn*, *əlüzyuyan*, *özüboşaldan*, *Azərbaycan Dövlət Pedoqoji Universiteti*, *ATƏM*.

Çalışma 153. Verilmiş mürəkkəb sözləri ixtisarla cümlə içərisində işlədin: *M.F. Axundov adına Azərbaycan Pedoqoji Dillər Universiteti*, *Birləşmiş Millətlər Təşkilatı*, *Azərbaycan Dövlət Nəşriyyatı*, *Nəsirəddin Tusi adma Azərbaycan Dövlət Pedoqoji Universiteti*.

Yadda saxla: Öyrəndiyiniz kimi mürəkkəb sözlər iki və daha artıq sözün birləşməsindən əmələ gəlir və bir məna bildirir. Mürəkkəb adlar iki və daha çox sözün birləşməsindən əmələ gəlir və müəyyən şəxsin, yerin, idarə, təşkilat və sairənin adını bildirir. Məsələn, *Molla Nəsirəddin*, *Xəzər dənizi*, *Nəsimi Rayon Xalq Təhsil Şöbəsi*. Mürəkkəb adların bir çoxu ixtisar şəklində də işlədir.

Çalışma 154. Mürəkkəb sözləri və mürəkkəb adları ayrı-ayrı sütunlarda yazın: *Bakı soveti*, *Kür çayı*, *Hüseyn Cavid*, *Əli Bayramlı*, *Naxçıvan Muxtar Respublikası*, *çoxhucaqli*, *ağacdələn*, *Azərbaycan Neft Birliyi*, *Mirzə Fətəli Axundov*, *çoxillik*.

Çalışma 155. Verilmiş mürəkkəb adları yazılışına görə qruplara ayırin. Əvvəlcə bütün sözləri, sonra yalnız birinci sözü, daha sonra bəzi sözlərin ilk hərfi böyük yazılan mürəkkəb adları yazın: *Aşağı Quşçu*, *Qara dəniz*, *Azərbaycan Elmlər Akademiyası*, *Cənubi*

Afrika, Beynəlxalq qadınlar günü, İyirmi səkkiz may, Xalqlar Dostluğu metrosu.

Çalışma 156. Dialoqu ikilikdə oxuyun, sonra onun məzmununu rus dilində danişin.

Ağarzanın evindəkilər badam ləpəleyirdilər... Altı yaşlı Ədalət də iş görür, evdəkilərə kömək edirdi. O, atasının sindirib tökdüyü badam içindən arabır birini ağızına atırdı. Süfrədə yiğilan ağlı-sarılı, təmiz ətirli badam içine həsrətlə baxır və atasına sual verirdi:

- Ata, bunları hara aparacaqsan?
- Bazara, şəhərə aparacağam, qızım.
- Kimə satırsan orada?
- Müştəriyə.
- Müştəri kimdir?
- O da bir adamdır da, qızım.
- Yaxşı adamdır mı?
- Yaxşısı da var, pisi də.
- Yox ata, pis adama vermə, heyifdir, yaxşı adama ver.
- Qızım, müftə vermirəm ki? Puluna minnət... Kim çox versə ona satıram.
- Yox. Pis adam çox pul versə də satma, badamı ona vermə, heyifdir... Pis adama qismət olmasın, ata...

(Mir Cəlal).

Dialoqdakı mürəkkəb sözleri tərkib hissələrinə ayırin, onların yazılışını şərh edin.

Çalışma 157. Aşağıdakı nəsihətamız fikirləri rus dilinə tərcümə edin.

1. Allah-taala o adamı himayəsinə alib cənnətə daxil edər ki, onda bu üç keyfiyyət olsun. Zəif adamlı mehribanlılıq, valideynlərə qarşı şəfqət göstərmək, tabəliyində olanlarla yaxşı davranışmaq (101 hədis).
2. İnsanların ən fənəsi birinə bir üz, başqasına başqa üz göstərən ikiüzlü adamdır (101 hədis).
3. Riyakar adam iki sürü arasında dolaşan qoyuna bənzər, gah birinə, gah da o birinə qoşular (101 hədis).

Çalışma 158. Mətni Azərbaycan dilinə tərcümə edin.

МИНГЕЧАУР

На берегу многоводной Куры много веков назад был город. На протяжении веков вымирали люди, рушились здания. Осталось только селение Мингечаур. Сейчас рядом с этим селением вырос и расцвел новый город, город-красавец Мингечаур. Свет от Мингечеурской ГЭС получают города и селения Азербайджана.

На строительство этой электростанции трудились не только азербайджанцы и русские, но и украинцы, грузины, лезгины, евреи и другие.

Сегодня Мингечеурская ГЭС снабжает светом и энергией нашу столицу - Баку, города - Гянджа, Дашкесен, Сумгайит, а также самые отдаленные селения. Теперь в домах тружеников полей горят электрические лампочки. Вода Мингечеурского моря орошают хлопковые поля, сады.

Cədvəl 14



QARA İSTİOT

Qədim ədviyat bitkisi qara istiotun vətəni Hindistan hesab olunur. Yabanı halda Hindistan, Şrilanka, İndoneziya, Hind-Çin, Qərbi və Cənubi Afrika ölkələrinin meşə sahələrində yayılmışdır.

Qara istiotun ətirli qoxusu və kəskin büzüşdürücü dadı vardır. İstiotun xoş qoxusu olmasına səbəb tərkibindəki efir yağıdır. Kəskin büzüşdürücü xassəsi isə tərkibindəki piperin alkoloidinin olmasıdır.

Qara istiotu rütubətlı, yağmurlu, 25-27 dərəcə hərarəti olan ərazilərdə əkib becerirlər. İstiotun çiçək qrupunda 75-100 ədəd çiçək yerləşir. Meyvəsi birtoxumlu, şirəli, dairəvi olub, əvvəl tünd yaşıl, yetişməyə az qalmış sarımtıl və yetişən dövrədə qırmızımtıl rəngdə olur. Toxumu ağ rəngdədir.

Qara istiotun rəngi qızaran kimi onu toplayırlar. Əvvəlcə toplanmış məhsulu bir neçə dəqiqə adı suda qaynadır, sonra sərib qurudurlar.

Ağ istiot məhsulu əldə etmək üçün yetişmiş qırmızı istiotu salxımından ayırib dəniz suyunda, yaxud da əhəngli suda yuyur, kom halında və yaxud da kisələrə doldurmaqla 7-10 gün müddətdə fermentləşdirirlər. Toxum asanlıqla ayrılır. Sonra toxumu günəş altına sərərək qurudurlar. Bu üsulla ağ istiot əldə edilir.

Mais Qasimov

LÜĞƏT

Ədvyyat - приправа

Qara istiot - чёрный перец

Yabanı halda - диким способом

Ətirli qoxu - ароматный запах

Büzüşdürücü - терпкий

Dad - вкус

Şireli - сочный

Tünd yaşıl - темно зеленный

Qırmızımtıl - красноватый

Salxım-kistə (горсть)

Kom - пучок

Çalışma 159. Mətni oxuyun. Məzmununu öz sözlərinizlə danışın.
Lügətdəki sözləri əzbərləyin.

Çalışma 160. Mətndəki ad bildirən sözləri tapıb birinci cərgədə, əlamət və rəng bildirən sözləri ikinci, say bildirən sözləri üçüncü cərgədə yazın.

Çalışma 161. Mətndəki **meşə** sahəsi, **ətirli qoxu**, **büzüşdürücə dad**, **tünd yaşıł**, **qırmızımtıl**, **günəş** altına sərərək ifadələrini rus dilinə tərcümə edib cümle içərisində işlədin.

Yadda saxla: Sözlər leksik mə'na və qrammatik xüsusiyyətlərinə görə qruplara bölünür. Bu qruplara **nitq hissələri** deyilir.

Leksik mənaya malik nitq hissələri **əsas nitq hissələri** adlanır. İsim, sıfət, say, əvəzlik, fe'l və zərf əsas nitq hissələridir.

Leksik mə'nası olmayan nitq hissələri **köməkçi nitq hissələri** adlanır.

Dilimizdə hiss-heyəcan bildirən sözlər **nida** adlanır.

Çalışma 162. Cümlələrdə işlədin.

İsimlər: kitab, həyat, kino.

Sifətlər: tünd yaşıł, ağ, qonur.

Saylar: iyirmi, dördüncü, 36,7 (otuz altı tam onda yeddi).

Əvəzliklər: mən, sən, özüm, hər kəs.

Fe'llər: curuldadı, uçur, öyrənir.

Zərflər: sür'ətlə, birdən, axşam.

Çalışma 163. Cümlələri tamamlayın.

- qaraltıya tərəf getdi.
- Körpə kimə əsirdi.
- sarı rəngdə our.
- İnstitutda sentyabrın 15-də başlanacaq.

Anamız Vətən də qürbət kimidir
Öz ana dilini bilmeyənlərə!

Döyüşdə bərkiyib el polad olur,
Zirvəyə uçmağa dil qanad olur,
Torpağın sevinci, dərdi yad olur
Öz ana dilini bilmeyənlərə!

Yadda saxla: İsimlər, **ümumi və xüsusi** olur. Ad və familiyalar, təxəllüsler, coğrafi adlar, planetlərin adları **xüsusi isimlərdir**.

Kitab, jurnal, qəzet, tamaşa adları xüsusi isim olub dırnaqda yazılır.

Xüsusi isimlər böyük hərfle başlanır. Əşya bildirən digər sözlər **ümumi isim** adlanır. Ümumi isimlər kiçik hərfle yazılır.

Çalışma 170. Şerdə altından xətt çəkilmiş sözləri cümlədə işlədin. Cümlələri rəscaya çevirin.

Çalışma 171. Suallara cavab yazın.

Hansı kinofilmlər sənin xoşuna gəlir? Kür və Araz çayları harada qovuşur? Hansı qəzetləri oxuyursan? Azərbaycanla həmsərhəd olan dövlətlər hansılardır? Ukraynada pül vahidi necə adlanır?

Yadda saxla: Əziz qonaqlar, bəylər və xanımlar! Möhtərəm bakım! Hörmətli elm xadimləri!

Çalışma 172. Verilmiş söz qruplarını və birləşmələri aşağıdakı kimi yazın.

Heyvanlara verilən adlar:

İnsan adları:

Tarixi gün adları:

Tarixi hadisə adları:

Coğrafi adlar:

Kür, Şahdag, Toplan, Milli Ordunun yaranması günü, Nizami Gəncəvi, 20 Yanvar, İyirmi səkkiz may, Dirçəliş günü, Dünya Azərbaycanlılarının həmrə'yilik günü, Novruz bayramı, Nəsimi, Qırat.

BƏSİTÇAY ÇİNARLIĞI

Təbiətin ecazkar qüvvəsi ilə Bəsitçay vadisində yaranmış çinar meşesinin öz əsrarəngiz gözəlliyi vardır. Ətrafdakı güney yamaclar, kəndlər bu gözəlliyyin ömürlük şahidləridir. Hündür təpəlikdən, dar vadidən baxanda göz işlədikcə uzanan çinar meşesi, qırınlıb axan çay görünür.

Bura 1974-cü ildən dövlət qoruğu e'lan edilmişdir. Uzunluğu 12 kilometr, eni isə orta hesabla 100 metrə çatan qoruğun ərazisi 107 hektardır. Şimal və şimal-qərbdən Ermənistanla cənub və cənub-qərbdən isə şimala doğru Rəzdənə kəndinə qədər Rəvadana, Xalxavlı, Xınzır, Cəvizdi, Mollu dərələri ilə sərhədlənir. Onun ərazisinə yaxın rayonumuzun-Zəngilamn 5 kəndi yerləşir.

Cinar meşə ağaclarının ən əzəmətlisi, ən çox yaşayımı, möh-kəm oduncaqlısı və uca boylusudur. Bu ağaclar 1500-2000 min ilə qədər yaşayır, hündürlüyü 50 metrə, diametri 8-9 metrə çatır. Məhz buna görə də Şərqdə çinar gözəllik rəmzi sayılır. Nəhəng çinar ağacının 1400 kvadratmetrdən artıq sahə tutan kölgəsində böyük qoyun sürüsü yerləşə bilir.

Qiymətli oduncağı mebel üçün gözəl materialdır. Sabiq Leninqradda I Pyotr sarayını tə'mir etmək üçün çinar ağaclarından istifadə olunub. Həmin çinarlar Bəsitçay meşesindən aparılıb.

Vaxtile baxımsızlıqdan seyrələn meşə indi nadir və qiymətli bitkiləri özündə birləşdirir. Ərazini əsasən Şərqi çinarları və onun yardımçı ağacı olan yunan qozu təşkil edir. Bunlardan başqa, burada Qafqaz dağdağanı, söyüd, fındıq, zoğal, alça, itburnu, saqqız ağacı, Araz və Gürcü palidi, yemşan, qarağat, müxtəlif kollar, xüsusen böyürtkən bitir.

Mühafizə zamanı qarşıya çıxan çətinliklərə baxmayaraq, işçilərin sə'yi nəticəsində sahələr gündən-günə gözəlləşir.

T. Mahmudov

LÜĞƏT

Ecazkar - чудотворец

Vadi - долина

Əsrarəngiz - волшебный (тайственный)

Güney yamaclar - солнечный склон

Anamız Vətən də qurbət kimidir
Öz ana dilini bilmeyənlərə!

Döyüşdə bərkiyib ełpolad olur,
Zirvəyə uçmağa dil qanad olur,
Torpağın sevinci, dərdi yad olur
Öz ana dilini bilmeyənlərə!

Yadda saxla: İsimlər, **ümumi və xüsusi** olur. Ad və familiyalar, təxəllüsler, coğrafi adlar, planetlərin adları **xüsusi isimlərdir**.

Kitab, jurnal, qəzet, tamaşa adları xüsusi isim olub dırnaqda yazılır.

Xüsusi isimlər böyük hərfə başlanır. Əşya bildirən digər sözlər **ümumi isim** adlanır. Ümumi isimlər kiçik hərfə yazılır.

Çalışma 170. Şerdə altından xətt çəkilmiş sözləri cümlədə işlədin. Cümlələri ruscaya çevirin.

Çalışma 171. Suallara cavab yazın.

Hansı kinofilmlər sənin xoşuna gəlir? Kür və Araz çayları harada qovuşur? Hansı qəzetləri oxuyursan? Azərbaycanla həmsərhəd olan dövlətlər hansılardır? Ukraynada pul vabidi necə adlanır?

Yadda saxla: Əziz qonaqlar, bəylər və xanımlar! Möhtərəm hakim! Hörmətli elm xadimləri!

Çalışma 172. Verilmiş söz qruplarını və birləşmələri aşağıdakı kimi yazın.

Heyvanlara verilən adlar:

İnsan adları:

Tarixi gün adları:

Tarixi hadisə adları:

Coğrafi adlar:

Kür, Şahdağ, Toplan, Milli Ordunun yaranması günü, Nizami Gəncəvi, 20 Yanvar, İyirmi səkkiz may, Dirçəliş günü, Dünya Azərbaycanlılarının həmrə'yilik günü, Novruz bayramı, Nəsimi, Qırat.

BƏSİTÇAY ÇİNARLIĞI

Təbiətin ecazkar qüvvəsi ilə Bəsitçay vadisində yaranmış çınar meşəsinin öz əsrarəngiz gözəlliyi vardır. Ətrafdakı güney yamaclar, kəndlər bu gözəlliyyin ömürlük şahidləridir. Hündür tepəlikdən, dar vadidən baxanda göz işlədikcə uzanan çınar meşəsi, qıvrılıb axan çay görünür.

Bura 1974-cü ildən dövlət qoruğu e'lan edilmişdir. Uzunluğu 12 kilometr, eni isə orta hesabla 100 metrə çatan qorluğun ərazisi 107 hektardır. Şimal və şimal-qərbdən Ermənistanla cənub və cənub-qərbdən isə şimala doğru Rəzdənə kəndinə qədər Ravadana, Xalxavlı, Xınzır, Cəvizdi, Mollu dərələri ilə sərhədlənir. Onun ərazisinə yaxın rayonumuzun-Zəngilanın 5 kəndi yerləşir.

Cınar meşə ağaclarının ən əzəmətlisi, ən çox yasavanı, möhkəm oduncaqhsı və uca boylusudur. Bu ağaclar 1500-2000 min ilə qədər yaşayır, hündürlüyü 50 metrə, diametri 8-9 metrə çatır. Məhz buna görə də Şərqdə çınar gözəllik rəmzi sayılır. Nəhəng çınar ağacının 1400 kvadratmetrdən artıq sahə tutan kölgəsində böyük qoyun sürüsü yerləşə bilir.

Qiymətli oduncağı mebel üçün gözəl materialdır. Sabiq Leninqradda 1 Pyotr sarayını tə'mir etmək üçün çınar ağaclarından istifadə olunub. Həmin çınarlar Bəsitçay meşəsindən aparılıb.

Vaxtilə baxıınsızlıqdan seyrələn meşə indi nadir və qiymətli bitkiləri özündə birləşdirir. Ərazini əsasən Şərqi çınarları və onun yardımçı ağacı olan yunan qozu təşkil edir. Bunlardan başqa, burada Qafqaz dağdağanı, söyüd, findiq, zogal, alça, itburnu, saqqız ağacı, Araz və Gürcü palidi, yemşan, qarağat, müxtəlif kollar, xüsusən böyürtkən bitir.

Mühafizə zamanı qarşıya çıxan çətinliklərə baxmayaraq, işçilərin sə'yi nəticəsində sahələr gündən-günə gözəlləşir.

T. Mahmudov

LÜĞƏT

Ecazkar - чудотворец

Vadi - долина

Əsrarəngiz - волшебный (тайный)

Güney yamaclar - солнечный склон

Qogıq - заповедник
Dərə - ущелье
Əzəmətli - величественный
Oduncaq - древесина
Gözəllik rəmzi - символ кросаты
Koğuş - дупло
Seyrəlmək - редеть
Yardımçı - вспомогательный
Yunan qozu - гречкий орех
Nadir - редкий

Çalışma 173. Mətni oxuyun və məzmununu öz sözlərinizlə danışın. Lügətdəki sözləri əzberləyin.

Çalışma 174. Mətndəki altından xətt çəkilmiş sözləri cümlədə işlədin, ruscaya tərcümə edib, yazın.

Cədvəl 17



**Düzəltmə isimləri əmələ
götürən şəkilçilər**

1. -çı, (-çi, -çu, -çü) - qapıçı, tarixçi, suçu, üzümçü
2. -lıq, (-lik, -luq, -lük) - daşlıq, məşəlik, dostluq, üzümlük.
3. -daş - yoldaş, vətəndaş, əməkdaş.
4. -gil - xalamgil, bacımgil
5. -ça, (-çə) - meydança, kitabça, dəftərçə
6. -stan, (-istan, -istən, -ustan, -üstən) - Gürcüstan, Dağıstan, Özbəkistan, Monqolustan
7. -xana - çayxana, mehmanxana
8. -dar - evdar, əməkdar, dalandar.

Çalışma 175. Qarşı-qarşıya verilmiş sözləri oxuyun və mə'nasını izah edin.

su-suçu	gözəl-gözəllik
rəhbər-rəhbərlik	dağ-Dağıstan
ev-evdar	çay-çayxana
meydan-meydança	xala-xalagil
vətən-vətəndaş	kömür-kömürçü
kənd-kəndli	

Çalışma 176. Oxuyun, tərcümə edin.

1. İmran təcrübəli suçudur.
2. Rəhbərlik bütün məsuliyyəti öz boynuna götürür.
3. Anam evdar qadındır.
4. Meydança sürüşkən idi.
5. Əsil vətəndaş olmaq üçün yetişmək lazımdır.
6. Kəndli torpaqsız yaşaya bilmez.
7. Gözəllik ondur, doqquzu dondur (Atalar sözü).
8. Dağıstanlı qonaqları bakılılar gül-ciçəklə qarşılıdilar.
9. Çayxanalar Azərbaycanlıların istirahət yeridir.
10. Xalamgil hər yaz dağa köçürlər.

Çalışma 177. Tərcümə edin və yazın.

Лётчик, нефтяник, бакинец, братство, дружба, раствор, пограничник, революционер, садик, москвичка, Узбекистан, Грузия, зелень, продавец, покупатель, постель, пол, выступление, водитель, горючое, вход, выход, власть, исправление, стрелок, танкист.

Çalışma 178. Aşağıdakı isimləri cümlələrdə işlədin, onlardan hansıların insan anlayışı, hansıların cansız əşya, hansıların isə yer adı bildirdiyini müəyyənləşdirin. Bacılıq, qardaşlıq, dayılıq, paltoluq, papaqlıq, başlıq, daşlıq, meşəlik, üzümlük.

Çalışma 179. **Ot, qış, yay, daş, çəmən** sözlərindən düzəltmə isimlər əmələ gətirin. Həmin isimləri cümlələrdə işlədin.

Çalışma 180. Aşağıdakı terminləri ruscaya tərcümə edin. Düzəltmə isimləri cümlələrdə işlədin.

Avadanlıq, adambaşına, ayırma, ayrışekilik, asılılıq, ayırma, alışma, açar, alıcılıq tələbi, başlıq, bazar iqtisadiyyatı, bahahq, boy'a, aralıq, bazar münasibətləri.

Çalışma 181. Suallara cavab verin.

1. Mağazada kim işləyir? 2. Avtobusa hansı qapıdan girir, hansı qapıdan çıxırlar? 3. Avtomobili kim idarə edir? 4. Sərhədi kim qoruyur? 5. Uşaqları məktəb yaşından əvvəl hara göndərirler? 6. Saçı nə ilə darayırlar? 7. Maxaçqala haranın paytaxtıdır? 8. "Arşın mal alan" operettasının müəllifi kimdir?

Çalışma 182. İkilikdə oxuyun, tərcümə edin.

DİALOQ

- Sən hansı məktəbdə oxuyursan?
- Mən şəhər liseyinin riyaziyyat təmayüllü sinfində oxuyuram.

- Liseydə daha hansı təmayüllü siniflər var?
- Kimya-biologiya, hümanitar təmayüllü siniflər var.
- Bəs, hansı dərnəklər fəaliyyət göstərir?
- Liseydə fizika, riyaziyyat, dram və başqa dərnəklər fəaliyyət göstərir.
- Siz hansı dərnəyin üzvüsünüz?
- Mən dram dərnəyinin üzvüyəm.
- Çox qəribədir.
- Niyə qəribə olur ki?!
- Axı siz riyaziyyatçınız.
- Amma mən ədəbiyyatı da çox sevirəm.
- Dram dərnəyiniz ayda neçə dəfə məşğələ keçirir?
- Bir ayda, əsasən, iki dəfə məşğul oluruq, amma tamaşaşa əsər hazırlayanda bəzən üç dəfə də toplaşırıq.
- Çox maraqlıdır, olarmı mən də sizin məşğələnizə gəlim?
- Niyə olmur, buyurun gəlin.
- Mütləq gələcəyəm.

LÜĞƏT

Təmayül - уклон(направление)

Dərnək - кружок

Üzv - член

Çox qəribədir - очень интересно

Axı - ведь

Hələlik - пока

Arzu edənlər - желающий

Məşğul olmaq - заниматься

Tamaşa - спектакль

Bəzən - иногда

Toplaşmaq - собираться

Buyurun - пожалуйста

SUALLARA CAVAB VERİN

Yuxarıdakı sohbətdə hansı dərnək haqqında danışılır?

Liseydə hansı təmayüllü siniflər var?

Sən hansı dərnəyin üzvüsən?

Dərnəyiniz ayda neçə dəfə məşğələ keçirir?

Yadda saxla: Bayramımız mübarək! Novruz bayramınız mübarək!
Yeni, yeni arzularınıza çatasınız! Buyurun. Buyurun
qonağımız olun.

Çalışma 183. Oxuyun. Azərbaycan dilinə tərcümə edin.

СКВОРЦЫ ПРИЛЕТЕЛИ

Наступила весна. Прилетели скворцы. Школьники хорошо подготовились к их встрече. Юра и Али сделали скворечники. Они повесили их в школьном саду. Целое лето прожили скворцы в скворечниках. Они вывели птенцов. Когда птенцы подросли, скворцы улетели.

LÜĞƏT

Повесить - asmaq

Прожить - yaşamaq

Вызвести птенцов - cüçə çıxarmaq

Подрасти - böyümək

Улететь - uçmaq

Çalışma 184. İmla yazmağa hazırlaşın (özünüzü yoxlayın).

qohumlu $\frac{q}{x}$, dostlu $\frac{q}{x}$, başlı $\frac{q}{x}$, yata $\frac{q}{x}$, dara $\frac{q}{x}$, qoru $\frac{q}{x}$,

qış?a $\frac{q}{x}$, $\frac{D}{d}$ ağ?stan, $\frac{\ddot{O}}{\ddot{o}}$ zbə?stan, $\frac{Q}{q}$ ob?stan, Quliye $\frac{v}{f}$,

Nuriye $\frac{f}{v}$.

Baki
bakılı

Gürcüstan
gürcüstanlı

Alov - etimoloji kök Azərbaycan mənşəli “al” sözüdür. Vaxtılı “od” anlamında işlənən bu kökdən alov, alışmaq sözləri yaranmışdır. “ov” sözdüzəldici şəkilçidir. Az məhsuldardır (ciov, tilov, bütöv).

Çalışma 184. Oyunun, şe'ri əzbərləyin.

NƏ BƏXTİYARDIR

Yarıb günəş kimi qaranlıqları,
Söküb şəfəq kimi dumanlıqları.
İş başına qoşan nə bəxtiyardır!
Yoldaşı sıradan qalarkən geri,
Tutub ətəyindən çekib irəli
Ona qüvvət verən, ona ruh verən,
Ona ən uğurlu bir yol göstərən;
Həm sevgi bəsləyən, həm can yandıran,
Sönük duyğuları işıqlandıran
Günəşlə yarısan nə bəxtiyardır!
Budur həyatdağı gözəllik ancaq,
Qüvvətli yaşamaq, canlı yaşamaq!
Bir yenilik duyub mən hər baxışda
Sevirəm dəyişən, dənən varlığı,
Bugünün, yarının bəxtiyarlığı
Sevdasılə coşan nə bəxtiyardır.

M. Müşfiq

LÜĞƏT

Şəfəq - заря

Ətəyindən - подол

Ruh - дух

Gözəllik - красота

Qüvvətli - сильный

Yenilik - новость

Coşan - бушующий

Çalışma 185. Altından xətt çəkilmiş sözləri seçib yazın. Bu sözlərin ifadə etdiyi mənalara diqqət yetirin.
Həmin sözləri başqa-başqa cümlələrdə işlədib yazın.

Çalışma 186. “Can yandırmaq”, “Özünü oda vurmaq”, “əldən-dildən düşmək” frazeoloji birləşmələrini cümlələrdə işlədin.

Çalışma 187. Oxuyun, suallara cavab verin. Daşlıq daş çox olan yer deməkdir, bəs **gözəllik**? Gözlük yaxşı görmek üçün gözə taxılan əşyanın adıdır, bəs **çəmənlik**? Dostluq iki şəxsin və ya xalqların yaxşı münasibətlərinin təzahürüdür, bəs **yenilik**? Pislik dedikdə nə başa düşürsünüz?

Çalışma 188. Cümələləri dəftərinizə köçürün. Düzəltmə isimlərin hansı mə'nada işləndiyini izah edin.

1. Öz gözəlliyi ilə insani valeh edən çəmənlik yavaş-yavaş sarılır.
2. Pislik etmək, qan tökmək faşistlərin əsas xüsusiyyətləridir.
3. Serjant İvanov çoxlarına yaxşılıq etmişdir.
4. Qoca tarzən əlini ovuşturub dedi: "Bütün yorgunlğum bununla bitdi".
5. Təmən-nasızlıq hər hansı işdə aydınlıq yaradır.
6. Sərtlik kobudluq demək deyil.
7. Ən böyük biclik düzlüyüdür (Atalar sözü).

Çalışma 189. Aşağıdakı sözləri (ixtisas terminlərini) cümələlərdə işlədin. Ruscaya tərcümə edin: **Dövriyyə, durğun, ehtiyat, əyirdək, əyirmək.**

Yadda saxla: -lıq,-lik,-luq,-lük və -lar,-lər, şəkilçiləri bə'zi sıfət, say və əvəzliklərlərə artırılaraq mücərrəd mə'nalı düzəltmə isimlər əmələ gətirir.

Çalışma 190. Özünüyü yoxlayın.

Dostluq, mənlik, gözəlli yaxşılıq, pislik, düzlik,
çoxluq.

Çalışma 191. Oxuyun, məzmununu öz sözlərinizlə danışmağa çalışın.

ZEYTUN

Ölkəmizdə zeytun yalnız Abşeronda becərilir.

Meyvələri A, V və S vitaminları, zülal karbohidrat, pektin və orqanizm üçün mühüm olan digər maddələrlə zəngindir. Yaş, quru və konservləşdirilmiş zeytun meyvələri yüksək kalorili qida məhsudur.

Müxtəlif sortlarından asılı olaraq quru meyvələrinin çəkisinin 50-75 faizini yağı təşkil edir. Meyvələrindən yüksək keyfiyyətli zeytun yağı alınır.

Zeytun yağı kaloriliyinə görə digər yağların hamisində üstündür. 1 kq əridilmiş kərə yağının verdiyi kalori 750-780 kkal olduğu haldə, həmin çəkide zeytun yağının kalorisi 930 kkaldır.

Zeytun yağı öd əmələ gətirmə və öd kisəsində olan daşı həll etmək xüsusiyyətinə malikdir. Ondan qara ciyər, mə'də-bağırsaq xəstəliklərinə qarşı müvəffəqiyyətlə istifadə edilir. Əczaçılıq sənayesində müalicəvi preparatların alınmasında, ətriyyat sənayesində sabun və müxtəlif kremlərin hazırlanmasında istifadə olunur.

Ərzaq məhsulu kimi zeytunu mətbəx şəraitində konservləşdirmək olur.

Telman Fərzəliyev

LÜĞƏT

Zeytun - оливки

Zülal - белок

Qida məhsulu - продукт питания

Quru meyvə - сухофрукт

Yüksək keyfiyyətli - высококачественный

Üstündür - превыше

Od əmələ gətirmə - огненесущий

Xəstəlik - болезнь

Əczaçılıq - фармакология

Müalicəvi - лечебный

Ətriyyat sənayesi - парфюмерная промышленность

Ərzaq məhsulu - продукт питания

Mətbəx şəraiti - кухонная условия

Çalışma 192. Mətni diqqətlə oxuyun. Lügətdəki sözlərin mənalarım əzberləyin. Bu sözləri başqa cümlələrdə işlədin. Ruscaya tərcümə edin.

Çalışma 193. Oxuyun, sonunda-**ma** şəkilçisi olan sözləri **seçib** aşağıdakı kimi yazın və vurgusunu müəyyənləşdirin:

Nə? Sualına cavab olanlar

Nə etmək? Sualına cavab olanlar.

1. Çəkmə, çəke bilməzsən, bərkdir fələyin yayı (Atalar sözü) 2. Atası Dilarəyə qış üçün çəkmə aldı. 3. Bozartma da dadlı xörəklərdəndir. 4. Üz-gözünü bozartma, səndən qorxan yoxdur. 5. Mən indicə dondurma yedim. 6. Xörəyini isti-isti ye, soyudub dondurma. 7. Gözlerini süzmə, deyilənə cəld əməl et. 8. Süzmə şüyudlə qarışdırıldıqda daha ləzzətli olur. 9. Tənək dolması qoyun ətindən büküldükdə çox yeməli olur.

Alın - Azərbaycan mənşəlidir. “Al” kökünə (vaxtilə daşıdığı “uca”, “yüksek” mə’nasında) “-in” şəkilçisinin artırılması ilə düzəlib “Alın” sözü e’timoloji cəhətdən “yüksek” mə’nasındadır.

Çalışma 194. Özünü yoxlayın.

Duyu, bitgi, pusu, seçgi, sürtgü, səpgi, bitgi, əs?er,

İsg
k
əndər, sat?i.

Çalışma 195. Aşağıdakı ixtisas terminlərini cümlələrdə işlədin. Ruscaya çevirib dəftərinizə yazın.

Boyaqxana, birlək, bolluq, böhran, girov, vahid, vəsait.

Çalışma 196. Düzgün oxuyun.

Yeganə yol, yeganə oğul, mətin inqilabçı, baş elmi işçi, baş leytenant, şahid, şəhid, şəhidlərin məzarı, adlı-sanlı, pambıqçı, xüsusi tapşırıq, su nəqliyyatı, ədvayıyat, əczaçılıq sənayesi, zülal, ə'la növ çay, neft yanacağı, kənd təsərrüfatı işçiləri, azadlıq

hərəkatı, milli qürur, milli şür, daş kömür hövzəsi, filiz yatağı, mühüm tapşırıq, parlaq günəş.

Çalışma 197. Rus dilinə tərcümə edin.

Məhşur fransız yazılıçısı Viktor Hüqo bir dəfə Prussiyaya gedirmiş. Sərhəddə jandarmlar onu saxlayıb soruşurlar:

- Siz nə ilə məşgül olursunuz?
- Yazıram.
- Mən soruşuram ki, sizin qazancınız haradandır?
- Qələmdən.
- Hə, indi başa düşdüm. Elə belə də yazaram. Viktor Hüqo qələm alveri ilə pul qazanır.

Cədvəl 19

Fe'ldən isim düzəldən şəkilçilər	
şəkilçilər	misallar
-ıcı, -ıcı, -ucu, -ücü	alıcı, seçici, qurucu, yuyucu, oxucu
-ış, -ış, -uş, -üş	baxış, eniş, döyüş, vuruş, tanış, arayış, görüş, yarış
-ıntı, -inti, - untu, -üntü	qırıntı, gəzinti, ovuntu, çöküntü
-ı, -i, -u, -ü	yazı, çəki, dolu, sürü
-ıq, -ık, -uq, -ük, -q, k	aşıq, deşik, qoruq, çürük
-ğac, -kəc,	saygac, süzgəc, üzgəc
-qı, -ki, -qu, -ğu	asqı, pusqu, əski, seçki
-ğı, -gı, -ğu, -gi	vurgu, bölgü, sargı, vergi
-ma, -mə	dolma, çəkmə, süzmə

Çalışma 198. Sözlərdən cümlelər düzəldin.

1. Sabah, Azərbaycan, parlament, seçki, gün.
2. Vergi, müfəttiş, mağaza, yoxlama, apar.
3. Yarış, Migəçevir, idmançıları, qalib, gəl.
4. Qirov, düş, kimi, bitki, sol.
5. Döyüş, qalib, gəlmək, asan, deyil.
6. Biz, səhər, tez, məktəb, həyət, gimnastika, etmək.

Yadda saxla: Nuş olsun! Uğur olsun! Ömrün uzun olsun! Çörəyiniz bol olsun! Süfrəniz açıq olsun!

Çalışma 199. Oxuyun, tərcümə edin.

PIŞIK VƏ PƏLƏNG

Pələng dedi:

- Ay pişik, sən deyəsən, bizim tayfadansan, bəs niyə belə balacasan?

Pişik cavab verdi:

- Məni insan bu günə salıb.

- Pələng:

- Hansı insan? O harada olur? Yerini mənə göstərə bilərsənmi?

- Pişik:

- Bəli, göstərərəm.

- Onlar yol ilə gedərkən bir kişinin yer şumladığını gördülər. Pişik dedi:

- Bax, məni bu günə salan o insandır.

Pələng əkinçiye yaxınlaşdı:

- İnsan sənsən?

- Bəli.

- Hazırlaş, səninlə davam var.

- Nə üçün?

- Niyə mənim pişiyimi bu hala salmışan?

İnsan deyir ki, onun gücü evdə qalıb, gərək gedib gətirsin. Pələng razı olur. Kəndli deyir:

- Birdən mən qayıdana kimi sən qaçarsan, gəl səni bir ağaca bağlayım ki, qaçmayasan.

Pələng razı olur.

Kişi pələngi bağladıqdan sonra o qədər döyür ki, pələng yalvarıb canım zorla qurtarır.

LÜĞƏT

Tayfa - племя

İnsan - человек

Yerini - свое место

Şumlamaq - пахать

Dava - спор

Hal - состояние

Güç - сила

Bağlamaq - завязывать

Yalvarmaq - умолять

Canını qurtarmaq - спасаться

Pələng pişikdən nə soruşdu?
Pişiyi bu günə kim salıb?
Pişik pələngə kimi göstərdi?
İnsan pələngi nə üçün bağladı?
İnsanın gücü nədədir?

Cədvəl 20

Düzəltmə isimlər			
İsimdən düzələnlər	Sifətdən düzələnlər	Say və əvəzlikdən düzələnlər	Fe'ldən düzələnlər
xalamgil	turşu	26-lar	qırıntı
vətəndaş	qırmızılar	birlək	çöküntü
əməkdar	ağlar	beşlik	tapıntı
dalandar	gözəllik	çoxluq	asqı
kitabxana	yaxşılıq	mənlik	pusqu
çayxana	pislik		seçki
dərslik	aydınlıq		vurgu
çaylaq	dürüstlük		bölgü
kolluq			yazı
quşcuğaz			çəki
meydança			dolma
kitabça			çəkmə
Dağıstan			süzmə
şəkili			alıcı
			döyüş
			vuruş

Dərs
bir
mən
beş
gözəl

lik

ver
Söy
döy
gör

üş

Çalışma 200. Oxuyun, məzmununu danışmağa çalışın.

BÖYÜRTKƏN

Giləmeyvəli bitkilər qrupuna aid olan böyürtkən **Yer kürəsinin** əksər sahəsində bitir. Meyvə və giləmeyvələr arasında böyürtkən kimi çoxlu növ tərkibinə malik olan ikinci bitki yoxdur. Onun 500-ə qədər növü vardır, bunların da əksəriyyəti **yabanı və cir** halda bitir.

Böyürtkən dərman bitkisi kimi də bütün giləmeyvələri arxada qoyur. Ondan xalq təbabətində soyuqdəymə zamanı tərgətirici dərman, öskürək vaxtı və tənəffüs çətinləşdiyi anlarda isə müsbət **təsiredici vasitə** kimi geniş istifadə edilir. Qaraciyər xəstəlikləri və ağrıları zamanı da böyürtkən xeyirlidir. Zob xəstəliyinin ilk dövrlərində vaxtaşırı böyürtkən qəbul etmək **müsbat nəticə** verir.

Böyürtkən meyvəsindən hazırlanan bütün məhsullardan, o cümlədən, təbii və qurudulmuş şəkildə, cem, kompot, şirə, mürəbbə, dərman məqsədi ilə istifadə edilir.

Azərbaycanın **təbii şəraitini** bütün rayonlarımızda böyürtkən becərməyə imkan verir. Mədəni formaların içərisində irimeyvəli, quraqlığa davamlı, məhsuldar və hər il bar verən sortlar da az deyil.

Böyürtkən qlükoza, fruktoza, üzvü turşular, pektin və minaral maddələrlə, S, R vitaminları, yod və dəmir ilə zəngindir.

Mədəni yetişdirilən **böyürtkən plantasiyaları** 2-3 ildən sonra çox su tələb etmir. Yetişmə ərəfəsində 10 gündən bir sulanması meyvələri iri, sulu və dadlı edir. Böyürtgenin meyvə salxımları birillik zoqlarda əmələ gəldiyindən hər il budanmalıdır. Hər kolda 5-8 zoğ saxlayırlar.

Ə. Qulamov.

LÜĞƏT

Giləmeyvə - ягода

Böyürtkən - ежевика

Tərkib - состав

Əksəriyyət - большинство

Dərman bitkisi - лекарственное растение

Xalq təbabəti - народная медицина

Soyuqdəymə - простуда

Tərgətirici - потогонный
Tə'siredici - действенный
Qaraciyər - печень
Qurudulmuş - высушенный
Quraqlığa davamlı - суховыносливый
Sulu - водянистый
Salxım - гроздь
Budanma - обрезать

Çalışma 201. Lügəti oxuyun. Sözlərin məzmununu izah edin.
Lügəti əzbərləyin.

Çalışma 202. Mətndən 30 isim seçib, əlifba sırası ilə yazın. Həmin sözlərin mə'nalarını izah edin.

Çalışma 203. Mətndəki “giləmeyvəli bitkilər”, “Yer kürəsi”, “cır və yabani”, “təsirədici vasitə”, “müsbat nəticə”, “təbii şərait”, “böyürtkən plantasiyaları” ifadələrini rus dilinə tərcümə edib cümlə içərisində işlədin.

Çalışma 204. Mətndəki, giləmeyvə, qaraciyər, birillik sözlərini cümlə içərisində işlədib dəftərinizə yazın.

Çalışma 205. Tərcümə edin.

Провакатор, пылесос, отвёрка, железнодорожник, статус, двоюродная сестра, мельница, скот, турист, перепись, попугай, водитель, водитель трамвая.

Çalışma 206. Verilmiş sözlərdən mürəkkəb sözlər düzəldib yazın.

Yeni, qur; toz, soran; boş, qab; beş, mərtəbə; Əli, Məmməd; bucaq, üç; beş, guşəli; səhər, axşam; gecə, gündüz; qara, göz; şimal, şərq; ağ, daş; daş, kəsən; əl, üz, yuyan; dəvə, quş; taxıl, döyən.

Yadda saxla: Elə sözlər vardır ki, başqa bir sözlə birləşib bir əşyanın adını bildirir. Belə isimlərə mürəkkəb isimlər deyilir.

Çalışma 207. Aşağıdaki söz birləşmələrini tərcümə edib
cüm'lərdə işlədin:

безденежный оборот, товарный запас, заработка плата,
капитальный ремонт.

Çalışma 208. Verilmiş suallara cavab verin.

1. Sənayedə ən çox hansı kömürdən istifadə olunur?
2. "Meşə nağaraçısı" hansı quşun adıdır?
3. Toxumu torpağa səpən maşının adı nədir?
4. Ən böyük quş necə adlamır?
5. Səhər-səhər əlini və üzünü nədə yuyursan?
6. Hansı quşu danışmağa məcbur edirlər?

Aynabənd - Fars mənşəli sözdür. Əslində "ayinəbənd" formasındadır. "Ayinə" (güzgü) "bənd" (bağlamaq) sözlərindən yaranmışdır. Azərbaycan dilinə keçdikdən sonra "ayinə" sözündəki i səsi düşmüş, ə saiti a-ya keçmişdir. ayinəbənd>aynabənd

Çalışma 209. Özünüzü yoxlayın.

$\frac{A}{a}$ ǵdaş, gecə?gündüz, dəvə?dabanı, $\frac{G}{g}$ öy? $\frac{G}{g}$ ölü, $\frac{A}{a}$ şıq Ələsgər,
əlüz?yuan, top?top, sual? cavab.

Çalışma 210. Mötərizədə verilmiş sözlərdən mürəkkəb isimlər düzəldin və cümlənin tələbinə görə onların formasını dəyişin.

1. (Kor, oğlu) (qır, at) çox sevirdi. 2. (Ağ, daş) şəhəri (Ağ, dam) çox uzaqda yerləşir. 3. Xəstə (dava, dərman) köməyi ilə sağaldı. 4. (İsti, su) Azərbaycanın ən gözəl müalicə ocaqlarından hesab olunur. 5. (Çənli, bel) (Kor, oğlu) məskəni idi. 6. (Dəvə, quş) saatda 60 km sür`ətlə qaçırl.

Çalışma 211. Verilmiş sözlərdən mürəkkəb isimlər düzəldib yazın və onların yazılışını izah edin.

Meşə, bəy; uzun, dərə; Məmməd, Əli; qara, qum; oğul, uşaq; dərə, təpə; yorgan, döşək; gecə, gündüz; üç, bucaq; sarı, köynək; nar, şorab:

Çalışma 212. Yuxarıdakı çalışmada düzəltdiyiniz mürəkkəb sözlərdən 5-ni cümlədə işlədin, rus dilinə tərcümə edib yazın.

Cədvəl 21

Mürəkkəb isimlərin yazılışı	
Bitişik yazılan mürəkkəb isimlər	Defislə yazılan mürəkkəb isimlər
1. Qayınana, qayınata, əməkgünü, hacileylik	1. Qoz-qoz, daş-daş, top-top
2. Aşşuzən, günəbaxan, taxilsəpən, tozsoran	2. Abır-həya, ağız-burun, ad-san, arvad-uşaq
3. Ayaqqabı, dünyagörüşü, elyazması, ildönümü	3. Qram-kalori, kilovat-saat
4. Ağbulaq, ağcaqanad, sarıköynək, xalxal	4. Cənub-Qərb, şimal-qərb
5. Qanunauyğunluq, ürəyiaçıqlıq	5. General-mayor, alim-geoloq
6. Vurhavur, qaçhaqaç	6. "Bayati-qacar" "Bayati-isvahan"
7. Ağdaş, Ağdam, Arpaçay, Əlicançay	7. Don-kixot, Don-Juan, Sen-Simon
8. Xoşqədəm, Günay	8. Alma-Ata, Amu-dərya
9. Məmmədəli, Əlabbas	

Çalışma 212. Oxuyun. Mətnin məzmununu danışın.

İSPAN PAZI

Cubuqvari sarikol - paxlalılar fəsiləsindəndir. Dünya florasının tərkibində elə bir bitki tapılmaz ki, o öz dərin kökləri ilə daşlı, çinqılı, sürüşkənli yamacları, güclü qum uçurumlarının qarşısını almaqda ispan pazi ilə müqayisə edilsin.

Dünyada pazın 26-ya qədər növü yayılmışdır. Bunlara ən çox Avropa, Şimali Afrika və Qərbi Asiya ölkələrinin ərazilərində rast gəlmək olar. Qafqazda 15, o cümlədən Azərbaycanda 4 novu yayılmışdır. İspan pazı hündürlüyü 3-4 metr olan kol, bə'zən yarı ağaclarlaşmış, dairəvi, nazik cubuqvari zoğ şəklində olur. Çiçəkləri iri 2-2,5 sm uzunlığında qızılı-sarı rəngdə xoşagələn iyili, tək-tək salximvari şəklində birillik çubuq gövdələrin üzərində yerləşmişdir. Onun yarpaqları çox zəif inkişaf edib, 0,5-2 sm uzunlığında qısa saplaqlı olub, zoğun aşağı lahiyəsində yerləşir.

Azərbaycanda mədəni halda Abseronda yetişdirilir. İspan pazı Abseronun qumsal sahillərində yaxşı inkişaf edib, qumluqların möhkəmləndirilməsində böyük rol oynayır. Ancaq ondan Azərbaycanda lazımdıca istifadə edilmir.

İspan pazından lif, efir yağı, dərman preparatları, kağız, linolium, karton mə'mulatları, boyaq maddələri almaq üçün xammal kimi istifadə edilir.

Mayis Qasimov

LÜĞƏT

Çubuqvari - прутообразный

Sürüşkən - скользкий

Yamac - склон

Nov - сорт

Dairəvi - круглый

Nazik - тонкий

Qızılı-sarı - золотисто-желтый

Salximvari - кистебразный

Saplaq - стебелек

Aşağı nahiyyəsində - в нижней области

Qumsal sahil - песчаный берег

Karton mə`mulatı - картонное изделие

Çalışma 214. Mətndə altından xətt çəkilmiş sözlərə diqqət edin. Onları kök və şəkilçiyə ayırin, şəkilçilərin nəyə xidmət etməsinə diqqət yetirin.

Çalışma 215. Lügətdəki sözləri əzbərləyin, onlardan 5 cümlə qurun. Cümələləri rus dilinə tərcümə edin.

Yadda saxla: Toyunuz mübarək! Təbrik edirəm! Xoşbəxt olun!
Ömrünüz uzun olsun!

Çalışma 216. Aşağıdakı şe'r parçalarında altından xətt çəkilmiş isimləri kök və şəkilçiyə ayırib dəftərinizə yazın.

1. Dəniz çağırırdı şair oğlunu,
Şeh ümməna qovuşanda böyükür.
Namərd ölüm kəsdi ömür yolunu
Bəxt özü də şairlərə dönükür.

2. Həsrət, möhnət qar kimidir, bil ancaq
Gec-tezi var, hər qapıya yağacaq
Qaranlıqdan sonra günəş doğacaq
Hər ömrün də qəhəri var, ürəyim!

(Şahverən Cavad)

İsimlər cümlədə asılı olduğu sözün tələbi ilə dəyişə bilər. İsimlərin belə dəyişməsinə onların hallanması deyilir.
İsmiñ altı hali var.

Çalışma 217. Azərbaycan dilinə tərcümə edin.

ЛЕТО В ЛАГЕРЕ

Летом мы были в лагере. Утром мы вставали рано, делали зарядку и умывались. Мы мыли руки, лицо, шею холодной водой. После зарядки мы шли в столовую завтракать. На завтрак нам давали молоко. Мы пили молоко, ели вкусные пирожки. Мы стали крепкими, здоровыми.

LÜĞƏT

Летом - yayda
 В лагере - düşərgədə
 Делали зарядку - idman hərəkətləri edirdik
 Руки - əllər
 Столовую - aşxana, yemekxana
 Вкусные - dadlı

Çalışma 218. Oxuyun, altından xətt çəkilmiş isimlərin suallarını müəyyənləşdirin.

İbtidai insanlar ovdan qabaq şadlıq edir, ayaqlarını yero, əllərini isə bir-birinə vurub müəyyən ritmi yaradırmışlar. Onlar tədricən kiçik daşları, balıqqulaqlarını və ağacları da bir-birinə vurmağa başlamışlar. Sonralar başa düşmüşlər ki, içi boş olan cisimlərin bir-birinə vurulması nəticəsində daha yaxşı səs çıxır. Bütün bu ilk təcrübələr zərb aletlərinin yaranmasına gətirib çıxarmışdır.

İlk simli musiqi aletlərinin yaradılması ox və kamanın kəşfi ilə əlaqədardır. Ox atan insan kamanın səsləndiyini müşahidə etmiş, inkışafın sonrakı mərhələlərində saz, tar kimi aletlər yaranmışdır.

Çalışma 219. Oxuyun adlıq halda olan isimləri seçin və aşağıdakı kimi yazın.

Kim? sualına cavab olan isimlər	Nə? sualına cavab olan isimlər	Hara? sualına cavab olan isimlər

QORUQ

Azərbaycanda 7 qoruq var. Bunlardan biri Zaqatala qoruğudur. 1929-cü ildə yaradılmışdır. Qoruqda yaşı iki yüzdən artıq olan ağaclar çoxdur. Burada uzaq Şərqi dən göstərilmiş jenşen bitkisi yetişdirilir.

Zaqatala qoruğunda yaraşıqlı Qafqaz maralı, dağ keçisi, ayı, porsuq, qaban, dələ və başqa heyvanlar yaşayır.

Qoruqlardan biri də Lənkərandakı Hikran qoruğudur. Burada bitən bə'zi ağaclar və həmişəyaşıl bitkilər dönyanın başqa yerlərində yoxdur. Məşhur dəmirağac, şabalıdyarpaq palid yalnız burada bitir. Ustalar dəmirağacdan musiqi alətləri düzəldirlər. Respublikamıza gələn turistlər bu alətləri yüksək qiymətləndirirlər.

Qoruqlar məşəbəyilər tərəfindən qorunur. Qoruqlarda işləyən işçilər eyni zamanda heyvanların və ağacların artırılması qayğısına da qalırlar.

Cədvəl 22

A. kim?	Əhməd	nə?	kitab	hara?	Bakı
Y. kim-in?		nə-yin?		hara-nın?	
Yn. kim-ə?		nə-yə?		hara-ya?	
T. kim-i?		nə-yi?		hara-nı?	
Yer. kim-də?		nə-də?		hara-da?	
C. kim-dən?		nə-dən?		hara-dan?	

Yuxarıdakı cədvələ yazılınları oxuyun və tamamlayın.

Çalışma 220. Aşağıdakı terminləri hallandırın sonra ruscaya tərcümə edib yazın.

İnhisar, hüquq, mühafizə orqanları, məhkəmə, mühakimə, işsizlik.

Çəhşə 221. Yuxarıdakı çalışmada verilən terminləri cümlələrdə işlədin.

İsmin halları	Suallar	Şəkilciler		Misallar
		Saitlə qurtaran isimlər- də	Samit- lə qur- taran isimlər də	
Adlıq	Kim? Nə? Hara?	—	—	kitab
Yiyəlik	Kimin? Nəyin? Haranın?	-nın ⁴ -	-İN ⁴ -	kitabın
Yönlük	Kimə? Nəyə? Haraya?	-ya, -yə	-a, -ə	kitaba
Tə'sirlilik	Kimi? Nəyi? Haranı?	-ni ⁴ -	-İ ⁴ -	kitabı
Yerlik?	Kimde? Nədə? Harada?	-da, -də	-da, də	kitabda
Çıxışlıq	Kimdən? Nədən? Haradan?	-dan, -dən	-dan, -dən	kitabdan

Çalışma 222. Aşağıdakı söz birləşmələrində birinci tərəflərin hansına yiyəlik hal şəkilçisi artırmanın mümkün olduğunu müəyyənləşdirin.

kolxoz sədri	dram teatri
ferma müdürü	Bakı metrosu
ana ürəyi	İstiqlal küçəsi
məktəb direktoru	Zəyzid kəndi
sülh arzusu	idman ustası

Çalışma 223. Elə birləşmələr yazın ki, onların birinci tərəfinə yiyəlik hal şəkilçisi artırmaq olmasın.

Çalışma 224. Aşağıdakı birləşmələrin birinci tərəfinə yiyəlik hal şəkilçisi artırıb yazın. Hansı birləşmələrə şəkilçilər artırmanın mümkün olmadığını söyləyin.

Avtobus vağzazı, dəstə rəhbəri, Bakı şəhəri, kolxoz sədri, kitab cildi, Elmlər Akademiyası, elmlər doktoru, uşaq həkimi, riyaziyyat müəllimi.

Yadda saxla: Qeyri-müəyyənlik bildirən yiyəlik hal əşyani ümumi şəkildə bildirir və nə? sualına cavab olur.
Qeyri-müəyyən yiyəlik halın şəkilçisi yoxdur.
İster müəyyən, isterse də qeyri-müəyyən halda işlənən isim özü ilə bağlı olan sözə mənsubiyət şəkilçisi qəbul etdirir və birləşmə əmələ getirir.

Çalışma 224. Özünüyü yoxlayın.

İnə $\frac{k}{y}$ in, çiçə $\frac{y}{k}$ in, yarpa $\frac{g}{q}$ in, torpa $\frac{q}{g}$ in, Mali $\frac{k}{y}$ in, əmla $\frac{k}{y}$ in,
üfü $\frac{q}{g}$ ün, şəfə $\frac{q}{g}$ in.

Çalışma 225. Müvafiq isimləri artırıb köçürün. Həmin isimlərin hansı halda işləndiyini müəyyənləşdirin.

1. Axşamüstü ... biçildi.
2. Eldar Rasimə verdi.
3. Uşaqlar yazırlar.
4. Sürücü ... işə saldı.
5. Çobanlar ... yaylağa sürdülər.
6. Dilbər paltar ütüləyir.
7. Müəllim ... lövhəyə çağırıldı.
8. İlham mişarlayır.

(ot, taxta, kitabı, maşını, inşa, qoyunları, Əhmədi).

Çalışma 226. Cümələləri tamamlayıb köçürün.

Mən səhər tezdən durub, çay qaynadıram.

Sən

O

Biz

Siz

Onlar

Çalışma 227. Oxuyun, rus dilinə tərcümə edin.

Ata oğluna:

- Oğlum, əlindəki almanı Azadla qardaşcasına böl.
- “Qardaşcasına bölmək” necə olur?
- Kiçik hissəni özünə götürürsən, böyükü ona verirsən.

- Onda almanı Azada verirəm, qoy o bolsün.

Çalışma 228. Oxuyun, suallara cavab yazın.

Yemək - (nəyi?)

İçmək - (nəyi?)

Vurmaq - (nəyi?)

Çekmək - (nəyi?)

Dartmaq - (nəyi?)

Alqlışlamaq - (nəyi?)

Yadda saxla: İsim tə'sirlik halda qeyri-müəyyənlik bildirərkən hal şəkilçisiz işlənir. Belə isimlər cümlədə bağlı olduğu isimlə yanaşı işlənir və nə? sualına cavab olur.

Çalışma 229. İkilikdə oxuyun, tərcümə edin.

DİALOQ

- Salam, xoş gəlmisiniz.

- Sağ olun. Bağışlayın, yeməyə nə var?

- Buyurun, xörəklərin adına baxın. Nə istəyirsiniz?

- Zəhmət olmasa, mənə dove, gəyərti, bir az da pendir verin.

- Bu dəqiqə. Buyurun.

- Nə içəcəksiniz?

- Mümkünsə "Badamlı", əgər yoxdursa, onda üzüm şirəsi verin.

- Sərin olsun, yoxsa isti?

- Sərin olsa daha yaxşıdır.

- Buyurun, **Nuş** olsun!

- Təşəkkür edirəm.

Çalışma 230. Özünüüzü yoxlayın.

İnə $\frac{k}{y}$ i, dara $\frac{q}{\check{g}}$ i, ələ $\frac{k}{y}$ i, üfü $\frac{q}{\check{g}}$ ü, balı $\frac{q}{\check{g}}$ i, çörə $\frac{k}{y}$ i, Mali $\frac{k}{y}$ i.

Çalışma 231. Şe'ri əzbərləyin.

ANA DİLİM

Mənim ana dilim-ürəvim, odum.
Ey tarım, kamanım, qopuzum, udum.
Vaqifim, Füzulim, Dədə Qorqudum.
“Şur”umun, “Cəngi” min mayası dilim!

Mənim ana dilim-zər həmayilim,
Dağ üstə dağ qoyan gücə qailim,
Nəsimim, Koroglum, Şah İsmayılim.
Ağlimın, fikrimin, zəkası dilim!

Mənim ana dilim-abı kövsərim,
Qılmcım, qalxanım, hökümüz, kəsərim.
Bayatım, dastanım, min bir əsirim,
Sırlı tariximin aynası dilim!

Mənim ana dilim- Bakım, Zəncanım.
Təbrizim, Kərküküm, türk soylu qanım
Qafqazın günəşi Azərbaycanım,
Qızıl dan yerinin ziyası dilim!

Mənim ana dilim-keçmişim, ulum.
Sonsuz gələcəyə uzanan yolum
Sən adlı Vətənin qurbanı olum,
Ana Vətənimin anası dilim!

LÜĞƏT

Ana dilim - родной язык

Ürək - сердце

Mayası - зародыш

Zər - позолота

Həmayil - портупея

Zəka - здравомыслие

Abı kövsər - вода из священного колодца “kövsər”

Hökəm - приговор

Kəsər - бескость

Dastan - эпос

Keçmiş - прошлое

Çalışma 232. Şerdən altından xətt çəkilmiş sözləri oxuyun, mənasını aydınlaşdırın. Həmin sözləri tələffüz edərkən hansı sözün işlənməsi ehtiyacı duyulur.

Çalışma 233. Şerdən götürülmüş “Vaqifim”, “Təbrizim”, “Zəncanım”, “qopuzum”, “höküm” sözlərini başqa şəxs əvəzlikləri ilə işlətməyə çalışın, ruscaya tərcümə edin.

Çalışma 234. Buraxılmış şəkilçiləri artırıb yazın.

mənim ana ...

sənin ana ...

onun ana ...

bizim ana ...

sizin ana ...

onların ana ...

mənim Vətən ...

sənin Vətən ...

onun Vətən ...

bizim Vətən ...

sizin Vətən ...

onların Vətən ...

Yadda saxla: Əşyanın kimə və nəyə mənsub olduğunu bildirmək üçün xüsusi şəkilçilərdən istifadə olunur.

Əşyanın kimə və nəyə aid olduğunu bildirmək üçün isimlərin sonuna artırılan şəkilçilərə **mənsubiyət şəkilçiləri** deyilir.

Çalışma 235. Verilmiş sözləri cümlələrdə işlədin. Onların hansı ixtisasə aid olduğunu göstərin: **İdxal, ixrac, ilgəh, inhisar, ipəkdidən.**

Yadda saxla: Əşyanın sahibi I və II şəxslərdə həmişə əvəzliklərlə, III şəxsdə isə əvəzlikdən başqa isimlər və ya isimləşmiş sözlərlə ifadə olunur.

Onun
Əlinin
Əsgərin
kolxozun
atı

onun
Adilin
Sevdanın
şagirdin
kitabı

Çalışma 236. Oxuyun. Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırın. Əşyanın sahibini aşkarlayın.

1. Sinifimizdə Nəriman Nərimanovun böyük şəkli asılmışdır.
2. Oğul sözlərimə yaxşı qulaq as, ata nəsihəti faydasız olmaz (Nizami Gəncəvi).
3. Rəsulun fikrini hamı bəyəndi.
4. İsmiñ altı hali var.
5. Qaşı düz olan adamın ağlı iti olar,-deyərlər (Sınamalar).

Cədvəl 24

Mənsubiyyət şəkilçiləri			Misallar
I şəxs	tək	-im,-im,-um,-üm-m	kitabım, dəftərim, oğlum, üzüm, atam
	cəm	-ımız,-imiz,-umuz,-ümüz -mız,-miz,-muz,-müz	kitabımız, dəftərimiz, oğlumuz, üzümüz, atamız, nənəmiz
II şəxs	tək	-in,-ım,-un,-ün,-n	kitabım, dəftərin, oğlun, üzün, atan
	cəm	-iniz,-iniz,-unuz,-ünüz -nız,-niz,-nuz,-nüz	kitabınız, dəftəriniz, oğlunuz, üzünüz, atanız, nənəniz
III şəxs	tək	-ı,-ı,-u,-ü -sı,-sı,-su,-sü	kitabı, dəftəri, yolu, gözü atası, nənəsi, quzusu, sürrüsü
	cəm	-ı,-ı,-u,-ü -sı,-sı,-su,-sü	Üçüncü şəxsin təki ilə eynidir. Bəzən -lar ² şəkilçisi də artırılır. saç-lar-ı, nənə-lər-i

Çalışma 237. Verilmiş sözlərə -lar, -lər, şəkilçiləri artırıb yazın.

Rəqib, güləşçi, iştirakçı, tələbə, oxucu, kitabxanaçı, kitabçı, meydança, neftçi, sürücü, yarış vergi, çayxana, geoloq, alim, ziyali.

Yadda saxla: Tək isimlərə -lar, -lər şəkilçilərini artırıqdə cəm isimlər əmələ gəlir.

Çalışma 238. Oxuyun, məzmununu öz sözlərinizlə danışın.

NAFTALAN KURORTU

Naftalan qəsəbəsi Goranboy rayonunun ərazisindədir. Bu qəsəbə ilə Gəncə şəhərinin arası 45 kilometrdir.

Naftalandə xüsusi neft məhlulu çıxarılır. Dünyanın heç bir yerində belə neft yoxdur. Bu neft yanmir, adı neftdən ağır və qatıdır, xüsusi qoxusu vardır. Ondan ancaq müalicə məqsədi ilə istifadə olunur.

Çar hökuməti bu mühüm müalicə neftini qiymətləndirmirdi. 1887-ci ildə Naftalana bir alman mühəndisi gəlir. Orada yer alır və bir neçə quyu qazdırır. O, çıxarılan neftin bir hissəsini, "Naftalan" dərmanı hazırlamaq üçün Almaniyaya göndərir. Tezliklə Naftalanın şöhrəti başqa ölkələrə yayılır. O, Zaqafqaziyada, Kiçik Asiyada, İranda, Hindistanda və Yaponiyada məşhur olur. Tacirlər onu aparıb xarici ölkələrdə satırlılar.

İndi Naftalan böyük müalicə mərkəzinə çevrilmişdir. Bu neftdən yüzlərcə dərman maddələri hazırlanır. Burada böyük sənatoriyalar tikilmişdir.

Naftalan nefti ilə dəri, əsəb, yel xəstəlikləri və başqa xəstəliklər müalicə olunur.

LÜĞƏT

Xüsusi - специальный

Ağır - тяжелый

Qatı - густой

Qoxu - запах

Qiymətləndirmək - ценить

Yer almaq - занять место

Quyu qazmaq - бурить

Şöhrət - слава

Yel - ревматизм

Varlanmaq - богатеть

Son qoymaq - положить конец

Müalicə mərkəzi - лечебный центр

Çalışma 239. Lügətdə verilmiş sözlərin mənasını izah edin. Sözləri əzbərləyin.

Çalışma 240. Aşağıdakı suallara cavab yazın.

1. Naftalan qəsəbəsi harada yerləşir?
2. Naftalan nefti adı neftdən nə ilə fərqlənir?
3. Tacirlər Naftalan neftini nə məqsədlə satırdılar?
4. Naftalan nefti ilə alverə kim son qoydu?
5. Naftalan nefti ilə hansı xəstəliklər müalicə olunur?
6. Respublikamızda daha hansı kurort və sanatoriyaları tanıyırsınız?

Yadda saxla: Qoy həmişə sülh olsun! Qoy həmişə günəş olsun!
Ədalət qalib gələcək!

Çalışma 241. Aşağıdakı şer parçasında altından xətt çəkilmiş sözleri kök və şəkilçiyə ayırin.


Gah duman qovmuşam, gah çən yolundan,
Küləvəm, simsəvəm, qavayam, dəsam.
Butün ömrüm boyu Vətən yolunda
Birinci ölməyi arzulamışam.

Akif Cəlal

Çalışma 242. Стоимость, переменный ток, обмотка, оборот sözlərini (terminlərini) azərbaycancaya tərcümə edib cümlələrdə işlədin.

Çalışma 243. Nöqtələrin yerinə xəbərlik şəkilçiləri artırıb yazın.

1. Mən mühəndis ... 2. Sən neftçi ... 3. O, müəllim ... 4. Biz dost ... 5. Siz qardaş ... 6. Onlar idmançı ... 7. Mən tələbə deyil ... 8. Biz mehriban dostlar ... 9. Siz yaxşı uşaqlar ...



QƏRİBƏ QUŞ

Ququ quşu çox qəribə quşdur. Bunun öz yuvası olmur və yumurtasını başqa quşların yuvasına qoyur. Bunun üçün özgə quşun yuvasına girir, yumurtalarından birini alıb sindirir, içini udur, yumurtanın yerinə öz yumurtasını qoyur.

Ququ quşunun balası başqalarına nisbətən yumurtadan bir-iki gün tez çıxır. O, çox zirək və acgöz olur. Ata-ana bu ögey balanı doyurmaq üçün arasıksılmədən yem gətirir. Yumurtadan tez çıxıb tez də böyüdüyü üçün ququ quşunun balası əsil doğma balaları sıxişdirmağa və incitməyə başlayır. Beləliklə, onları ya qaçırdır, ya da itələyib yerə salır. Axırda tək qaldığı üçün ata-ananın bol-bol götiirdiyi yemlə özünü doyurur.

Ququ quşunun balası pərvaz olduqdan sonra ana-anasına məhəl qoymadan uçub gedir. Dalınca düşən ata-ana heydən düşənə qədər arxasında uçur, vurnuxur, axırda əl çəkməyə məcbur olur.

Ququ quşunun qidası kənd təsərrüfatına çox zərər verən həşərat və onların tirtillarıdır.

(C. Cəbrayılbəyli)

LÜĞƏT

Qəribə - интересный

Yuva - гнездо

Başqa - другой

Özgə - чужой

Udur - глотает

Nisbətən - по сравнению, сравнительно, относительно

Zirək - ловкий, юркий

Acgöz - ненасытный

Ögey - неродной

Dogma - родной

Sıxişdirmaq - притеснять, выживать

İteləmək - толкнуть

Doyurmaq - насытить, насыщать

Pərvaz etmək - летать

Məhəl qoymadan - пренебрегая, не обращая внимания

Vurnuxmaq - метаться, юлить

Tirtıl - личинка, гусеница

Lügətdə verilmiş sözlərin mənalarını əzbərləyin. Həmin sözləri başqa cümlələrdə işlətməyə çalışın. Mətni rəvan oxumağı öyrənin.

Çalışma 244. Mətndəki sıfətləri seçib yazın. Onların quruluşca növlərini aydınlaşdırın.

Çalışma 245. Mətnə istinad edərək aşağıdakı suallara rus dilində cavab verin.

1. Ququ quşu necə quşdur?
2. Ququ quşu necə bala çıxarır?
3. Ququ quşunun balası necə hərəkət edir?

Çalışma 246. **Yağ, ağıll, görmək, duz** isimlərindən düzəltmə sıfətlər əmələ getirib cümlələrdə işlədin.
-siz, -siz, -suz, -süz şəkilçiləri vasitəsi ilə düzəltmə sıfətlər əmələ getirib ayrı-ayrı cümlələrdə işlədin.

Çalışma 247. Köçürün, mürekkeb sıfətlərin altından xətt çəkin.

Təbiət Azərbaycana əvəz olunmaz nemətlər bəxş etmişdir. Yurdumuzun çox hissəsini ucsuz-bucaqsız əkin yerləri, biçənəklər və meşələr təşkil edir. Torpağımızın altı isə faydalı qazıntı ehtiyatı ilə zəngindir. Respublikamızda çoxlu çaylar və mədən suları vardır. Rəngarəng, heyranedici Şahdağ, Kəpəz kimi dağlarımızın, Isa bulağı, Goy-göl, Maral göl kimi dişgöynədən bulaqlarımız və zumrud donlu göllərimizin başqa hüsnü var. Şirvan, Muğan, Mil kimi bərəkətli çöllərimiz, təkrar olunmaz gözəlliyyə malik çoxlu yarımsəhra, ovalıq və yaylaqlarımız isə odlar diyarının yaraşığıdır. Bu sərvəti qorumaq üçün tədbirlər görülür. Lənkəranda Hirkan qoruğu bərpa edilmişdir. Bu qoruqda elə həmişəyaşıl bitki və ağaç növləri vardır ki, onlara dünyanın başqa yerlərində ya tamam təsadüf olunmur, ya da nadir hallarda rast gəlinir. Məşhur dəmiragac, şümşad, qaracöhrə, şabalıdyarpaq palid buna misaldır. İndi Azərbaycanda ümumi sahəsi 155 min hektara çatan onlarla qoruq və dovlət yasaqları vardır.

- Mürekkeb sıfətləri seçib yazılışına görə qruplaşdırın.
- Mürekkeb sıfətləri birləşmələrdən birini başqa bir cümlədə işlədin.

Çalışma 248. Ayırıcı, aparıcı, bölücü, verici, qoyuluş, sözlərini ixtisas termini kimi cümlelərdə işlədin. Onların hansı nitq hissəsi olduğunu göstərin. Sözləri tərkibinə görə təhlil edin.

Çalışma 249. Köçürün. Sifətlərə azaltma dərəcəsinin əlamətlərini artırın. Sonra həmin söz birləşmələrini cümlelərdə işlədin.

Sarı...çiçək, boz ... parça, gödək ... kişi, ağ ... lövhə.

Çalışma 250. Qırmızı, gözəl, canlı, xırda, kiçik sifətlərini həm azaltma, həm də çoxalma dərəcəsində işlədin.

Çalışma 251. Köçürün və rus dilinə tərcümə edin. Sifətləri tapıb tərkibinə görə təhlil edin.

1. Güclü külək əsir, hərdən yağış səpələyirdi.
2. Ana üreyinin doyuntüsü südəmər körpəyə əvəzsiz sakitləşdirici təsir bağışlayır.
3. İnsanların həyatında zahiri görkəm böyük əhəmiyyətə malikdir.

Yadda saxla: Sifət əşyanın əlamət və keyfiyyətini göstərir. Quruluşca sadə düzəltmə və mürəkkəb olur.
Sifətin adı, azaltma və çoxaltma dərəcələri var.

Cədvəl 26



NƏSİRƏDDİN TUSİ

Nəsirəddin Tusi Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur. O, orta əsrlərin böyük elmi mərkəzlərindən biri olan Marağan astronomiya rəsədxanasının banisidir. Bu rəsədxana 1259-cu ildə tikilmişdir.

Marağan rəsədxanası 50 il fəaliyyət göstərmişdir. Tusi buranı dövrünün ən həssas astronomik alətləri ilə təmin etmişdi. O, öz əlyazmalarından ibarət zəngin kitabxana yaratmışdı.

Tusi rəsədxanada işləyərkən, "Elxani cədvəlləri", "Kəsişmələr şəkli", "Astrolyobiya", "Cavahirnamə", "Əxlaqi-Nasiri" kimi mühüm əsərlər yaratmışdır. Rəsədxanada ayın və günəşin tutulmasına qabaqcadan xəbər vermək üçün cədvəllər düzəldilmişdi. Rəsədxananın elmi irsi bir çox ölkələrdəki rəsədxanaların fəaliyyətinə müsbət təsir göstərmişdir.

Dövrünün ən görkəmli riyaziyyatçısı kimi tanınan Tusi öz tədqiqatlarında vahidin üç xüsusiyyətini göstərir: vahid özü də ədəddir; vahid bölünəndir; vahid miqyasdır. Paralel düz xətlər nəzəriyyəsinin inkişafında Tusinin rolü böyük olmuşdur.

Nəsirəddin Tusi təkcə riyaziyyatçı, astronom kimi deyil, hem də pedaqoq, filosof kimi şöhrət qazanmışdır. Onun "Əxlaqi-Nasiri" əsəri Orta və Yaxın Şərqi ölkələrinin məktəblərində əxlaq dərsliyi olmuşdur.

Tusinin fəlsəfi görüşləri Azərbaycan filosofu Bəhmənyarın təsiri ilə formalaşmışdır. O, öz əsərlərində dünyanın dərkminin mümkünülüyü dövlət quruluşu və forması, hüquq haqqında dövrünə görə mütərəqqi mulahizələr irəli sürmüştür.

Tusinin nəсли 19-cu əsrin sonuna qədər Ordubad şəhərində yaşamışdır.

Tusinin 780 illik yubileyi təntənə ilə qeyd edilmişdir. Şamaxı rəsədxanasına, Bakıdakı 173 nömrəli orta məktəbə, Azərbaycan Dövlət Pedoqoji Universitetinə Tusinin adı verilmişdir.

LÜĞƏT

Elmi mərkəz - научный центр

Rəsədxana - обсерватория

Banı - основатель

Həssas - чувствительный

Əlyazmaları - рукопись

Mühüm - важный

Qabaqcadan - заранее

Vahid - единица

Bölnən - делимое

Ədəd - число

Miqyas - масштаб

Şöhrət qazanmaq - славиться

Dərk etmək - познать, познавать

Mütərəqqi - прогрессивный

Müləhizə - соображение, взгляд

Nəsil - потомство, поколение

Təntənə ilə - торжественно

Metni ifadəli oxumağı öyrənin. Lügətdə verilmiş sözlərin mənalarını əzbərləyin.

Çalışma 252. Mətnin məzmununu danışın və aşağıdakı suallara rusca cavab verin.

1. Marağa rəsədxanası neçənci ildə tikilmişdir?
2. Marağa rəsədxanası neçə il fəaliyyət göstərmişdir?
3. Rəsədxananın elmi ırsı kimlərə müsbət tə'sir göstərmişdir?
4. Tusi öz tədqiqatlarında vahidin neçə xüsusiyyətini göstərir?
5. Tusinin nəсли nə vaxta qədər və harada yaşamışdır?
6. Tusinin neçə illik yubileyi keçirilmişdir?
7. Tusinin adı hansı məktəbə verilmişdir?

Çalışma 253. Mətndəki sayıları seçib yazın, onların məna növlərini izah edin.

5, 10, 20, 25, 40, 100 rəqəmlərindən sıra sayıları düzəldib cümle içərisində sözlə, ərəb və Roma rəqəmləri ilə yazın.

Çalışma 254. $\frac{1}{2}$; 0,5, $1\frac{2}{10}$; 3,2; $6\frac{3}{4}$ sayılarını sözlə yazın.

Mürəkkəb saylara aid beş nümunə yazın, onları ayrı-ayrı cümlələrdə işlədin.

Çalışma 255. Roma rəqəmləri ilə verilmiş sıra sayılarına sözdüzəldici şəkilçilər artıraraq əvvəlcə sözlərlə, sonra rəqəmlərlə yazın.

II, V, VII, IX, X, XII, XV, XVII, XIX

Çalışma 256. Vahid, izafî dəyər, izafî məhsul, məbləğ, nərgd söz-lərini termin kimi cumlələrdə işledin.

Yadda saxla: Bir nitq hissəsi kimi, sayıların semantik əsasını kəmiyyət anlayışı təşkil edir. Saylar necə, nə qədər, neçənci suallarından birinə cavab verir. Azərbaycan dilində saylar üç qrupa ayrılır: 1) miqdar, 2) sıra ve 3) qeyri-müəyyən sayılar.

Çalışma 257. Köçürün və rus dilinə tərcümə edin. Sayları aşağıdakı şəkildə qruplaşdırıb yazın: miqdar sayıları, sıra sayıları.

Qaçmaq üzrə yarışa üç nəfər: Aslan, Ramiz və Adil iştirak etdirilər. Qaçmamışdan əvvəl bir tamaşaçı dedi ki, Aslan birinci yerə çıxacaq; ikincisi dedi ki: Adil axırıcı yerə çıxmayacaq. Qaçışdan sonra məlum oldu ki, tamaşaçılardan biri düz demiş, ikisi isə səhv etmişdir.


Çalışma 258. Şəkilçilərə uyğun sayılar seçib yazın.

- inci
- inci
- uncu
- üncü

- nci

- nci

Cedvel 27



SAXLA

Təvəqqə edirəm mən səndən oğul,
Evdə yaxşı yeri qonağa saxla.
Bağında yetişən şirin meyvəni,
Tər-təzə nübarı qonağa saxla.

Üstündə gulləri al, bənövşəyi,
Qatı açılmamış yorgan-döşəyi,
Məçamlı toğlunu, seçmə şışəyi,
Bir də e'tibarı qonağa saxla.

Əvəzin sözündən olma bədgüman,
Xəcalət çəkəndə sarsılır insan,
Üzmə ehtiyatı, üzmə heç zaman,
Bərəkəti qoru, qonağa saxla!

Əvəz Mahmud Lələdağ

LÜĞƏT

Təvəqqə edirəm -прощу

Qonaq - гость

Saxla - сохрани

Tər-təzə - новый

Nübar - деликатес(первый)

Al-алый - красный, румяный

Bənövşəyi - фиолетовый

Yorgan-döşək - постель

Qatı açılmamış - совсем новый

Toğlu - барашек

Seçmə - избранный

Şışək - баран в возрасте более 4-х лет.

Bədgüman - мнительный

Sarsılmaq - сотрясаться

Xəcalətli - сконфуженный, пристыженный

Bərəkət - плодородие

Etibar - доверие

Şeri əzberləyin. Şerin məzmunu əsasında aşağıdakı suallara cavab yazın və onları rus dilinə tərcümə edin.

1. Şair birinci bənddə oglundan nə xahiş edir?
2. İkinci bənddə şair nələri qonağa saxlamağı tövsiyə edir?

Çalışma 259. Şerdəki əvəzlikləri seçib yazın. Onların **əvezliyin** hansı məna növü olduğunu göstərin. **Bu, sən** əvəzliklərini hallandırıb cümlə içərisində işlədin.

Çalışma 260. **Mən, sən, o, biz, siz, şəxs** əvəzliklərini isim kimi hallandırın.

Bu, o, həmin, elə, belə işarə əvəzliklərini cümlə içərisində işlədin.

Çalışma 261. **Ödənc, tələb, şəbəkə, sıxac, səndürucu** terminlərini ayrı-ayrı cümlələrdə işlədin. Həmin terminlərin rus variantlarını tapıb cümlə içərisində işlədin. Bu terminlərin hansı ixtisas sahəsinə aid olduğunu izah edin.

Çalışma 262. **Kim, nə, hara, hansı, necə, neçə, neçənci, haçan** sual əvəzliklərini ayrı-ayrı cümlələrdə işlədib rus dilinə tərcümə edin.

Çalışma 263. Verilmiş cümlələrdəki əvəzlikləri tapıb, onların növlərini izah edin.

1. Hami ağlagəlməz, nəhəng bir tekerin altına düşmüşdü. (M. İbrahimov).
2. Bu gün saxlasan, sabah kimse bu qapıdan keçməz (C. Cabbarlı).
3. Hər şey öz qaydasındadır.
5. Kimdən söhbət getdiyini özün yaxşı bilirsən.

Yadda saxla: Əvəzliklər əsasən isim və əvəzlikləri **əvez** edir. Azərbaycan dilindəki əvəzliklər bunlardır: **mən, sən, o, biz, siz, bu, həmin (haman), öz, kim, nə, hara, haçan, necə, neçənci, kimsə, nəsə, biri, birisi, elə, bilə, hər, hərə**. Əvəzliklər sayca az olsada işləmə tezliyi yüksəkdir.

Çalışma 264. Mətni azərbaycancaya tərcümə edin.

ЧУДЕСА ЛЕЧЕНИЯ

Русские знахари с незапамятных времен лечили своих пациентов с ревматизмами укусами пчель. Они берут пчелу за крылья и сажают на больное место. Пчела почти всегда не медленно кусает (жалит). Следующий укус производят через сутки после первого, на 4-8 см от места первого укуса. В первый день сажают одну пчелу, на следующий - двух, на третий - трех и так до пяти. Затем дают больному один или два дня отдыха и производят укусы в обратном порядке, то есть начинают с пяти пчел и убавляют каждый день по одной.

Çalışma 265. Diloqdakı əvəzlikləri tapın, onların mənə növlərini izah edin, şəkilçili əvəzlikləri tərkib hissələrinə ayırib təhlil edin.

Gülüş - Sevil, sən nə qədər yaziqsan. Sənin başında qorxunc bir oyun oynayır, sən isə günlərcə ac oturub, Balaşın yolunu gözlöyirsən.

Sevil - Nə edim, Gülüşcan, o işləyir ac qalır, mənim də boğazımdan çörək getmir.

Gülüş - Sən bu arvadı tanıırsanmı?

Sevil - Haradan? Hələ şəklini görmüşəm.

Gülüş - Gedək, Sevil, mən sənin şəklini çəkdirim.

Sevil - Yox, a qız. Heç Balaş razı olar? Ondan soruştamış hara gedə bilərəm? Kaş, Gülüş, mən də sənin kimi olaydım, oxuyardım, Balaşa kömək edərdim.

Güluş - Sən yaziqsan, Sevil, yaziq!

Sevil - Gülüşcan, nə üçün axır vaxtlar sən tez-tez mənə yaziq deyirsən?

(C. Cabbarlı)

Devri -
 müvyyən
 avelzliklər
 kimsə
 bili
 flankses
 həmi

Lügət

Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,
 Vətən, sandan döymamışam.
 Hələ nöqtə döymamışam,
 Nəqə şərə dəstənə man
 Oxu bunu gəzəlmədən.
 Qoşa gəzir sevincə dem,

VƏTƏN SANDAN DÖYMAKİŞAM

Aran - HNMƏHİOCB
 Baxıs - BRTTAA
 Döymur - HACBİNTİCB
 Gur - GYPHİBİN, CİMBİPHİB
 Qəm - TPYCTB

Süal	avazlıklär	Saxs	avazlıklär	İşare	avazlıklär	Tayimi	avazlıklär	Süal	hacan
									negañci
									nege
									nece
									hansi
									harası
									harası
									ne
									km

man	o	biz	biž	o	belə	elə	elə	eyni	ba'zi
sean	ə	hemin	hemin	ə	bu	ə	ə	eyni	əyni
		haman	haman						əyni
		ə	ə						

İçerisindeki
karakterler

İçerisindeki
karakterler

İçerisindeki
karakterler

İçerisindeki
karakterler

İçerisindeki
karakterler

İçerisindeki
karakterler

İçerisindeki
karakterler

Axar - течение

Şah nəğmə - выдающаяся песня

Saymaq - считать

Çalışma 266. Şeri oxuyun. İsimləri təbib hal şəkilçilərini ayırmalı köçürün.

Çalışma 267. Mənsubiyyət şəkilçili isimləri seçib başqa şəxslərdə dəyişin.

Çalışma 268. Şerdəki əvəzlikləri seçib yazın.

Atalar sözləri

Öz gücünə güvənən güvənəni hədələməz.

Ağlin qiyməti yoxdur, tərbiyənin həddi.

Tək odun ocaqda da yanmaz, qoşa odun çöldə sönməz.

Çalışma 268. Oxuyun, hərəkət bildirən sözləri göstərin.

İŞİQLANAN BAKTERİYALAR

Dənizdə yaşayan bəzi bakteriyalar çirkli suda işiq saçır. Maraqlıdır ki, suda zəherli maddələr nə qədər çoxdursa, bakteriyalar bir o qədər sürətlə işiqlanmağa başlayır. Fransa alimlərinin yaratdıqları, "mikrotoks" adlanan yeni cihaz bakteriya prinsipi ilə işləyir.

Cihaz bakteriyaların işığını tutur, rəqəmli şkalə isə suyun nə qədər çirkəndiyini qeyd edir.

Çalışma 270. Yuxarıdakı mətni ruscaya tərcümə edin.

Çalışma 271. Cümłeləri tamamlayın. Dəftərinizə köçürün.

Xoruz banlayır, it isə ...

Toyuq qaqqıldıyır, inek isə ...

Qarğı qırıldayıır, gøyərçin isə ...

Siçan civildəyir, cüçə isə ...

Donuz xortuldayır, pişik isə ...

Dəvə nərildəyir, çäqqal isə ...

Biçaqla kəsirlər, iynə ilə ...

Çalışmadakı felləri nümunədə göstərildiyi kimi cödvəldə yazın.

Fellər	Sualları
banlayır	nə edir?
qaqqıldayır	nə edir?
xortuldayır	nə edir?

Çalışma 272. Buraxılmış felləri artırmaqla köçürün.

1. 1866-cı ilin aprel ayında Afina şəhərində olimpiya oyunları ...
2. 1980-ci ildə Moskvada olimpiya oyunları ... 3. Babek görkəmli sərkərdə idi. O, 816-838-ci illerdə Azərbaycanı ərob işgalçılardan ... 4. Qızılqus özünə yuva tikmir, qaya çıxıntılarında, başqa quşların köhnə yuvalarında 3-4 yumurta ... 5. Qısametrajlı film o filme ... ki, lentin ümumi uzunluğu 1200-1500 m, özü isə 4-5 hissədən

Çalışma 273. Seçdiyiniz felləri rusçaya tərcümə edin. Onları başqa cümlələrdə işlədin.

Ümumi qrammatik mənasına görə hərəkət bildirən sözlər fel adlanır. Fellər müxtəlif forma və zamanlarda işlədirən nə etmək? nə etdi? nə edir? nə edəcək? Suallarına cavab olur.

Çalışma 275. Sözün mə'nalarını yadda saxlayın və cümlələri rus dilinə tərcümə edin.

слушат	qulaq asmaq eşitmək dinləmək sözə baxmaq
--------	---

1. Müəlim dərsi dənişanda mən ona qulaq asıram.
2. Biz verilişi axıra kimi dinlədik.
3. Hər gün radiodan yeni xəbərlər eşidirik.
4. Mən anamın sözünə baxıram.

Çalışma 276. Azərbaycan dilinə tərcümə edin.

В Азербайджане есть удивительное дерево. Оно растет на юге Талышских гор и называется демирагач-железное дерево. Это дерево очень тяжелое. Кора дерева тонкая и от тре-

ния легко разрушается. При трении ветки быстро стираются. Поэтому дерево можно придать любую форму.

Из железного дерева делают разные приборы и музикальные инструменты.

LÜĞƏT

Кора - **qabıq**

Тонкая - **incə, nazik**

Трение - **sürtünmə**

Разрушаться - **dağılmaq**

Любой - **hər cür**

Прибор - **cihaz**

Çalışma 277. Sözləri düzgün tələffüz etməklə oxuyun.

Müalicə, içməli, geri qalmaq, çay qaynatmaq, təmiz hava, dəniz səviyyəsi, suyun istiliyi, müxtəlif, qiymətli su, suyun temperaturası.

Çalışma 278. Oxuyun, felləri seçib yazın.

Körpəliyin bir gün əvvəl ilində,

Ağlayardım həzin-həzin beşikdə.

Anam mənə Azərbaycan dilində

Laylay deyib oturardı keşikdə.

Hər milletin möhtərəmdir öz dili,

Buna görə dil bağlıdır həyatı.

Çünki dildir həll eyləyən hər müşkülü,

Dil yol açar səadətə nicata.

Bir millətin yurdun xarab eyləsən

Yenə özün yiğışdırar o millət.

Dilin alsan, bağın kabab eyləsən,

O milləti mehv eyləyər fəlakət.

Fellər təsdiq və inkar olur. İnkar fellər təsdiq fellərə -ma, -mə şəkilçilərini artırmaqla düzəlir.

Çalışma 279. Şerdəki fellərə inkarlıq şəkilçilərini artırıb yazın.

Çalışma 280. Aşağıdaki sözlərdə vurğunu əvvəl birinci hecaya, sonra ikinci hecaya salmaqla oxuyun.

Alma, çəkmə, süzmə, dolma, biçmə, döymə, tikmə, vurma, büzmə.
Nümunə: Tikmə-tikmə.

-ma, (-mə) şəkilçiləri ilə düzəldilmiş isimlərlə felin inkar formasında olan sözləri qarışdırılmamalı. -ma, (-mə) şəkilçisi birincidə söz düzəldici, ikincidə söz dəyişdiricidir.


Çalışma 281. Yazılışca düzgün olan variantı köçürün.

A $\frac{v}{f}$ tomat, bu $\frac{d}{t}$ ka, da?rə, dos?luq, yum?shaq, səh $\frac{v}{f}$, pəhl $\frac{\theta}{i}$ van,
bit $\frac{k}{g}$ i, as $\frac{q}{g}$ i, siyah $\frac{1}{i}$, poçtal $\frac{y}{i}$ on, məh $\frac{v}{f}$ etmek, yüngülvar $\frac{1}{i}$.

Çalışma 282. Oxuyun, tərcümə edin.

Şəhidlər xiyabam, izdihamlı küçə, matəm mitinqi, namərd düşmən, mehriban ailə, qardaşlıq köməyi, qəmli ana, qəfil gülə, qanlı yanvar, güc birlikdədir, baş sağlığı.

Cədvəl 29



Çalışma 283. Oxuyun. İsmen təsirlik halında olan sözləri seçib aid olduğu fellə birlikdə yazın.

1. O, məktubu yola saldı.
2. Uşaqlar qonağı hörmətlə qarşıladılar.
3. Sona gülərə suladı.
4. Eldar kitab oxuyur.
5. Azər sinmiş stolu təmir etdi.
6. Zivər döşəməni yudu.
7. İnşaatçılar təzə binanı təhvil verdilər.
8. Kolxozçular tarlanı şumladılar.

Təsirli fellərlə əlaqəyə girən sözlər ismin təsirlik halında olur. Nəyi? Kimi? Haramı? suallarına cavab olur.

Çalışma 284. Sabah görəcəyiniz işlərə aid plan tərtib edin. Planda işlədiyiniz fellərin təsirli və tə'sirsiz olduğunu izah edin.

Cədvəl 30

Fel düzoldon şəkilçilər	
addan	feldən
-la -lə; arzu-la, yağ-la, iş-lə, tomiz-lə	-il ⁴ ; yaz-il, ək-il, çək-il
-lan -lən; dil-lən, maraq- lan, ruh-lan, arxa-lan	-in ⁴ ; gey-in, goz-in
-laş -ləş; zəngin-ləş, bədbinləş	-n dara-n
-al -əl; çox-al, uc-al, düz-əl	-ış ⁴ ; vur-uş, gör-üş
-ar -ər; boz-ar, göy-ər	-ş mele-ş
	-dır ⁴ ; yaz-dır
	-t oxu-t

Çalışma 285. Oxuyun. Qara hərfərlə verilmiş sözləri kök və şəkil-ciye ayırin.

1. Gəmi sahile **yaxınlaşdı**.
2. Kimsə **dilləndi**.
3. Əmr verildi, gülələr **açıldı**, tə'tilçilər yerə sərildilər.
4. Matəm mərasimi günorta **başlandı**.
5. Hamı yəqin etdi ki, güc birlikdədir.
6. Bir neçə gündən sonra xəstənin vəziyyəti **yaxşılaşdı**.
7. Yayda **ışlə**, qışda **dişlə**.

8. İzdiham **sakitləşdi**.
9. Adamların sayı get-gedə **çoxalınışdı**.
10. Silahlı əsgərlər onları silahla **qarşılıdlar**.
11. Dostlar yenə görüşdülər.
12. **Kino haşlandı**.

Çalışma 286. Oxuyun. Azərbaycan dilinə tərcümə edin.

Торжество, торжественный вечер, торжественная встреча, дружба народов. Мы гордимся. Родина моя гордость. Труженики моей страны.

Çalışma 287. Verilmiş sözləri düzgün oxuyun. Cümnlərdə işlədin.

Kənd, qələbə, qədim, qəzet, qiymət, qəhrəman, qəbul etmək.

Çalışma 288. Verilmiş sözləri tərcümə edin.

Bibinin eynəyi, kitabın vərəqi, Qorkının kitabı, vərəqin üstündə, bizim şərəfimiz, günəşin şüası.

Dincini almaq, yola düşmək, ciblərini axtarmaq, əl uzatmaq, üzü gülmək, təşəkkür etmək.

Çalışma 289. Özünü yoxlayın, düzgün variantı köçürün.

8 $\frac{M}{m}$ art, Səkkiz $\frac{M}{m}$ art, 12 $\frac{-\text{inci}}{-\text{ci}}$ qapı, XII $\frac{\text{ci}}{?}$, iy?rm? altı, əl?
altı, 28 $\frac{M}{m}$ ay, İyirmi səkkiz $\frac{M}{m}$ ay, 40 $\frac{-\text{inci}}{-\text{ci}}$ sıra, 7 $\frac{-\text{nci}}{-\text{ci}}$ otaq,
6 $\frac{-\text{nci}}{-\text{ci}}$ mərtəbə.

Çalışma 290. Aşağıdakı felləri fel olmayan nitq hissələrinə artırıb mürekkeb fellər düzəldin.

Olmaq, etmək, duşmək, tutmaq, gəlmək, getmək, çəkmək, vermək, açmaq, calmaq; salmaq.

Çalışma 291. Cümnlərdə işlədin.

Şad olmaq, icra etmək, ayıq düşmək, tədbir görmək, razı qalmaq, el-qol atmaq, təngə getirmək, naxış vurmaq, yuxuya getmək, cavab vermək, yoxa çıxməq.

Çalışma 292. Verilmiş terminləri cümle içərisində işlədiniz:

İfrat istehsal, iş qüvvəsi, işsiz alma, iflas, işsizlik.

QOBUSTAN QAYALARINDA NADİR ELEMENTLƏR

Bakı şəhərindən 60 km cənubda, Xəzər dənizinin sahilində məşhur Qobustan qayaları ucalır. Təxminən 3 milyon il bundan qabaq əmələ gəlmış əhəngdaşlı bu qayaların tərkibi əsas etibarilə kalsiumlu karbonatdan ibarətdir. Onların üzərində eramızdan əvvəl VIII minilliyinə aid olan çoxlu qayaüstü rəsmlər vardır. Diqqəti da-ha çox cəlb edən odur ki, buradakı bəzi daşlara metallə və yaxud daşla vurduqda onlardan musiqi alətlərindən çıxan səslər gəlir. Görəsen bu daşlardan çıxan səsin sırrı nədədir? Bəlkə həmin səsləri onların tərkibində olan və təbiətdə az tapılan metallar və nadir kimyəvi elementlər yaradır? Bu suallara cavabı akademik İ.M.Qubkin adına Geologiya İnstitutunun endogen filiz əmələgəlmə laboratoriyasının rəhbəri, geologiya-mineraloziya elmləri doktoru Həmid Mustafayevin Qobustandakı əhəngdaşlarının kimyəvi tərkibi, bunlarda olan nadir kimyəvi elementlərin paylanması üzrə elmi-tədqiqat işlərinin nəticələri verdi. Məlum oldu ki, həmin əhəngdaşların içərisində selestin, anatin, dəmir oksidi, flyuorit, ilmenit, hipersten, leykoksən, olivin, epidot, qranat, pirit, zirkon və b. mineralları vardır.

Qobustan qoruq ərazisindən götürülmüş daş nümunələrdə fтор, бор, кургушун, мис, синк, молибден, галат, бериллий, литий, рубидий, сезиум və digər elementlər də tapılmışdır.

**İbrahim Babayev
geologiya-minerologiya elmləri namizədi**

Çalışma 293. Verilmiş mətnə lügət tərtib edin. Sütunlarla yazın.

Nümunə: Qobustan qayaları - скалы Гобустана
Əhəngdaşlı - известковый камень

Çalışma 294. Mətdəki kimyəvi maddələrin adları olan sözləri seçin. Həmin sözlərlə cümlələr qurub yazın.

Çalışma 295. Aşağıdakı sözlərə et, ol köməkçi fellərini artır.
Cümlələrdə işlət.

Mərd, bəhanə, qoçaq, xahiş, xeyirxah, idarə, oyunçu.

Çalışma 296. Aşağıdakı mürəkkəb felləri cümlələrdə işlədin.

Çalıb-çapmaq, bəzənib-düzənmək, çalıb-oynamamaq, oxuyub-yazmaq, deyib-gülmək, çalıb-çağırmamaq, ağlayıb-gülmək.

Çalışma 297. Aşağıdakı fellərə bil tərkibi felini artırıb birləşmə düzəldin.

Al, get, qaç, oxu, yaz, gül, danış, fikirləş, dillən, çoxal, göyər.

Mürəkkəb fellər əsasən ayrı yazılırlar: xahiş etmək, mərd olmaq, başa düşmək, yola salmaq, xeyirxah olmaq.

-ib şəkilcisinə qəbul edib birinci tərəf kimi çıxış edən fellər digər fellərlə mürəkkəb fel yaradır və defislə yazılırlar:

Deyib-gülmək, çalıb-oxumaq, soyunub-geyinmək, dinib-danışmaq, bəzənib-düzənmək, çalıb-çapmaq.

Çalışma 298. Aşağıdakı fellərə -maq,-mək şəkilçilərini artırıb hallandırın.

Oxu, işlə, öyrən, qulaq as, sev, bax, rəqs et.

Çalışma 299. Oxuyun tərcümə edin.

Азербайджанский Государственный Университет первая высшая школа в Азербайджане. Он стал важным фактором развития науки в Азербайджане, способствовал глубокому изучению и осмысливанию замечательных культурных традиций, исторического прошлого, богатого научного и литературного наследия азербайджанского народа, сыграл большую роль в развитии культуры.

За подготовку высококвалифицированных специалистов, за успехи в развитии науки и техники Азербайджанский

Государственный Университет удостоен высокой правительской награды-Ордена Трудового Красного Знамени.

Çalışma 300. Şeri ifadəli oxuyun.

AZƏRBAYCAN TORPAĞI

Harda ümman görürəm
Sən yadıma düşürsən,
Mənim mavi Xəzərim!

Harda liman görürəm
Sən yadıma düşürsən,
Mənim doğma şəhərim!

Harda sahil görürəm
Qumlu-qayalı sahil,
-Buzovnadır,-deyirəm,
Bura başqa yer deyil!

Bir qəşəng göl görürəm,
Sanmiram ögey gölü,
Çünki xatırladır o,
Mənə bizim Goy-Gölü!

Qarşıma dağ çıxarsa,
Başı qarlı, dumanlı,
Otəkləri yamyasıl,
Döşü qalın ormanlı,

Şah dağı tək, Kəpəz tək
Öziz bilirəm onu,
Mən Talış dağlarıyla,
Əkiz bilirəm onu.

Çalışma 301. Şerdəki fe'lləri seçin. Onları kək və şəkilçiyə ayırm. Nümunə: gör-ür-əm.

Çalışma 302. Şerdəki fellərin kökünə məsdər şəkilçiləri artırın.
Nümunə: gör-mək.

Çalışma 303. Yuxarıdakı çalışmada tərtib etdiyiniz məsdərləri mənşəbiyyətə görə dəyişin.

Nümunə:

görməyim	görməyimiz
görməyin	görməyiniz
görməyi	görməkləri

Çalışma 304. Düz olanını yazın.

Görmə $\frac{g}{y}$ im, durma $\frac{g}{q}$ im, alma $\frac{x}{q}$ dan, getmə $\frac{k}{y}$ in, dönmə $\frac{y}{g}$ in,
oturma $\frac{g}{q}$ in.

Çalışma 305. Atalar sözlərini oxuyun, rus dilində olan mənalarına diqqət edin.

Yaxşılıq yerde qalmaz. За добро добром и платят.

Yaxşılıq elə, minnət qoyma. Сделай добро, не попрекай.

Çalışma 306. Barat, bahalıq, əmanət, əmək-haqqı sözlərini rus dilinə tərcümə edib həm rus, həm də azərbaycanca cümlələrdə işlədin.

Çalışma 307. Təbliğ etmək, tərcümə etmək, çalışmaq fellərini cümlələrdə işlədin.

Çalışma 308. Tərcümə edin.

- Mən hakiməm.
- Sən günahkarsan.
- O ogrudur.
- Vəli qaynaqcıdır.
- Cinayətkar həbs edildi.
- Vicdanı pula satmaq olmaz.
- Dosta xəyanət edən adam vicdansızdır.
- Bu hadisələrə biganə qalmaq olmaz.
- Hakimlər qanun keşikçiləridir.

Çalışma 309. Oxuyun, eyniköklü sözlərin necə əmələ gəldiyini və mənalarını izah edin.

İnqilab, inqilab-ı, inqilab-ı;
Təyyarə, təyyarə-çı;
Burax(maq), burax-ıl(maq), buraxıl-ış;
Diqqət, diqqət-li, diqqət-lə;
Düzən, düzən-lik;
Gözəl, gözəl-lik, gözəl-ləş(mək).

Çalışma 310. Oxuyun, əvvəl sadə, sonra düzəltmə, daha sonra isə mürəkkəb felləri köçürün.

Təblig etmək, seçilmək, anadan olmaq, sagalmaq, bağırmaq, girmək, qorxmaq, hasil etmək, arzulamaq, köçürmək, çap etmək.

Çalışma 311. Oxuyun, cümlələr qurun.

Nəriman Nərimanov, geniş, fəaliyyət, olmaq, kütləvi, ilk, o, qiraətxana, açmaq, əsər, bədii, müəllif, Nərimanov, ədəbi, əsər, məşhur, onun.

Çalışma 312. Buraxılmış hərfəri artırmaqla köçürün.

Gü.lü yağışdan sonra bulu.lar dağılmışdır. Günəşin ş.aşarı hər tərəfə səpələnmişdi. Z.iif külək yaşıl otları, əvan çiçəklərin ətrini ətrafa yayırdı.

Çalışma 313. Mətni oxuyun.

MÜƏLLİFSİZ İMTAHAN

Üzeyir Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında rektor olanda rəssam Mikayıl Abdullayev teatr muzeyi üçün bəstəkarın şəklini çəkmək tapşırığını alır. Birini çekir, bəstəkarın xoşu gəlir, şəkli ona bağışlayır. İkincisini çəkməyə başlayır. O, Üzeyiri iş kabinetində, yazı stolu arxasında çəkməli olur. Rəssamin işi bir neçə gün davam edir. Bəstəkar xəstələnir, işə çıxmır, lakin rəssam portreti çəkib qurtarır və onu kabinetdə yazı stolunun arxasında kürsünün üstünə qoyur. Ertəsi gün Üzeyir evdən konservatoriyyaya zəng vurub nə işe soruşur. Kabinetin açarını xidmətçi qadına verirlər ki, nəyi işe gedib getirsin. O, qapını açıb içəri girmək istəyir, lakin tez geri dönür. Xəber verir ki, Üzeyir müəllim özü kabinetdədir. Təəccübənlər. Kimsə tez gedib kabinetin açar yerindən baxıb görür ki, Üzeyir doğrudan da, öz yerindədir. Bu dəfə tədris hissə müdürü özü gedib kabinetin açanda əvvəl çəşir, sonra portreti görüb gülməyə başlayır.

Bəstəkar özü işə əhvalatı eşidəndə rəssami çağırıb deyir:

Oğlum, ikinci portret özü müəllifsiz imtahandan çıxdı. Çok sağ ol!

Kamran Məmmədovdan

LÜGƏT

Müəllifsiz - без автрапа

İmtahan - экзамен

Azərbaycan Dövlət Konservatoriyası

- Азербайджанская Государственная Консерватория

Rəssam - художник

Çəşmaq - путаться

Kürsu - трибуна

Dogrudan - в самом деле

Tədris hissəsi - учебная часть

Bəstəkar - композитор

Çalışma 314. Oxuyun, tərcümə edin.

Müəllifsiz, imtahan, rəssam, bəstəkar, xəstələnmək, hörmətli, ^{eşq}
olsun, həsrət çəkmək, bəxş etmək, hələlik, inqilabçı, tapşırıq, varlı,
səhər, təəccüblənmək.

Çalışma 315. Oxuyun, eyniköklü sözlərin mə'nalarını izah edin.

Xəstə-xəstə-lik, xəstə-lən(mək);
Rəssam-rəssam-liq;
Xidmət-xidmət-çi;
Azad-azad-liq;
Ətir-ətir-li.

Çalışma 316. Oxuyun, tərcümə edin.

teatr müzeyi	bəstəkarın şəkli
iş kabineti	kürsünün üstü
kabinet müdürü	kabinetin açarı
əmək qəhrəmanı	xalqların dostluğu

Çalışma 317. Oxuyun, məzmununu danışın.

Üzeyir Hacıbəyov Azərbaycan professional musiqisinin banisidir.

Ü. Hacıbəyov dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biridir. Onun "Arşın mal alan" operası bir sira xarici ölkələrdə tamaşaşa qoyulmuşdur. "Leyli və Məcnun" (1908), "Koroglu" (1937) operaları məşhurdur. O, Azərbaycanın həm də görkəmli dramaturq, publisisti və alimi olmuşdur.

Çalışma 318. Aşağıdaki mətni oxuyun. Məzmununu öyrənin. Fələri seçib yazın.

XEYİRLİ ÇAY

Ona dəli Kür adı verilmişdir. Yaz aylarında dağların qarı oriyəndə, payızda güclü yağışlar yağanda o coşub daşar, sahilinə çəkilmiş bəndləri yıxardı. Güclü su əkin yerlərini, otlqları, bağları basar, kəndləri dağıdar, mal-qaranı aparardı. Daşmış su Kür sahilindəki düzənliliklərdə bataqlıqlar əmələ getirərdi. Bu bataqlıqlar xəstəliklərin yayılmasına səbəb olurdu. Yüz illər belə olmuşdu və belə də davam edirdi.

İnsanlar Kür çayının vurdugu ziyani aradan qaldırmaq üçün çarələr axtarırdılar. Kiçik Mingəçevir kəndinin yaxınlığında, çayın dağlar arasından çıxdığı yerdə böyük bir bənd quruldu. Orada nəhəng bir su-elektrik stansiyası tikildi. Bu bəndin qurulması Kür çayının aşib-dاشmasının qabağını birdəfəlik aldı.

Mingəçevir Su-elektrik Stansiyası Bakı, Gəncə, Şəki şəhərlərindəki, qonşu respublikalardakı fabrik və zavodlara elektrik gücü verdi. Respublikamızın onlarca şəhər və yüzlərcə kəndinə işiq çəkildi. Stansiyanın yanında gözəl bir şəhər salındı. Orada böyük fabrik və zavodlar tikildi. Yeni Mingəçevir şəhəri respublikamızın böyük sonaye şəhərlərindən biri oldu.

Kür çayının qabağına çəkilən bənd orada çox böyük bir göl əmələ götürdü. Onu Mingəçevir dənizi adlandırdılar. Oradakı suyu əkin yerlərinə aparmaq üçün Qarabağ və Şirvan kanalları çəkildi.

Adamlar Kür çayından Bakı şəhərinə su kəməri də çəkdilər. Bu su kəməri respublikamızın paytaxtında yaşayan adamları su ilə təmin edir, fabrik, mədən və zavodlara, park və bağlara su verir.

İndi ona Dəli Kür demək olmaz. O, çox xeyirli bir çay olmuşdur.

LÜĞƏT

Dəli Kür - Куря неукротимая
Dağların qarı - горные снега
Güclü su axımı - сильный поток воды
Bataqlıq - болота
Vurduğu ziyan - принесенный ущерб

Бöyük bir bönd - большая плотина
Böndin qurulması - строительство плотины
Ökin yerləri - пахотные земли

Çalışma 319. Lügətdə verilmiş sözləri cümlələrdə işlədin.

Çalışma 320. Mətnindəki felləri seçin. Onları müxtəlif zamanlarda işlədəm.

Vermiş, verdi, verir, verəcək, verər;
Coşub-daşar, coşub-daşdı, coşub-daşmış;
Coşub-daşacaq, coşub-daşır.

Çalışma 321. Oxuyun, tərcümə edin.

На площади народ. Вот проходит Азербайджанская Армия. Бойцы и командиры идут как один человек, мчатся танки. В небе гудят самолёты.

Потом начинается демонстрация. Народ поет песни о нашей Родине. Мы проходим мимо трибуны. С трибуны кричат."Да здравствует суверенная Азербайджанская Республика", "Да здравствует Азербайджанская Армия".


LÜĞƏT

Бойцы-döyüşçülər
Мчатся танки-tanklar sür'ətlə gedir
Гудят-uğuldayıq

100 | 1

Felin zamanları				
Keçmiş zaman		İndiki zaman	Gələcək zaman	
Şubidi keçmiş	Nəqli keçmiş		Qəti gələcək	Qeyri-qəti gələcək
oxudu	oxumuş	oxuyur	oxuyacaq	oxuyar
yazdı	yazmış	yazır	yazacaq	yazar
gəldi	gəlmış	gəlir	gələcək	gələr
sürdü	sürmüş	sürür	sürəcək	sürər
başa düşdü	başa düşmüs	başa düşür	başa düşəcək	başa düşər
oynayıb-güldü	oynayıb-gülmüş	oynayıb-gülür	oynayıb-güləcək	oynayıb-gülər
yaza bildi	yaza bilmış	yaza bitir	yaza biləcək	yaza bilər
ala bildi	ala bilmış	ala bilir	ala biləcək	ala bilər
-di,-di, -du,-dū	-miş,-miş,- muş,-muş	-ır,-ır, -ur,-ür, -yır,-yır,- yur,-yur	-acaq,- əcək,- yacaq,- yecək	-ar,-ər,- yar,-yər

Çalışma 322. Modeller üzrə oxuyun və tərcümə edin.



Çalışma 323. Düzgün oxuyun.

İzdiham, izdihamlı, bilik, bilikli, qəmli, ana, şəhid atası, çadırda yaşamaq, müqayisə etmək, əvvəlkı illər, dözümlü idmançı, yaşamaq həvəsi, mürəkkəb cihaz, səmimi qız, mehriban oğlan, sevimli dost, əziz Vətən, qüdrətli Vətən, doğma Vətən.

Çalışma 324. Buraxılmış sözləri artırmaqla cümlələri köçürün.

1. Faytonçu ... zarafatçı bir kişi idi. 2. Nə üçün o, yaz ... qış
olsun? 3. Şükr olsun ki, ... qayıdırınız. 4. Əbdürrohim bəy ...
ciddi bir tərzdə ...

Sözlər: vətən, əkinçi, gödəkboy, demək, dilənci.

Çalışma 325. Aşağıdakı sözləri düzgün tələffüzlə oxuyun.

Naməlum, şer, elan, məlumat, tərifləmək, istedadlı, ənənə, sürət,
Kənan, Sənan.

Həmin sözləri cümlələrdə işlədin.

Çalışma 326. Qətran, dayaq, dalğaölçən, dəzgah, dolum sözlə-
rini cümlələrdə işlədin. Onların ifadə etdiyi məna-
ları rus dilində şərh edin.

Çalışma 327. Oxuyun. Felləri seçib müxtəlif zamanlarda
islədin.

Kaş bütün ürəklər nurla dolaydı,
Kədər görməyəydik bir də həyətdə.
Beş yaşıl qitəmiz qardaş olaydı,
Bu geniş, ləkəsiz göylərin altda.

Zeynal Vəfa

BİLİRSİNİZMİ?

Avropa alımlarından neçə yüz il əvvəl Ayın şəkilləri haqda bu gün də elm üçün əhəmiyyətli olan kitab müsəlman ələmində yazılmışdır. İslam dünyasının alımları böyük ixtiralar etmişlər.

Biruni dünyannın ən meşhur astronom alımı olmuş və Nəsimi Tusi ilə birlikdə trigonometriyani yaratmışlar. O, ilk dəfə yer kürəsinin firlandığını kəşf etmişdir.

Cabir bin Hayyan atom bombası fikrinin və kimya elminin atası sayılır.

Cəzəri səkkiz əsr önce müasir avtomatlaşdırma sisteminin əsasını qoymuşdur. Bu gün o, tez-tez qarşılaştığımız bilgisayarların, yəni kompyuterlərin atası sayılır.

Dəməri avropalılardan 400 il əvvəl zoologiya ensiklopediyasını tərtib etmişdir.

Əbu Kamil Şuca Avropaya riyaziyyatı öyrətmüşdür.

Fərabi dünyada ilk dəfə səsin fiziki izahını vermişdir.

Fateh Sultan Mehmet döyüş silahları içində böyük inqilab olan havan topunu (təkərli top) kəşf etmişdir.

Loqari Həsən Çələbi raketin atası sayılır.

Bütün bu kəşflər bizim dünənəcən orta əsrlər islam fanatizmi adlandırdığımız dövrə baş vermişdir.

Bəzi adamlar belə hesab edirlər ki, islam dini ancaq ibadətə xidmət edir və elmə qarşı çıxır.

Əlbəttə, bu yanlış fikirdir. İndinin özündə ən dəqiq elmlər sahəsində böyük kəşflərinə görə neçə-neçə müsəlman alımları Nobel mükafatına layiq görülmüşdür.

LÜĞƏT

Elm üçün əhəmiyyətli - ценное для науки

Öncə - ранее

Ixtira - изобретение

Tərtib etmişdir - составил

Dünənəcən - до вчерашнего дня

Ibadət - молитва, богослужение

Kəşf - открытие

Dəqiq elmlər - точные науки

Çalışma 328. Mətni oxuyun. Sual verib cavablarını yazın. Mətndən felleri seçib yazın.

Çalışma 329. Seçdiyiniz fellerin şəxslərini göstərin və onları rus dilində ifadə edin.

Çalışma 330. Aşağıdakı ixtisas terminlərini həm azərbaycan, həm də rus dilində cümlələrdə işlədin:

Dünya bazarı, elektrikləşdirmə, əqrəb, əyrici, əməliyyat müvəkkili.

Çalışma 331. Aşağıdakı felleri zaman və şəxsə görə dəyişin.

Oxu, gəl, işlə

Nümunə

dinlədim	dinlədik
dinlədin	dinlədiniz
dinlədi	dinlədilər
dinləmişəm	dinləmişik
dinləmişən	dinləmişsiniz
dinləmişdir	dinləmişlər
dinləyirəm	dinləyirik
dinləyirsən	dinləyirsiniz
dinləyir	dinləyirlər
dinləyəcəyəm	dinləyəcəyik
dinləyəcəksən	dinləyəcəksiniz
dinləyəcəkdir	dinləyəcəklər
dinləyərəm	dinləyərik
dinləyərsən	dinləyərsiniz
dinləyər	dinləyərlər

Çalışma 332. Sözlərin antonimlərini qarşısında yazın.

Möhkəm -

Yaxın -

Ağılsız -

Getmək -

Çıxmaq -

Susmaq -

Çalışma 333. Oxuyun. Ruscaya tərcümə edin.

Dəyirmən, sel, möhkəm, kəndir, bina, pəncərə, üzgүçү, oğlan, qız, məktəbli, uşaq, gurultu, səs, baş vurmaq, gəməyə çağırmaq, xilas etmək, emr etmək, dəyirmana yaxınlaşmaq, sahilə çıxməq, yanında durmaq.

Yadda saxla: Tanışla rastlaşdıqda əvvəl salam verməyə çalış. Bu qarşındakına hörmətdir və sənə rəğbət gətirər.

Cədvəl 32

Fellərdəki şəxs şəkilçiləri

Şəxslər	Şəxs şəkilçiləri	Misallar		
	Tək (единствен- ный)	Cəm (множес- твенный)	Təkdə	Cəmdə
I şəxs	-am,-əm,-m -im,-im -um,-üm	-q,-k, -ıq,-ık,-uq -ük	aldım almışam gəlmisəm alacağam alıram	aldıq almışıq gəlmışık oxumuşuq sürmüşük gəldik
II şəxs	-n -san,-sən	-nız,-niz,- nuz,-nüz -sınız,- -siniz, -sunuz, -sünüz	aldın gəldin almışsan gəlmışsən	aldınız gəldiniz oxudunuz sürdünüz almışsınız gəlmışsınız oxumuşunuz sürmüşsünüz
III şəxs	-dır,-dir,- dur,-dür	-lar,-lər	aldi almışdır gəlmışdır oxumuşdur sürmüşdür	aldılar

Çalışma 334. Oxyun. Tərcümə edin.

Мы живём в деревне. Наша деревня древняя. Она находится у реки Амужан-чай. Чуть севернее нашей деревни хребет Боздаг. Эта местность ранее называлась Араш.

ƏHMƏD VƏ ƏŞRƏF

- Mənim ovçuluğuma inanmırsan?
- Yox.
- Onda gəl mərc gələk. Görək kim yaxşı gullə atır?
- Axi bu çomənlik sizindir, mənim ixtiyarım yoxdur.
- Heç nə olmaz, mən icazə verirəm.
- Yaxşı, olsun.
- Daha bəsdirmi, xallı oğlan? İndi inandım ki, doğrudan da ovçusan.
- Sən də pis atmırsan, ay rus?
- Utanma, hamı mənə rus Əhməd deyir, sən də de.
- Sənə niyə belə ad qoyublar?
- Nə bilim.
- Şapka qoymadığuna görə?
- Yə qin.
- Axi sən niyə papaq geymirsən?
- Öyrənmişəm.
- Harada?
- Peterburqda.
- Peterburq haradır?
- Uzaq bir şəhərdir.
- Sən oraya nəyə getmişdin?
- Oxumağa.
- Bəs niyə qayıtdın?
- Eh, neynəyirsən onları. Bu uzun əhvalatdır. Bir gün yanına gələrsən, hamısını danışaram. Oxumaq bilirsənmi?
- Yox.
- Bəs öyrənmək necə, isteyirsənmi?
- Çətindir?
- Sənin kimi oğlanın əlində nədir ki! Bir aya öyrənərsən. İstəsən lap rusca danışmağı da öyrədərəm. Razısanmı?
- Nə bilim?
- Əşrəf, bunları da apar.
- Niyə ki? Axi o quşları mən vurmamışam.
- Nə olar sən vurmayanda, bağışlayıram.
- Ovçu ovçunun şikarını əlindən almaz.
- Sən almırsan, mən özüm bağışlayıram.

İsmayıllı Şıxlıdan

LÜĞƏT

Ovçu - охотник

İxtiyarım yoxdur - не имею права

İcazə verirəm - разрешаю

Xallı oğlan - мальчик с родинкой

Əhvalat - событие

Çalışma 335. Dialoqu ikilikdə oxuyun, məzmununu ayrı-ayrılıqda danışın.

Çalışma 336. Mətnindəki felləri seçib yazın, onları zamana görə qruplaşdırın.

Çalışma 337. Mətnindəki fellərin zamanlarını dəyişin.

Çalışma 338. Избыточная прибыль, резьба, касса взаимопомощи, средство sözlərini azərbaycancaya çevirib cümlələrdə termin kimi işlədin.

Çalışma 339. Xəbər formasında olan felləri seçib yazın, zamanını və şəxsini göstərin.

1. Mən birinci kursda oxuyuram.
2. Sən ikinci kursda oxuyacaqdın.
3. O, sonuncu kursda dövlət imtahanı verəcək.
4. Biz kəndə çatdıq.
5. Siz yaxşı oxuyursunuz.
6. Onlar Dağıstu parka gedəcəklər.

Nümunə: oxuyuram (indiki zaman, I ş. tək)

Çalışma 340. Aşağıdakı felləri xəbər formasında işlədin.

Öxumaq, yazmaq, işləmək, fikirləşmək, sevmək.

Zamanlar		Zaman şəkilçiləri	Şəxs şəkilçiləri	
Tək	Cəm			
Keçmiş zaman	Şuhidi	-dı,-di, -du,-dü	-m -n -	-q,-k -niz ⁴ -lar ²
	Nəqli	-miş, -miş,-muş,- muş	-am ² -san ² -dir ⁴	-ıq ⁴ -siniz ⁴ -dirlar ²
İndiki zaman		-ır,-ır, -ur,-ür -yır,-yır, -yur,-yür	-am ² -san ² -	-ıq ⁴ -siniz ⁴ -lar ²
	Qəti	-acaq,-əcək -yacaq, -yəcək	-am ² -san ² -dir-dir	-ıq, -siniz, -lar ²
Gələcək zaman	Qeyri-qəti	-ar,-ər -yar,-yər	-am ² -san ²	-ıq,-ik -siniz,-siniz -lar ²

Çalışma 341. Oxuyun, əmr formasında olan felləri seçib yazın.

1. Öz adına layiq işlər gör ki, sən
Axırda utanma xəcaletindən.

(N. Gəncəvi)

2. Səs salma yatanlar ayılar, qoy hələ yatsın.
Yatmışları razı deyiləm kimsə oyatsın.

(M.Ə. Sabir)

3. Qalx, ayağa Azərbaycan!
(Məmməd Araz)

4. Mən deyim, sən yaz, o köçürsün. 5. Əsəri oxuyun, sonra
fikrinizi deyin. 6. Biz başlayaq, onlar da gələr. 7. Onlar dəvət et-
sinlər ki, uşaqlar da kömək etsinlər. 8. Oxu, qulaq asaq.

9. Yarat sən köçəndə ellər söyləsin
Dünyadan nə gözəl bir insan gedir.
(M. Rahim)

10. Yadında saxla, dostum, o gün gələcək, mütləq gələcək!

Çalışma 342. Məsdərləri köçürün. Onları əmr formasında şəxslərə görə dəyişin.

Toplaşmaq, yarışmaq, dincəlmək, istirahət etmək, qalib gəlmək, eşitmək, nəfəs almaq.

Nümunə:

Mən dincəlim	Biz dincələk
Sən dincəl	Siz dincəlin
O dincəlsin	Onlar dincəlsinlər

Çalışma 343. Nöqtələrin yerinə aşağıda verilmiş sözlərdən uyğun gələnini artırıb cümlələri köçürün.

Dekabr ayının otuz biri ... bayramı günüdür. İyirmi yanvar 1990-ci ildə ... Bakıda qırğınlar törətmüşdür, ... xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. On səkkiz oktyabr Azərbaycanda ... günüdür.

Bütün Azərbaycanlıların həmrəyliyi, şəhidlərin milli istiqlal, sovet əsgərləri.

Çalışma 344. Azərbaycan dilinə tərcümə edin:

1. Душно стало в дахме, и я вышла на воздух освежиться (М. Лермонтов). 2. Мне не хотелось оставаться одному в комнате и я пошел вместе с ними (А. Островский). 3. Человок - не иголка, найдем.

Felin əmr formasının xüsusi şəkilçisi yoxdur. Şəxs şəkilçiləri ilə düzəltir. Birinci şəxsin təkində $-i\overset{sh}{s}$ ⁴, cəmində $-aq^2$, $-q,-k$. İkinci şəxsin təkində şəkilçi qəbul etmir. III şəxsin təkində $-sin^4$ cəmində $-s\overset{sh}{n}l\overset{sh}{s}l\overset{sh}{r}^4$ şəkilçiləri artırılır.

Çalışma 345. Aşağıdaki fellrlə inkar şəkilçiləri artırıb zamana görə dəyişdirin.

Öl(mək), gül(mək), yaşa(maq), bol(mək).

Çalışma 346. Yuxarıdakı çalışmadakı sözləri inkarda zamana və şəxsə görə dəyişdirib yazın.

Nümunə:

bölmədim	bölmədik
bölmədin	bölmədiniz
bölmədi	bölmədilər
bölməmişəm	bölməmişik
bölməmişən	bölməmişsiniz
bölməmişdir	bölməmişdir
bölməyirəm	bölməyirik
bölməyirsən	bölməyirsiniz
bölməyir	bölməyirlər
bölməyəcəyəm	bölməyəcəyik
bölməyəcəksən	bölməyəcəksiniz
bölməyəcəkdir	bölməyəcəklər
bölmərəm	bölmərik
bölməzsən	bölməzsiniz
bölməz	bölməzələr

Qeyd: II şəxsin təkində və cəmində -miş⁴ şəkilçisinin son samiti şifahi nitqdə buraxila bilər, almı-san, almı-sınız.

İnkar şəkilçili fellər qeyri-qəti gələcək zaman üzrə dəyişdikdə inkar şəkilçisinin saiti düşür.

İkinci və üçüncü şəxsin həm təkində, həm də cəmində zaman şəkilçisindəki r samiti z-ya çevrilir.

Al-m-ar-am, al-m-az-san, al-m-az.

Çalışma 347. Aşağıdaki atalar sözlerini oxuyun, mənalarını izah etməyə çalışın.

Qılinc yarası sağalar, söz yarası sağalmaz. Sözün qisası dəyərli olar. Söz böyüyün, su kiçiyimdir. Söz dünyyanın naxışıdır. Zaman keçər söz qalar. Söz insanın meyarıdır. Söz quşdur, buraxarsan uçar gedər. Deyilən söz geri qayıtmaz.

Çalışma 348. Aşağıdakı felləri təsdiq və inkar şəklində zamana görə dəyişin: **Anlamaq, düşünmək, görmək.**

Çalışma 349. **Zədələnmək, icarəyə götürmək, yükləmək, gecikmək, gipsləmək** məsdərlərini ayrı-ayrı cümlələrdə felin müxtəlif zamanlarında işlədin.



LOĞMAN ARILAR

İşçi arılar xortumları vasitəsi ilə nektarı-çiçəyin xüsusi hüceyrə qrupunun hazırladığı şirin və ətirli şirəni çiçək səbetçiyinin dibindən sorub bal çinadanına ötürür. Bu nektarın 90 faizi sudan ibarət olur. Onun bala çevrilmesi üçün bir sira fiziki və kimyəvi prosesləri həyata keçirmək lazımlıdır. İlk eməliyyat kimi nektar toplamaqla məşğul olan işçi arılar çiçəklərdən yiğdiyi nektarı pətəkdə onları gözləyən qəbulədici arıların xortumcuğuna tokür. Nektarı gənc arıya ötürdükdən sonra işçi arı yenə gedir. Cavan arılar isə nektar dammasını emal etməyə başlayır. Onların çənəsindəki damla 20 dəqiqəyə yaxın emal olunur.

Enzim canlı hüceyrənin ifraz etdiyi maddədir. Bu cür emal olunmuş nektar şandakı gözcüklərə qoyulur. Tədqiqatlar göstərir ki, balın yüksək keyfiyyəti pətəklərin güllü-çiçəkli çəmənliklərdən, tarlalardan, meşələrdən nə qədər uzaqlıqda olmasından çox aslidir. Belə ki, arı nektarı pətəkliyin yaxınlığında çiçəklərdən toplayıb gətirərkən nektar onun çinədanında qısa müddətə qaldığından o, enzimlə tam zənginləşə bilmir. Nektar uzaqdan topladıqda isə arınm tüpürçeyinə qarışır ferment enzimlə zənginləşir və ən qiymətli bal olur.

Arı gözcüyü ağızına qədər doldurmur. Çünkü nektar burada yetişir. 2-4 gündən sonra nektarda şəkərin miqdarı 70-80 faizə çatır. Qatılmış nektar arı tərəfindən digər gözcüyə daşınır. Burada onun yetişməsi qurtarır və nektar bala çevrilir. Arılar şanın gözcüyünü doldurduqdan sonra onun ağızını bağlayır. Bu cür bal uzun müddət qalır. Ümumiyyətlə, bir arı ailəsi mövsüm ərzində 150 kq bal toplaya bilir. 1 kq bal üçün isə arı, pətəyə 12000-dən 150000 dəfəyə qədər nektar gətirməli, 360-460 min km məsafə uçmalıdır. Bu, Yer kürəsinin ekvator boyunca uzunluğundan 11 dəfə çoxdur.

LÜGƏT

İşçi arılar - рабочие пчелы
Xortum - хобот
Səbet - корзина
Damla - капля
Şan - соты
Gözcük - глазок
Çinadan-zob

Çalışma 350. Mətni oxuyun, məzmununu öyrənin.

Çalışma 351. Mətndən felləri seçib yazın. Onları kök və şəkilçi lərə ayırin.

Nümunə: öt-ür-ür, qoy-ul-ur.

Çalışma 352. Yuxarıda seçdiyiniz fellərin köklərinə -a, -ə (ya,-yə) şəkilçilərini artırıb yazın.

Nümunə: öt+ə, qoy+a.

Çalışma 353. Mətnə suallar tərtib edin.

Nümunə: 1. İşçi arılar şirəni nə ilə sorurlar?

2. Şirəni sorub nəyə ötürürler?

Çalışma 354. Tərcümə edin.

1. Əsl geoloq fiziki cəhətdən sağlam, düzümlü, cəsur və eyni zamanda bılıkçı olmalıdır. 2. Geologiya mürəkkəb elmdir. 3. Geoloqlar çadırında yaşayır, yüz kilometrlərlə piyada yol gedirlər. 4. Geoloq fizika və kimyanı, coğrafiya və biologyanı, riyaziyyat və tarixi bilməlidir. 5. Biz sabah sizə qonaq gələcəyik. 6. İnsan insana dost, yoldaş və qardaş olmalıdır. 7. Alımlar müqayisələr edir, təcrübələr aparır, axtarışlarda olurlar.

Çalışma 355. Aşağıdakı fellərə **gərək** və **kaş** sözlərini artırmaqla yazın.

Alam, götürəsən, yeyə, doğrayaq, dillənməyəsən, gedəsən, oturasınız, bəzənələr, oynayasınız.

Nümunə: gərək alam.

Çalışma 356. Oxuyun arzu formasında olan fe'lləri göstərin.

1. Biz gərək yaxşı oxuyaq, sə'ylə çalışaq. 2. Adam özünə dəst seçə bilər, arvad seçə bilər, lakin ana seçə bilməz. Ana birdir (İ. Edənburq). 3. Uzun ömür istəyən qəmi, qüssəni, Gərək ürəyinə salmaya bir an. (B. Vahabzadə). 4. Gərək Azərbaycan dilini yaxşı öyrənək.

5. Biz imtahanlara gərək bir yerdə hazırlaşaq. 6. Bizə gərə bu yarı
sa gərək sən də gedəsən. 7. Avadanlığı alaq, sonra quraşdırıraq.
8. Əvvəl o gələ, sonra biz gedək. 9. Görək işləyəm həm də oxu-
yam. 10. Hamımız yaxşı oxuyaq, yaxşı istirahət edək.

Yadda saxla: Zarafat dostluğun qayçısıdır.

Çalışma 357. Oxuyun, tərcümə edin.

Yadimdadı, yadıma düşdű, yadımdan çıxdı, yadımda saxlayacağam,
yadıma salaram, yadımda deyil, yadıma gəlmir.

Çalışma 358. Aşağıdakı fellərə - **məli**, - **məli** şəkilçilərini artırın,
cümələlərdə işlədin.

deyil(mək), oxu(maq), heyrətlən(mək), arzula(maq), döy(mək),
uç(maq), qaçırm(qaq), gözəlləşdir(mək), dilləşmə(mək)

Nümunə: deyil-məli.

Yadda saxla: Hər söz yerində deyilməlidir.

Çalışma 359. Köçürün, hər sözün qarşısında rusça mənasını yazın.

Mədən, fəhlə, yataqxana, kitabxana, emalatxana, intizar,
həyat, qüvvət, inam, buruq, tanış, vətəndaş, nitq, inam gətirmək,
diqqətlə dinləmək, başa düşmək, yaddan çıxarmaq.

Çalışma 360. Nöqtələrin yerinə vacib formasının şəkilçilərini
artırıb yazın.

1. Bütün dünyada bir məslək ol...dir.

Müsəlman, xaçpərəst, bütəpərəs-hamısı bir ol...dir.
(Şəhriyar).

2. Həqiqət nə qədər acı olsa da yazıçı onu oxucuya deməyi
bacar...dir. (M.Şoloxov). 3. Yazıçı çox yaz...dir, lakin tələsmə...dir.
(A.P.Çexov). 4. Biz mütləq sözümüzü de...yik. 5. Şəhər yola düş...,
axşam mütləq qayıt...yiq. 6. Fəhlələrin, kəndlilərin, bütün xalqın
içində bizim etibarlı adamlarımız ol...dir. 7. Sizə de....yəm ki,

mən sizi sevirəm. 8. Bu işləri biz gör...yik. 9. Dünənki yerdə səni
gözlə...əm. 10. Dostumu qarşıla...yam, üç gündən sonra yola
sala...yam. 11. Məhəbbətde və dostluqda bərabərlik müqəddəs
tutul...dır. 12. O, sonuncu kursda dövlət imtahanı ver...dır.

**Çalışma 361. Qısaqapanma, əmək haqqı, iplik, zərər çəkən,
yardım kassası** sözlerini cümlelərdə işlədib rusca-
ya tərcümə edin.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

İşlədildiyi məsələlər: 1. Əmək haqqı. 2. İplik. 3. Zərər çəkən.
4. Yardım kassası.

QOYMA ÖLÜM

Yaşasayıdı elə cəbhədəcə silahdaşları ilə birgə iyunun 26-sı gününü qeyd edərdi. Düz iyirmi dörd yaşı tamam olacaqdı. Amma...

Ailədə altı bacının yeganə qardaşı idi Mübariz. Nənəsi Qumru elə bilirdi ki, dünyada varsa da Mübarizdi, yoxsa da. Anası canına and içməyə qıymırıldı. İstənməli də oğul idi Mübariz. Evdə, ailədə, sözəbaxan məktəbdə nümunəvi, əxlaqlı, çalışqan. Mübariz 1985-ci ildə "Aran" qəsəbə orta məktəbini müvəffəqiyyətlə bitirdi, hərbi xidmətə yollandı. Bütün oğullarımız kimi Mübariz də orduda qulluğu fəxr saydı, borc hesab etdi, ürəklə xidməti tapşırıqları yerinə yetirdi. İki il başa çatdı. Mübariz altı bacısının, anasının yollar yorgunu olan gözlerini sevindirdi. Hərbi xidmətdən qayğıdan sonra da boş dayanmadı. Sürücü işləməyə başladı. Bir xeyir - şər onsuz olmadı. Qəsəbə sakınları özünü yaşlılara məxsus təmkinlə, ağır aparan bu cavani ağsaqqallar sırasına aid edirdi.

1992-ci il fevralın 4-də adına rayon hərbi komissarlığından çağırış vərəqəsi gələndə Mübariz silaha sarıldı. Qarabağın müdafiəsi uğrunda da döyünlərə atıldı. Şuşada, Kosalarda, Qayıbalıda, Nəbilərdə düşmənlə üz-üzə dayandı, mərdliklə döyüşdü, komandiri Tahir Həsənovun tapşırıqlarını yerinə yetirdi.

May ayının 7-si Qara xəbər döyüdü Pənahovlar ailəsinin qapısını. Kosalar uğrunda döyüşlər zamanı Mübariz Sabir oğlu Pənahov qəhrəmanlıqla həlak oldu.

Düşmənlərdən qisasını alaraq həlak oldu - düz 10 erməni canısını gəbərtdi. Ağır hafta yaralanarkən onu altına almaqda olan tankın trtrrları altından çıxarıb yoluñ alt hissəsinə, tohlükəsiz yerə çəkib yardım göstərən yevlaxlı ağsaçlı tibb bacısı Zibeydə Abdullayevaya son sözləri bu olub: Zibeydə, qoyma məni ölüm.

Olmək istəmirmiş Mübariz, yaşamayaq istəyirmiş, ana - bacısına sinə dağı olmamaq üçün, azığın düşmənin aman dilədiyi günü Qələbə günümüzü öz gözləri ilə görmək üçün. Lakin ölüm daha güclü çıxdı. Mübariz evlərinə, doğmalarının yanına deyil, əbədi son menzilə aparıldı. Şəhidlər xiyabanındaki igidlərin məzarını ziyaret edərkən siz onun da adına rast gələrsiniz.

Mübariz Sabir oğlu Pənahov.

LÜGƏT

Ürəyinin təpəri - сердечное ожидание (энергия сердца)

Nümunəvi - примерный

Fəxr - гордость

Məxsus - присущий

Çağırış vərəqəsi - повестка

Üz-üzə - лицом к лицу

Mərdliklə - мужественно

Tapşırıq - задание

Qəhrəmanlıqla - героически

Qisas - месть

Tırtır - гусеница

Təhlükəsiz - безопасный

Azğın - жестокий

Əbədi - вечный

Məzar - могила

Felin formaları

Cədvəl 34

Felin formaları	Forma şəkilçiləri	Şəxs şəkilçiləri	Misallar
Arzu forması (желательное наклонение)	-a, -ə -ya, -yə	-m -san ² -sınız -siniz -lar ⁴	alam, alaq, alasan, alasınız, ala, alalar
Vacib forması (Должествова- тельное на- клонение)	-məli -məli	-yam ² -san ² -sınız -siniz -dir -dir	almaliyam almalisan almalıdır almaliyiq almalısınız almalıdırlar
Lazım forması (необходимое наклонение)	-ası ² -yası ²	-yam ² -san ² -sınız -siniz -dir -dir	alasiyam alasisan alasıdır alasiyiq alasisınız alasidırlar

Çalışma 362. Nöqtələrin yerinə şərt forması şəkilçiləri artırıb oxuyun.

1. El bir ol.. dağ oynadar yerindən (Atalar sözü). 2. Yaşamaq isteyirsin.., sükutu sindir, bir hərəkətə gəl (Xaqani). 3. Elin mərdi ol.., dərdi olmaz (Atalar sözü). 4. Namərd yüz söz de.., biri düz olmaz, mərddən qeyrisini yalan görmüşəm (Aşiq Hüseyn Bozalqanlı). 5. Sinanmış məsəldir, yaxşı deyiblər: "Kim yamanlıq et.., yamanın görər" (Qətran Təbrizi). 6. Əvvəl əyri bitən bir cavan ağac, zənn etmə qocal.., düzgün olacaq (Nizami Gəncəvi). 7. Heykəltəraş yaratdığı heykəllə yaşama.., onu cavanlandırma.. o daş-yonan adı bir bənnaya bənzər (Süleyman Rəhimov). 8. Ana olma.., nə şair olar, nə də qəhrəman (M. Qorki). 9. Tə'lim asan olar.., döyüş çətin olar (A. Suvorov).

Çalışma 363. Verilmiş cümlələrdə ixtisas leksikasına aid sözləri seçib altından xətt çəkim.

1. Biznesmenlər keçid dövrünün tələblərinə uyğun olaraq hər cür kapital qoyuluşundan imtina etmirlər. 2. Müstəntiq istintaq prosesində gömrükdən yayanın sahibkara müxtəlif suallar verirdi. 3. Əmlakın dəvərini müəyyənləşdirərkən ona sərf olunan əməyi qiymətləndirmək lazımdır.

Mənimsəmə, mənfəət, məsrəf, məhsuldarlıq, möhtəkir sözlərini ruscaya tərcümə edib cümlələrdə işlədin.

Çalışma 364. Aşağıdakı fe'llərə -ası, -əsi, şəkilçilərindən uyğun gələnini artırıb yazın.

Yerindən tərənmək, gör, döy, al, sur, endir, görüş, gözdən itmək, yuxuya getmək, yuxudan doymaq.

Yadda saxla:

Felin məna növləri

Təsirli fellərə -il⁴ -in⁴ şəkilçilərini artırmaqla məchul mənalı fellər düzəlir.

Fellərə -il⁴ -in⁴ şəkilçilərini artırmaqla qayıdış mənalı fellər düzəlir.

Fellərə -dir⁴, -t şəkilçilərini artırmaqla icbar mənalı fellər düzəlir.

Fellərə -ış⁴ şəkilçilərini artırmaqla qarşılıq müştərək mənalı fellər düzəlir.

NOVRUZ

Lap qədimlərdən Azərbaycan xalqı təzə ilin gəldiyi günü Novruz bayramı kimi qeyd etmişlər. Mart ayının 21-də gecə ilə gündüz bərabərləşir. Bu gün Baharin ilk gəlişi hesab olunur.

Baharin gəlişi ilə təbiətdə hər şey oyanır. Havada uçan qarınçular, göyərən çəmənliklər, çiçəklənən ağaclar baharin gəlinindən xəbər verir. Adamlar baharı layiqincə qarşılamaq üçün xüsusi tədbirlər görülür. Görüləsi işlər planlaşdırılır. Tarlada görüləcək işlərə hazırlıq aparılır. Şumlanmış torpaqlara səpiləcək toxumlar tarlalara daşınır. Yaz tarla işləri başlanır.

Baharı qarşılamaq üçün hər bir ailədə xüsusi hazırlıq işləri görülür. Ev-eşik yığışdırılb təmizlənir. Görülən işlərin başa çatdırılmasına can atılır. Evlərdə səməni göyərdilir.

Bahar gələndə insanların qəlbini sevinc bürüyür. Hər kəs dərd-kədərini unudaraq bir-biri ilə görüşüb şənlənmək isteyirlər. Hərə aldığı hədiyyəsini dostuna, tanışına yetirməyə çalışır.

Bayram günləri həyətlərdə tonqallar qalanır. Uşaqlar tonqalların üstündən tullanıb şənlilik edirlər. Yollarda, həyətlərdə, abadlıq işlərinin aparıldığı yerlərdə şənliliklər təşkil edilir. Adamlar baharı tam təmizlik şəraitində qarşılıyırlar.

Hər bir ailədə bayram süfrəsi açılır. Süfrəyə paxlava, şəkərbura, şəkərcörəyi, boyanmış yumurta, qovrulmuş bugda və digər çərəzlər düzülür. Plov süfrələrin sevimli xörəyi olur. Adamlar bir-birinə qonaq gedib görüşür, süfrə arxasında əyləşərək dərdləşir, görəcəkləri işdən səhbət açaraq şən zarafatlar edirlər. Küsüllülər barışır.

Novruz bayramı Azərbaycan xalqının milli ənənələrini əks etdirən bir əziz gün kimi qeyd olunur. Azərbaycan Respublikasının ali hakimiyət orqanının qərarı ilə 21 Mart Milli bayram kimi tətənə ilə qeyd olunur.

LÜĞƏT

Lap - весьма

Bərabərləşmək - поравнять, равнять

Oyanmaq - пробуждаться

Çəmənlik - луг

Tarla - поле

Çiçəklənən - цветущий

Şumlamaq - пахать

Tonqal - костер

Çərəz - сухофрукты

Səməni - спод

Çalışma 365. Mətnin məzmununu rus dilində danışın.

Çalışma 366. Mətndəki feli sıfətlərin altından xətt çəkin.

Çalışma 367. Mətndəki feli sıfətləri başqa cümlələrin tərkibində işlətməyə çalışın.

Cədvəl 35

Feli sıfət
(причастие)

Zamanlar üzrə	Şəkilçilər	Misallar
Keçmiş zaman feli sıfətləri	-miş,-miş,-muş,-muş; -dığım,-diyim, -duğum,-düyum.	yazılmış əsər, sönmüş ocaq; aldığım hədiyyə, düşdüğüm vəziyyət
İndiki zaman feli sıfətləri	-an,-ən	uçan quş, qaçan uşaq
Gələcək zaman feli sıfətlər	-acaq,-əcək,-ası, -əsi,-malı,-məli	çalmacaq mahni, gətiriləsi toxum, alınmalı kitab

Çalışma 368. Mətndən feli bağlamaları seçib yazm, onları başqa cümlələrin tərkibində işlədin.

Feli bağlama (депричастие)	
Feli bağlama şəkilçiləri	Misallar
-ib, -ib, -ub, -üb	qaçıb, gəlib, görüb, küsüb
-araq, -ərək	alaraq, görərək
-anda, -əndə	ağaranda, göyərəndə
-dıqda, -dikdə, -duqda, -dükdə	apardıqda, yedikdə, oturduqda, gördükdə
-madan, -mədən	baxmadan
-ıncə, -incə, -unca, -ünce	bilmədən qalxınca, girincə, oxuyunca, gülünce

Çalışma 369. Cədvəldəki feli bağlama şəkilçilərini müvafiq sözlərə əlavə edib feli bağlamalar düzəldin və onları cümle içərisində işledin.

Yadda saxla: Bayramınız mübərək! Həmişə belə bayramlara çıxınız! Bütün arzularınıza çatasınız!

QIZ QALASI

Bakının mərkəzində içəri şəhər ərazisində 28 metr hündürlüyündə bir qala əzəmətlə ucalır. Bu, şəhərin qonaqlarının diqqətini daha çox cəlb edən Qız qalasıdır. Hər gün, səhər, günorta və axşamüstü bu qalanın ətrafında dəstə-dəstə adamlar gəzışır. Onların çoxu Bakının qonaqlarıdır. Onlar bu tarixi abidənin dövrəsində yavaş-yavaş dolaşır, onu sakitcə müşahidə edir, sonra qalanın içərisinə daxil olub pilləkənlərlə yuxarı qalxırlar. Birinci mərtəbədə qonaqları bələdçi sevincə qarşılıyır, onlara qalanın tarixi haqqında həyəcanla mə'lumat verir:

Qız qalası 800 il qabaq XII əsrde tikilib. Tarixçilər belə deyirlər ki, qalanı tikdirən me'mar Davud oğlu Məsuddur. Abidəye "Qız qalası" adının verilməsi onun möhtəşəmliyi və möğlubedilməzliyi ilə bağlıdır. Bu ad altında respublikamızın başqa yerlərində də abidələr mövcuddur.

Bağban oğlu ilə padşah qızının sevgisinin rəmzi olan bir "Qız qalası" əfsanəsi mövcuddur. Əfsanəyə görə güləşdə padşahın çox güclü qızına qalib gelmiş bağban oğlu bütün şərtlərə əməl etsə də padşah öz qızını kasib oglana vermək istəmir. Onu yeddi illik səfərə göndərir. Oğlan padşahın istədii üçan xalçanı axırıncı gün gətirib şaha sevincə təqdim edir. Şah yenə hiylə işlədir. Bunu başa düşən oğlan qızın yaşadığı qalaya gəlir. Qız yuxarıdan baxıb oğlunu görür və aşağı enməyə hazırlaşır. Bu vaxt içəri girən oğlunu arkadan oxla vurub öldürürülər. Bunu görən qız özünü qaladan aşağıya - oğlunun üstünə atır və ölürlər. O vaxtdan bu möhtəşəm bina da "Qız qalası" adlanır.

Bələdçi məlumat verərkən bildirir ki, içəri şəhərdəki "Qız qalası" öz memarlıq formasına görə Şərqiye yeganə abidədir. Yuxarıya qalxdıqca daralan silindrik Govdə şərq tərəfdən dayaq divara soykenir. Silindrik hissə içəridən 8 mərtəbəyə bölünür. Birinci mərtəbədən ikinciyyə asma nərdivanla qalxırlarmış. Üçüncü və sonrakı mərtəbələr beş metr qalınlığında daş divarlarla birləşir. Hər mərtəbədə 250-yə qədər adam gizlənə bilər.

Arxeloi tapıntılar onu deməyə əsas verir ki, "Qız qalası" orta əsrlərdə Abşeronun müdafiə qalaları sistemində mühüm rol oynayıb.

LÜĞƏT

Əzəmətlə - грандиозно

Günorta - полдень

Axşamüstü - вечерком

Sevinclə - радостно

Güləş - единоборство


Bələdçi - гид, путеводитель

Çalışma 370. Mətni ifadəli oxumağı öyrənin, onun məzmununu rusca danışmağa çalışın.

Çalışma 371. Altından xətt çəkilmiş sözləri seçib yazın. Onların hansı nitq hissəsi olduğunu söyləyin.

Çalışma 372. Gec, tez, cəld, tezdən, dalbadal zərfərini cümle içərisində işlədib ruscaya tərcümə edin.

Cədvəl 37



CEYRAN

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dərtilib, ox kimi süzüb,
Yenə öz sürüsünü nizamla düzüb,
Baş alıb gedirsən ha yana, ceyran?

Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran,
Bir mən deyiləm ki, hüsünə heyran,
Şöhrətin yayılıb bər yana, ceyran!

Sükuta qərq olmuş ürəyimlə mən,
Keçirəm yenə **də** Muğan çölündən.
Yanında balası, yağış gölündən
Əyilib su içir bir ana ceyran.

Elə **ki**, son bahar min büsat qurur.-
Kolları-kosları yıxıb uçurur,
Sixnaşib bir yerə baş-başa durur
Düşəndə çovguna-borana ceyran.

Ovçu, insaf elə, keçmə bu düzdən!
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən,
Qiyma öz qanına boyana ceyran!
Nə gözəl yaraşır Muğana ceyran!

Səməd Vurğun

LÜĞƏT

- Dartılmaq - выдергивать
Sürü - отара
Nizamla - стройно
Qərq olmaq - погружаться
Məsel - пословица
Uçarda - на лету
Qaçarda - на бегу
Hüsn - красота
Büsət - торжество

Sıxnaşmaq - тесниться

Qıymaqtar - не жалеть

Ağrı - боль

Çalışma 373. Şeri ifadəli oxuyun. Onu əzbərləməyə çalışın. Lügətdə verilmiş sözleri ayrı-ayrı cümlələrdə işlədin.

Çalışma 374. Şerin mətnindəki köməkçi nitq hissələrini seçib yazın. Onların növlərini göstərin.

Çalışma 375. Qədər, -dək, -can, sarı, kimi qoşmalarını ayrı-ayrı cümlələrdə işlədin. Onların bildirdikləri mənaları izah edin.

Çalışma 376. Və, ilə amma, gah, da, də, əgər bağlayıcılarını cümlələrdə işlədin. Onların məna növlərini aydınlaşdırmağa çalışın.

Çalışma 377. Aşağıdakı cümlələrdə ədatları tapıb altından xətt çəkin. Onların məna növlərini göstərin.

1. Lap vaxtında gəldiniz. 2. Axı mən sizə söz vermişdim ki, bu gün hamınızla görüşəcəyəm. 3. Artıq səhbət etmək məqamı çatmışdır. 4. Kaş yoldaşlarımızın hamısı vaxtında toplaşayıdı. 5. Məncə yoldaşlarımız sözlərinə düz çıxacaqlar. 6. Qoy hamı toplaşın, sonra səhbət açarıq. 7. İndi ki, hamı yığışmayıb səhbətə başlamaq da yersizdir.

Çalışma 378. Oxuyun, nidaların altından xətt çəkin.

1. Ah nə deyim, nə ad verim, bu aləmdə mən sənə?
Al bu qələm, bu da kağız, öz hüsnünü yzsana! (S. Vurğun).
2. Eh, ay bacı... nə qoyub nə axtarırsan? (H. Mehdi).
3. Düşdü bütün qəzetlər
Qiymətdən ay can, ay can! (M. Sabir).
4. Pəh-pəh-pəh! Əcəb sözlər eşitdik!

5. Oxqay! Nəcə də lezzətlidir!
6. Heyf, gərək sən də bizimlə gedəydin.
7. Boy ... Ay qız bu sənsən? Heç gözləmirdim.

Çalışma 379. Gərək, yeqin, bəlkə də, xülasə, təəssüf ki, fikrinizə sözlərini ayrı-ayrı cümlelerin tərkibində modal mözələr kimi işlədin. Onların hansı mə'na variantlarını bildirdiklərini izah edin.

Cədvəl 37

Köməkçi nitq hissələri				
Qoşmalar	Bağlayıcılar	Ədatlar	Nidalar	Modal sözlər
kimi, qədər, -can,-cən, qabaq, qədər, sarı, əvvəl, tək, ötrü, ötrü, üçün, ilə, -la, -lə.	və, ilə, -la,-lə, amma, lakin, ya, yaxud, gah həm, habələ, nə, nə də, yə'ni, yə'ni ki, çünki, sanki, əgər, hərçənd	lap, daha, elə, əsl, ancaq, təkcə, yoxsa, mı ⁴ , da, də, qoysana, hə, yox, bircə, barı	Vay, of, oho, paho, bəh-bəh, ah, eh.	Doğrudan da, şəksiz, görünür, ola bilsin, heyf ki, məncə

Çalışma 380. Kimi, sarı, doğru, ilə, qədər, bəri, ayrı sözlərini müxtəlif nitq hissələri kimi cümlələrdə işlədib onların məna fərqini izah edin.

Çalışma 381. Cinayət hüququ, mülki hüquq, cəza, cinayət məcəlləsi, ittihad, ittihadnamə, həbs sözlərinə ayrı-ayrı cümlələrdə işlədin və həmin cümlələri rus dilinə tərcümə edin.

Yadda saxla: Hələlik! Gələn görüşlərədək! Yolunuz uğurlu olsun!
Dostlarımıza salam aparın!

İXTİSAS TERİMİNLƏRİ LÜĞƏTİ

A

- | | |
|------------------|---------------------------|
| Avadanlıq | - оборудование |
| Adambaşına | - на душу |
| Ayırma | - отчисления |
| Ayrıcı | - изолятор, отделитель |
| Aygı-seçkilik | - дискриминация (труда) |
| Alicılıq tələbi | - покупательный спрос |
| Alışma | - вспышка |
| Aparıcı boşalma | - ведущий разряд |
| Arasıkəsilməzlik | - бесперебойность |
| Aralıq | - зазор |
| Asılılıq | - зависимость (земельная) |
| Artım | - рост, прирост |
| Açar | - выключатель |
| Aşmما | - износ |

B

- | | |
|---------------------|------------------------------|
| Bağlama | - обязательство |
| Bağlamaq | - выключение |
| Bazar iqtisadiyyatı | - рыночная экономика |
| Bazar münasibətləri | - рыночные отношения |
| Barat | - перевод (банковый барат) |
| Bahalaşma | - подорожание |
| Bahalıq | - дорогоизна |
| Başlıq | - головка |
| Bərkimə | - застывание |
| Birlilik | - объединение |
| Birfazalı | - однофазовый |
| Boğucu | - глушитель |
| Boya | - краска |
| Boyaqxana | - красильная |
| Boyaqçı | - красильщик |
| Boyamaq | - красить |
| Boyama | - окрашивание |
| Bolluq | - изобилие |
| Borc | - ссуда, задолженность, золм |
| Boşalma | - разряд |

Bölgü	- распределение	разделение
Böhran	- (труда)	

Cəftə	- затвор	
Civə	- тонкая веревка, бечевка	
Cilalamaq	- полировка, шлифовка	
Cihaz	- прибор	
Corab	- носок, чулок	

Çevirgəc	- переключатель	
Çəşid	- сорт	
Çəngəl	- ободок	
Çəpər	- барьер	
Çərçivə	- рама, рамки	
Çıraqban	- иллюминация	
Çöküntü	- осадок, отложение	

Dayaq	- опора	
Dayanıqlıq	- устойчивость	
Dalğa	- волны	
Dalğaelçən	- волномер	
Dalgasındırın	- волнолом	
Dəzgah	- станок	
Dəyər	- стоимость	
Dəyişən cərəyan	- переменный ток	
Dəllal	- маклер	
Dəmiryolçu	- железнодорожник	
Dənizçilik	- мореходство	
Dərəcələnmiş	- градусированный (прибор)	
Dolaq	- обмотка	
Doldurma aqreqat	- зарядный агрегат	
Dolum	- заряд	
Dövr	- оборот	
Dövran	- кругооборот (денег)	
Dövrə	- цепь (анодная цепь)	

Dövriyyə	- оборот (безденежный)
Döyüñən kəmiyyət	- величина пульсирующая
Durgun	- застойный (товар)
Düzləndirici	- выпрямитель
Düzləndirmə	- выпрямление
Düzləndirici	- выпрямитель
Düymə	- кнопка
Dünya bazarı	- мировой рынок

E

Elektrikləşdirmə	- электрофикация
Elektrikçəkən	- электромонтер
Ehkamçılıq	- догматизм
Ehtiyat	- Резерв (банковский)
Ehtiyac	- потребность
Ehtimal	- вероятность

Ə

Əkməçilik	- земледелие
Əqrəb	- стрелка
Əyirmək	- прясть
Əymə	- загибание
Əyrici	- пряха, прядильщица
Əmanət	- вклад
Əmək	- труд
Əmək haqqı	- заработка плата
Əməliyyat	- операция
Əmlak	- имущество
Əmsal	- коэффициент
Əmtəə	- товар
Əngəl	- помеха
Əsaslı	- капитальный

F

Fırlanan vektor	- вращающийся вектор
-----------------	----------------------

G

Gəlir	-	доход
Gəlirlilik	-	доходность
Girov	-	залог
Gecikmə	-	запаздывание
Gəbə	-	ковер
Gəbətoxuyan	-	ковроткач
Gəbəçilik	-	ковроткачество
Gəmiçilik	-	судоходство
Gərginlik	-	напряжение
Gəc	-	гажа
Gipslətmək	-	гипсовать
Gözənək	-	вышивка
Gözəmə	-	штопка
Gözəmək	-	штопать
Gömrük	-	пошлина
Gömrükxana	-	таможня
Gön	-	кожа
Gönbicən	-	закройщик кожи
Göstərici	-	измеритель
Günəmuzd	-	поденная оплата
Güç	-	мощность

H

Hava gəmisi	-	воздушный лайнер
Hava xətti	-	воздушная линия
Haqq-hesab	-	расчет
Hamlaç	-	паяльная трубка
Hasar	-	ограда, заграждение
Hasarlamaq	-	огораживать
hasarlı	-	огороженный
Hasilat	-	выработка
Haca	-	вилка
haşiyə	-	кайма, кромка, бордюр, обшивка
Hesab	-	расчет
Hərəkət	-	движение
Həcm	-	объем
Hopdurulmaz kağız	-	бумага пропитанная

X

Xalis gəlir	-	чистый доход
Xalça	-	ковер
Xalçaçı	-	ковроткач
Xalçaçılıq	-	ковроткачество
Xammal	-	сырье
Xəlitə	-	сплав
Xərc	-	расход
Xırda xüsusiyyətçi	-	мелкая торговля, собственник
Xətt	-	линия
Xüsusi kredit	-	частный кредит

I

İqtisadi	-	экономический
İqtisadçı	-	экономист
İdarəetmə sistemi	-	система управления
İdxalat	-	импорт
İzafî dəyər	-	прибавочная стоимость
İzafî məhsul	-	прибавочная продукция
İy	-	веретно
İlgəh	-	петля
İntizam	-	дисциплина (бюджетная)
İnhisar	-	монополия (валютная)
İp	-	веревка
İpaçan	-	размотчик пряжи
İpboyayan	-	красильщик пряжки
İpək	-	щелк
İpəkqurdu	-	шелковичный червь
İpəkdiridən	-	шипальщик мотков шелка
İpəkçi	-	шелковод
İplik	-	пряжа
İri	-	крупная
İsındırıcı	-	грелка
İstehlak	-	потребление
İstehlak dəyəri	-	стоимость потребления
İstehsal	-	производство

İstilik tutanı	-	гроза тепловая
İtki	-	потеря
İflas	-	край
İfadə	-	выражение
İfrat istehsal	-	перепроизводство
İxrac	-	вывоз
İxtisaslaşma	-	специализация
İş qüvvəsi	-	рабочая сила
İşəsalma	-	пуск
İşlənən	-	свечение
İş günü	-	рабочий день
İşlək dalğa	-	волна рабочая
İşsizlik	-	бездействие
İcarə	-	аренда
İcarəçi	-	арендатор
İcraçı	-	исполнитель
İctimai məhsul	-	общественный продукт

К

Kapital qoymuşu	-	капитальное вложение
Keçə	-	войлок
Keçid dövrü	-	переходной период
Keçicilik	-	проводимость
Kəmiyyət	-	величина
Kərgicikəsən	-	формировщик кирпича
Kərpicçi	-	кирпичник, мастер
Kəsir	-	дефицит (бюджетный)
Kəsişmə	-	пересечение
Kütlə	-	масса

Q

Qabiq	-	оболочка
Qalay	-	олово
Qapanma	-	замыкание
Qaranlıqlaşdırma	-	затемнение
Qarmaq	-	крюк
Qaçan dalğa	-	волна бегущая
Qəza	-	авария
Qətran	-	смола

Qətfə	- купальная простыня
Qiymətləndirmə	- расценка
Qığılçım	- искра
Qızma	- нагрев
Qırılma	- обрыв
Qısaqapanma	- замыкание короткое
Qovşaq	- узел
Qoyuluş	- вложение
Qoruyucu	- передохранитель
Qorunmaq	- защита
Qoşa damar	- жила двойная
Qurğu	- установка

L

Lağım	- подкоп
Lağımçı	- подкопщик
Ləğv vasitələri	- ликвидные средства
Lif	- волокно
Lifə	- пояс юбки
Lifli	- волокнистый

M

Maaş	- оклад
Maddi	- материальный
Maddi ne'mət	- материальное благо
Maya dəyəri	- себестоимость
Maye şüşə	- жидкое стекло
Mala	- штукатурка
Mal dövriyyəsi	- товарооборот
Malalamaq	- бороновать, штукатурить
Maliyyələşmə	- финансирование
Maraq	- заинтересованность
Mahlic	- очищенный от семян хлопок
Maşın salonu	- зал машинный
Məbləğ	- сумма
Məvacib	- жалование
Məqsədli	- целевой (кредит)
Məzənnə	- курс
Məmulat	- изделие

Mənbə	- ресурс, источник
Mənafə	- интерес
Mənimsəmə	- присвоение
Mənfəət	- прибыль, выгода
Mənfəətlilik	- прибылность
Məsamə	- поры
Məsaməli	- пористый
Məsafləçənəməz	- дальний
Məskunluq	- народонаселение
Məhsul	- продукция
Məhsuldar	- производительный
Məftil	- проволка, провод
Məftilli	- проволочный
Məşgulluq	- занятость
Miqyas	- масштаб
Milli	- национальный
Mismar	- гвоздь
Mismarlamaq	- забивать гвоздь
Mışar	- пила
Mışarağızı	- опилки
Mışarlamaq	- пилить
Mix	- гвоздь, гвоздик
Mıxça	- колышек
Möhtəkirlik	- спекуляция
Muzd	- наем
Muzdur	- наемник
Müavinət	- пособие
Mübadilə	- обмен, мена
Müqavilə	- договор, соглашение
Müqavimət	- сопротивление
Müdaxilə	- интервенция
Müəssisə	- предприятие
Mükafatlandırma	- вознаграждение
Mülkiyyət	- собственность
Müsadirə	- конфискация
Mütləq xəta	- абсолютная погрешность
Mütləq bloklama	- абсолютное блокирование
Mühəndis	- инженер
Mühərrik	- мотор

- Müştərək müəssisə - совместное предприятие
 Müştəri - клиент
 Müddətsiz borc - бессрочный заем

N

- Naqıl - электрический провод
 Nağd - наличный
 Nağdsız - безналичный
 Nisbi dəyər - относительная стоимость
 Nüvə - ядро

O

- Odadözümlü - жаростойкий
 Odlanma - вспыхивание
 Oymaq - втулка
 Optimallaşma - оптимизация

Ö

- Ödəmə - оплата, погашение, возмещение
 Ödənc - выплата
 Özlülük - вязкость
 Ölçmə - измерение
 Ölçü - мера, мерка, размер, мерило
 Ötmək - обогнать, перегнать
 Ötürүү - проводник

P

- Pay - надел
 Paylayıcı - распределитель
 Payçı - пайщик
 Paltar - одежда, одеяние
 Pambıq - хлопок
 Pambıqcılıq - хлопководства
 Pambıqatan - чесальщик хлопка
 Pambıqyığan - сборщик хлопка
 Pambıqlı - ватный
 Pambıqtəmizləyən - хлокоочиститель
 Pambıqçı - хлопкороб

Papaqçı	шапочник
Parça	материя, отрез, кусок
Peşəkar	профессиональный (труд)
Parakəndə qiyət	розничная цена
Paltoluq	материал на пальто
Pərdə	пленка (занавес, плева, гардина, акт)
Pul	деньги

Rəqabət	конкуренция
Rəqib	конкурент
Rəqs	колебание
Rifah	благосостояние
Rütubətkeçirməklik	влагопроницаемость

Sabit(Valyuta)	устойчивая, твердая (валюта)
Sabitləşdirmə	стабилизация
Sabit cərəyan	постоянный ток
Saziş	соглашение
Saygac	счетчик
Sap	нить, нитка, рукоятка
Sarğac	катушка
Sarğı	виток
Satınalma	закупочная
Satış	продажа
Satış pulu	выручка
Sahibkar	владелец
Saćaq	бахрома
Saćaqsız	без бахромы
Səviyyə	уровень
Sərvət	богатство
Sərmayə	основной капитал
Səhm	акция
Sim	проводка
Sifariş	заказ
Sırıq	стежка, наметка, строчка

Sırıqlı	- телогрейка
Sırımaq	- стегать
Sırma	- нашивка
Sırmalamaq	- Пришивать, нашивать
Sıxac	- зажим
Sıxac	- клемма
Sorma	- засасывание
Sosial müdafiə	- соцсохранение
Sövdə	- сделка
Söndürücü	- гаситель
Sönmə	- замирание, затухание
Subasan	- водокачка
Sualtı	- полуводный
Suayrıçı	- водораздел
Subasar	- пойма, пойменный
Suvaq	- штукатурка
Suvaqlanmaq	- штукатуриться
Suvaqcı	- штукатурщик
Suvamaq	- мазать, измазать, штукату- рить
Suvaxsız	- без штукатурки
Suvarma	- орошение, поливка, полив
Suvarmaq	- полить, поливать, орошать
Suvat	- водопой, пойло
Suvacaq	- шлюз
Suyadavamlı	- водоупорный
Su kəməri	- водопровод
Sulaq	- болотистое место
Sulamaq	- поливать, обливать, опрыс- кивать
Sulquncuq	- лужи
Sulu	- водянистый
Suölçən	- водомер
Süzgəc	- фильтр
Süüstü	- надводный
Suçu	- водовоз, водонос
Süni lif	- искусственное волокно

Т

Tabeçilik	- подчиненность
Tapşırıq	- задание (производственное)
Tarazlaşma	- выравнивание
Tac	- корона
Təbəqə	- слой
Tədavül	- обращение
Tədarük	- заготовка
Tədiyyə	- платежность (арендный, авансовой)
Təkər	- колесо
Təkərli	- колесный
Təkərsiz	- безколесный
Təklif	- предложение
Tələb	- спрос
Təmərküzləşmə	- концентрация
Tə'minat	- гарантия
Tə'minatlı	- гарантийная (акция, облигация)
Tə'mir	- ремонт
Tənzim	- регулирование
Tənzimləyici	- регулятор
Tənəzzül	- регресс
Tərəqqi	- прогресс, процветание
Təsvir	- изображение
Təsərrufat	- хозяйство
Təsərrüfat hesabı	- хозрасчетная (единица)
Təsərrüfatsızlıq	- безхозяйственность
Təsərrufatçılıq	- хозяйствование
Təsirləndirici	- возбудитель
Təxsisat	- ассигнование
Təchizat	- снабжение
Tikili	- постройка
Tikiliş	- фасон, форма шитья
Tikilmək	- строиться, сооружаться
Tikinti	- строительство
Tikici	- сшиватель
Tikmək	- строить, построить, шить, сшивать

Tikiş	- шитье, пошивка, шов, швейный
Tikişsiz	- бесшовный
Tır	- бревно, балка
Tırılı	- бревенчатый
Titrəmə	- вибрация
Tor	- сетка
Torpaq bənd	- земельная плотина
Torpaqlama	- заземление
Toxucu	- ткач, текстильщик
Tunc	- бронза
Turşu	- кислота
Turşuölçən	- кислотомер
Tutum	- емкость (рынка)
Tuşlama	- наводка
Tüfeylilik	- паразитизм

U

Uducu	- поглотитель
Usta	- мастер
Ucluq	- наконечник

Ü

Üzbəüz rabitə	- встречная связь
Ülgü	- выкройка
Üstəlik mənfəət	- избыточная прибыль
Üçfazalı	- трехфазный

V

Vasitə	- средство
Vahid	- единица (измерения)
Verici	- датчик
Vergi	- налог, обложение
Vəsait	- средство

Y

Yanma	- зажигание
Yardım kassası	- касса взаимопомощи
Yardımçı təsərrüfat	- подсобное хозяйство

Yarımstansiya	- подстанция
Yeraltı su xətləri	- канализация
Yiv	- резьба
Yığım	- накопление (бюджетное) сбор(волевой)
Yol	- дорога
Yolsuz	- без дороги
Yubandırıcı	- замедлитель
Yun	- шерсть
Yük	- нагрузка, груз, багаж
Yükləyici	- грузчик
Yükləmə	- погрузка
Yüksək ixtisaslı	- высококвалифицированный
Yüksəktezlikli	- высокочастотная
Yüksəlmə	- нагружение

Z

Zay	- брак
Zədələnmə	- повреждение
Zireh	- броня
Zireh sarıcısı	- бронебомтчик

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz.....	3
1. Azərbaycan dilini necə öyrənmək?.....	5
2. Dialoq.....	7
3. Azərbaycan.....	10
4. Müəllimim.....	14
5. Dost.....	20
6. Yanasan gərək.....	26
7. Heyva.....	32
8. Eyləmə.....	37
9. Alım və bostançı.....	43
10. Elektrik stansiyası.....	48
11. Elektrik.....	57
12. İstəmə.....	61
13. Çertyoj alətləri.....	65
14. Qara istiot.....	70
15. Bəsitçay çınarlığı.....	75
16. Nə bəxtiyardır.....	81
17. Zeytun.....	83
18. Pişik və pələng.....	86
19. Böyükrtkən.....	88
20. İspan nazi.....	92
21. Qoruq.....	94
22. Ana dilim.....	99
23. Naftalan kurortu.....	102
24. Qəribə quş.....	105
25. Nəsimirəddin Tusi.....	108
26. Saxla.....	111
27. Vətən səndən doymamışam.....	115
28. Qobustan qayalarında.....	122
29. Azərbaycan torpağı.....	124

Yığılmaga verilib 10.07.97. Çapa imzalanib 09.08.97.
Sifariş № 175. Formati 60x88 1/16.
Fiziki çap vərəqi 11. Tiraj 100 nüsxə.

Çaşıoğlu Elm-istehsalat firmasında çap edilmişdir.

